

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Aceffect	Şərbət	150 ml	N-acetyl-L-cysteine - 200 mg, Vitamin C - 40 mg, Thyme f.e - 67 mg, Drosera f.e. - 67 mg, Hedera f.e. - 67 mg, Althea f.e. - 67 mg	Glucose syrup, Water, Sweet orange e.o., Potassium sorbate, Sodium benzoate, Sucralose	Gricar Chemical SRL	İtaliya	08.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Aceffect (şərbət, 150 ml) adlı məhsul kəskin və xronik respirator xəstəliklərin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.□ Qeyd:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "müalicə müddəti" yazısının ləğv edilməsi və "istifadə qaydası" bəndində "18 yaşdan yuxarı 5 ml gündə 1 dəfə" qəbul etmək tövsiyəsinin qeyd edilməsi zəruridir.
Ağ Kömür	Tablet	2 x 12	Silica colloidal anhydrous - 210 mg	Microcrystalline Cellulose, Croscarmellose sodium, Potato starch, Sorbitol, Magnesium stearate	Pharmex Group MMC	Ukrayna	14.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Ağ Kömür (tablet №24) adlı məhsul patogen bakteriyaları, toksinləri və allergenləri orqanizmdən xaric etmək məqsədilə tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.□ Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması, qablaşma üzərində "bioloji fəallığa malik qida əlavəsi" ifadəsinin əlavə olunması zəruridir
Ağ Kömür	Tablet	1	Silica colloidal anhydrous - 210 mg	Microcrystalline Cellulose, Croscarmellose sodium, Potato starch, Sorbitol, Magnesium stearate	Pharmex Group MMC	Ukrayna	14.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Ağ Kömür (tablet №10) adlı məhsul patogen bakteriyaları, toksinləri və allergenləri orqanizmdən xaric etmək məqsədilə tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.□ Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması, qablaşma üzərində "bioloji fəallığa malik qida əlavəsi" ifadəsinin əlavə olunması zəruridir.□
Agnus	Kapsul	(3 x 10)	Vitex Agnus Castus seed dry extract - 125 mg (80-110 %), Rosemary leaf dry extract (Rosmarinus Officinalis) - 25 mg (80-110 %), Bee propolis powder extract - 25 mg (80-110 %) □	Cornstarch(405 mg), Natural gelatin capsules(120 mg)	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	10.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən AGNUS(kapsul № 30) adlı məhsul qadınlarda hormonal balans tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:İstifadə üzrə təlimatda və qablaşdırmada tərkibdə ingredientlər rəyə uyğun olaraq yazılsın, Azərbaycan dilinə düzgün tərcümə olunsun.
Akprost	Kapsul	(3 x 10)	Echinacea purpurea - 180 mg, Sabal serrulata fructum extract - 48 mg,	Lactose, Solani Amylum, Calcium stearate	İTŞ Farmakom MMC	Ukrayna	14.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən AKPROST(kapsul № 30) adlı məhsul immün sistemin fəaliyyətini yaxşılaşdıraraq BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:İstifadə üzrə təlimatda göstərişlər və əks göstərişlər bəndi rəyə uyğun olaraq yazılsın. Belə ki, məhsulun 12 yaşdan yuxarı uşaqlara tövsiyəsinə dair təhlükəsizliklə bağlı heç bir sənəd təqdim olunmayıb, qadınlr üçün işə bu məhsulun istifadəsi məntiqə uyğun deyil.

Aletos	Daxila qəbul üçün məhlul	200 ml			S.I.I.T SRL	İtaliya	16.05.2019	Xitam verilen müraciətlər	<p>"Referans" MMC – nin 28.03.19-ci il tarixli 19/095 sayılı məktubuna cavab olaraq bildirik ki, İtaliyanın "S.I.I.T SRL" şirkətinin istehsalı olan Aletos (daxila qəbul üçün məhlul, 200 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair keçirilmiş müvafiq ekspertiza zamanı müəyyən edilmişdir ki, məhsulə dair təqdim olunmuş sənədlər ilə laborator ekspertizanın nəticələri arasında uyğunsuzluq var. Belə ki, məhsulun laborator ekspertizası zamanı məhlulun PH – 1 5.576 (normativ sənədlərə əsasən 4.8-5) olaraq aşkar edilmişdir. Bundan başqa, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "Xəstələrin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "Təvsiyə edilən sutkalıq dozaları keçməyin"; Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazıları qeyd edilməyib. Həmçinin, məhsulun istehsalçısı "S.I.I.T SRL" şirkəti olduğu halda, qablaşma üzərində istifadə edilən stikerdə istehsalçı "Alebehr İtalia SRL" şirkəti qeyd edilib.</p> <p>Qeyd olunan uyğunsuzluğu nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitəsi olub-olmamasına dair ekspertiza rəyi vermək mümkün deyil. Bu səbəbdən xahiş olunur ki, göstərilmiş uyğunsuzluqların səbəbləri araşdırılsın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi" Qaydalarına əsasən yenidən təqdim edilməlidir.</p>
Allixin EV	İnyeksiya üçün gel	1 ml	Crosslinked Hyaluronic Acid - 2.5%	Disodium Hydrogen Phosphate, Sodium Dihydrogen Phosphate, Sodium Chloride, BDDE in finished product, Water for injections	İBSA Farmaceutici İtalia S.r.l	İtaliya	29.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Allixin EV, İnyeksiya üçün gel, 2x1.0 ml, əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Allixin FL	İnyeksiya üçün gel	1 ml	Crosslinked Hyaluronic Acid - 2.5%	Disodium Hydrogen Phosphate, Sodium Dihydrogen Phosphate, Sodium Chloride, BDDE in finished product, Water for injections	İBSA Farmaceutici İtalia S.r.l	İtaliya	29.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Allixin FL, İnyeksiya üçün gel, 2x1.0 ml, əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Allixin GP	İnyeksiya üçün gel	1 ml	Crosslinked Hyaluronic Acid - 2.5%	Disodium Hydrogen Phosphate, Sodium Dihydrogen Phosphate, Sodium Chloride, BDDE in finished product, Water for injections	İBSA Farmaceutici İtalia S.r.l	İtaliya	29.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Allixin GP, İnyeksiya üçün gel, 2x1.0 ml, əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Allixin SR	İnyeksiya üçün gel	1 ml	Crosslinked Hyaluronic Acid - 2.5%	Disodium Hydrogen Phosphate, Sodium Dihydrogen Phosphate, Sodium Chloride, BDDE in finished product, Water for injections	İBSA Farmaceutici İtalia S.r.l	İtaliya	29.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Allixin SR, İnyeksiya üçün gel, 2x1.0 ml, əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Allixin SV	İnyeksiya üçün məhlul	1.1 ml	Crosslinked Hyaluronic Acid - 2.5%	Disodium Hydrogen Phosphate, Sodium Dihydrogen Phosphate, Sodium Chloride, BDDE in finished product, Water for injections	İBSA Farmaceutici İtalia S.r.l	İtaliya	29.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Allixin SV, İnyeksiya üçün gel, 2x1.1 ml, əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Aminovit	Şərbət	200 ml	L-Leysin-18.3 mq; L-Izoleysin- 5.9 mq; L-Lizin hidroxlorid-25 mq; L-Fenilalanin- 5 mq; L-Treonin-4.2 mq; L-Metionin- 9.2 mq; L-Triptofan-5 mq; L-Valin-6.7 mq; Tiamin hidroxlorid-5 mq; Riboflavin (Riboflavin natrium fosfat şəklinə)-3 mq; Piridoksin hidroxlorid -1.5 mq; L-Arginin hidroxlorid -3.28 mq; L-Histidin hidroxlorid-3.71mq; Nikotinamid-25 mq; Kalsium pantotenat-5 mq; Fol turşusu-0.75 mq; Sianokobalamin-2.5 mq; Askorbin turşusu-40 mq; Vitamin A konsentrasi (yağlı forma)- 2500 BV; Xolekalsiferol -200 BV; Tokoferol asetat-7.5 BV.	Aromatlaşdırılmış şərbət əsası k.q.Rang: Karamel	Skant Healthcare Ltd	Hindistan	10.05.2019	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aminovit (şərbət, 200 ml) adlı məhsulə bəzi aminturşular və vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan vasitə onun tərkibində olan fol turşusunun dozası (0.75 mq) gündəlik istehlakın yuxarı yol verilən həddini aşır (0.45-0.60) və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir.
Antalgin	Kapsul	3 x 10	Devils claw (Harpagophytum procumbens) root powder - 40 mg, Willow (Salix alba) bark powder - 30 mg	Gelatine	S.C.Laboratoire Medica S.R.L	Rumıniya	13.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Antalgin (kapsul № 30) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onları dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.

Antitussin	Şərbət	100 ml	licorice extract-125 mq;Basil extract-25 mq;Greater galangal extract - 15 mg;Turmeric extract -15 mg;Long pepper extract - 10 mg;Peppermint extract-5 mg;Ginger extract-5 mg; Grape extract-5 mg;White turmericextract -5mg;Pepper extract -2,5 mg	deionized water, sucrose,sorbitol, mentol flavour 720051,honey flavour 1413043,sodium benzoate, sodium citrate,natural pine honey,citric acid	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	30.04.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Antitussin (şərbət, 100 ml)adlı məhsul öskürək zamanı tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: Təqdim olunmuş sənədlərdəki məlumatlar məhsulun istifadəsi üzrə uşaqlara tövsiyə olunması kifayət qədər olmadığından, məhsulun istifadəsi yalnız böyüklər üçün nəzərdə tutulmalıdır.
Aqufill Hard	İnyeksiya üçün məhlul	1 ml	Crosslinked Hyaluronic Acid - 20mg/ml	Sodium Chloride (NaCl), Sodium phosphate monobasic dehydrate, Sodium phosphate dibasic dehydrate, Purified Water	BioPlus Co.,Ltd	Canubi Koreya	15.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Aqufill Hard, inyeksiya üçün gel, 1x1.0 ml, əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz darisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Aqufill Hydro	İnyeksiya üçün məhlul	2 ml	Crosslinked Hyaluronic Acid - 20mg/ml	Sodium Chloride (NaCl), Sodium phosphate monobasic dehydrate, Sodium phosphate dibasic dehydrate, Purified Water	BioPlus Co.,Ltd	Canubi Koreya	15.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Aqufill Hydro, inyeksiya üçün məhlul, 1x2.0 ml, əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz darisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Arbox	Kapsul	6 x 10	L-arginine - 125 mg, L-carnitine - 125 mg, İnosine - 125 mg, Coenzyme Q10 - 25 mg	Dicalcium hydrogen phosphate, Magnesium stearate, Silicon dioxide, Gelatin, Titanium dioxide, İron oxide	Fortex Nutraceutical LTD	Bolqarıstan	30.04.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Arbox (kapsul №60) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.□ Qeyd:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilmiş əsas təsiredici maddələrin miqdarının tərkibə aid sənədə uyğun olaraq 1 kapsulda düzgün göstərilməsi və "BFMQƏ" yazısının istehlakçı tərəfindən aydın başa düşülməsi üçün "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir.
Areton	Damcı	30 ml	Erigeron canadensis bitkisinin ekstraktı- 0,250 qr;Punica granatum bitkisinin qabığının ekstraktı-0,250 qr;Juglans regia bitkisinin yarpağının ekstraktı-0,250 qr; Cortex Quercus- 0,250 qr; Alnus bitkisinin hamşmeyvəsinin ekstraktı-0,250 qr;Vitamin C- 3.0 qr.	Propylene glycol, Purified water, Sodium benzoate	Beauty and Health Ltd	Ukrayna	07.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Areton(daxilə qəbul üçün məhlul-damcı,30 ml) adlı məhsul mada- bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:İstifadə üzrə təlimat və qablaşdırma rəyə uyğun olaraq göstərilsin(xüsusən tərkib hissəsi, istifadə qaydaları).Bitki mənşəli ingredientlər Azərbaycan dilinə düzgün tərcümə olunsun(Alder-qızılağac kimi tərcümə olunur). Palıdın konkret növü, Kanada xırdalağayın isə xammalı göstərilsin. Tərkibdə qeyri-ofisial bitkilər olduğu üçün məhsulun yalnız böyüklərə tövsiyə olunması zəruridir.□
AseBronx plus	Şərbət	120 ml	Linden (Tilia cordata) flowers extract - 200 mg, Althea officinalis root extract - 100 mg, Thymus vulgaris herb extract - 100 mg	Xanthan gum, Potassium sorbate, Glycerol, Sucralose, Citric acid, Purified water	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	06.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş AseBronx plus (şərbət 120 ml) adlı məhsul tanaffüs yolları xəstəliklərinin müalicəsi zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Avitron	Tablet	6 x 10	Beta - glucan - 150 mg, Selenium - 100 mcg, Manganese - 5 mg, Zinc - 25 mg, Magnesium sulphate - 150 mg, İron fumarate (eq to İron - 6.4 mg) - 20 mg, L-arginine - 150 mg, Vitamin A - 0.3 mg (1000 IU), Vitamin E - 40 mg, L-Ascorbic acid - 80 mg, Vitamin B1 - 2 mg, Vitamin B6 - 5 mg	Maltodextrin, Tri calcium phosphate, Magnesium sats of fatty acids	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	30.04.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Avitron (tablet, № 60) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun qeydiyyat statusunun (Bioloji fəallığa malik qida əlavəsi) yazısının qeyd edilməsi zəruridir.Bundan başqa, məhsulun hamilə qadınların istifadəsi üçün tövsiyə edildikdə, müvafiq tədqiqatların protokolları təqdim edilmədiyi üçün Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilmiş "Hamillik toksikozlarının profilaktikasında köməkçi vasitə kimi" tövsiyəsinin ləğv edilməsi zəruridir.□

Azanex	Kapsul	3 x 10	Yantar turşusu - 200 mq, Süd zərdabı - 85 mq, Ginko biloba bitkisi - 60 mq, Koenzim Q10 - 50 mq, Koenzim Q10 - 50 mq, Maqnezium oksid - 50 mq, Sarmsaq - 50 mq	Kalsium stearat	İTF Farmakom MMC	Ukrayna	27.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Azanex (kapsul, № 30) adlı qan dövranını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: "İstifadə qaydası" bəndində "18 yaşdan yuxarı 1 kapsul gündə 1 dəfə" tövsiyəsinin və "əks göstərişlər" bəndində yaş həddinin 18 yaşa qədər nəzərdə tutulması zəruridir.
Babyxol	Şərbət	100 ml	Artichoke dry leaf extract (Cynara scolymus) - 20 g	Deionized water, Sorbitol (E 420), Sugar, Glycerin (E 422), Strawberry flavour, Sodium benzoate (E 211), Potassium sorbate (E 212), Xanthan gum (E 415), Calcium acetate (E 263), Citric acid (E 330), Gum arabic (E 414)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	07.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Babyxol (şərbət, 100 ml) adlı məhsul qaraciyərin funksional fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: ADA-nın (EMA) tövsiyələrinə görə anginarın preparatları 12 yaşdan yuxarı uşaqlara tövsiyə olduğu üçün, məhsulun istifadə qaydalarında (rəyə uyğun olaraq) müvafiq dəyişikliklər edilməsi zəruridir.
Banchongsanhapsogun Jungtang HH102	toz	6 q	Longanae Arillus - 0.45 g, Taraxaci herba - 0.45 g, Foeniculi fructus - 0.34 g, Atractylodis rhizoma - 0.34 g, Sparganii rhizoma - 0.22 g, Zedoariae rhizoma - 0.22 g, Poria sclerotium - 0.22 g, Amomi fructus - 0.17 g, Syzygii flos - 0.17 g, Santalini Lignum rubrum - 0.17 g, Citri Unshius Pericarpium Immaturus - 0.17 g, Cinnamomi ramulus - 0.17 g, Mume fructus - 0.17 g, Allii fistulosi bulbos - 0.67 g, Zingiberis rhizoma - 0.14 g, Glycyrrhizae radix et rhizoma - 0.22 g	qeyd edilməyib	Kyung Hee Hospitalı	Canubi Koreya	06.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Banchongsanhapsogun Jungtang HH102 (toz, saxe №30) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: Adı çəkilən məhsul Kyung Hee Universiteti Koreya Təbabəti hospitalında Koreya tibb qanununa uyğun, GMP standartına cavab verən öz imkanları hesabına istehsal olunub. Bu səbəbdən adı çəkilən məhsulun yalnız Seba Fito Tibb klinikası daxilində və həmin klinikanın bu sahədə ixtisaslaşmış mütəxəssislərinin nəzarəti altında istifadə edilməsi zəruridir. Məhsul aptek şəbəkələrində satış üçün nəzərdə tutulmur.
Bangpungtongsungsan gami HH151	toz	6 q	Puerariae radix - 0.59 g, Talcum - 0.59 g, Akebiae Caulis - 0.29 g, Angelica dahurica Bentham et Hooker f., Angelica d - 0.29 g, Atractylodis rhizoma alba - 0.29 g, Schizonepetae Spica - 0.29 g, Angelicae Gigantis radix - 0.23 g, Fibrosium gypsum - 0.23 g, Forsythiae fructus - 0.23 g, Cnidii rhizoma - 0.23 g, Menthae herba - 0.18 g, Saposhnikoviae radix - 0.18 g, Gypsum Fibrosum - 0.18 g, Scutellariae radix - 0.18 g, Platycodonis radix - 0.15 g, Liriodopsis tuber - 0.15 g, Gardeniae fructus - 0.15 g, Glycyrrhizae Radix et Rhizoma - 0.29 g, Zanthoxyli Fructus - 0.09 g	qeyd edilməyib	Kyung Hee Hospitalı	Canubi Koreya	06.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Bangpungtongsungsan gami HH151 (toz, saxe №30) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: Adı çəkilən məhsul Kyung Hee Universiteti Koreya Təbabəti hospitalında Koreya tibb qanununa uyğun, GMP standartına cavab verən öz imkanları hesabına istehsal olunub. Bu səbəbdən adı çəkilən məhsulun yalnız Seba Fito Tibb klinikası daxilində və həmin klinikanın bu sahədə ixtisaslaşmış mütəxəssislərinin nəzarəti altında istifadə edilməsi zəruridir. Məhsul aptek şəbəkələrində satış üçün nəzərdə tutulmur.
Benoral B Complex (Benoral B Kompleks)	Tablet	2 x 25	Vitamin B1 (Thiamine mononitrate) - 3 mg, Vitamin B2 (Riboflavin-5-phosphate) - 5 mg, Vitamin B6 (Pyridoxine hydrochloride) - 5 mg, Vitamin B5 (Calcium D-pantothenate) - 5 mg, Vitamin PP (Nicotinamide) - 40 mg	Cellulose microcrystalline, Polyvinylpyrrolidone PVP K30, Magnesium stearate, Silicon dioxide, Coat W001C (hydroxypropylmethylcellulose, titanium dioxide, polyethylene glycol, cellulose, talc, sorbate monooleate (polysorbate 80))	Biofaktor Sp.z.o.o	Polşa	17.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Benoral B Complex tablet №50" adlı məhsul B qrup vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Betta Sink	Şərbət	150 ml	Beta glucan - 120 mg, Vitamin C (L-ascorbic acid) - 100 mg, Zinc sulphate - 5 mg, Selenium - 10 mcg, L-glutamine - 50 mg, L-arginine - 100 mg, Propolis - 100 mg	Deionized water, Potassium sorbate, Orange flavor, Sucralose	Aktif Farma Kimya Tic.Ltd.Şti.	Türkiyə	10.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Betta Sink (şərbət 150 ml) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması və istifadə yaş həddinin rəydə qeyd edilən kimi təqdim olunması zəruridir. (Selen maddəsinin miqdarı istifadə üzrə təlimatda 10 mcg əvəzinə 10 mg kimi qeyd olunmuşdur, düzəliş olunması zəruridir)

Bevita +B	Məlham	1	Triglycerides Medium-chain (EP) - 10%, Cetiol LC - 7%, Phytosqualane 92% - 6%, Cosmoferm mix III - 0.1%, Dexpanthenol-3%	Water purified, Silkflo 366 NF, Olivem 900, Compritol 888 Ato, Glycerol (85%), Lanol 99, Magnesium Stearate Veg, Euxyl PE 9010, Magnesium sulphate cryst for parent use	Orion Corporation	Finlandiya	01.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Bevita +B (75 q məlhəm) adlı məhsul dərinə qorumaq və qidalandıрмаq üçün tövsiyyə olunan kosmetik tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Bevita+B	məlham	1	Triglycerides Medium-chain (EP) - 10%, Cetiol LC - 7%, Phytosqualane 92% - 6%, Cosmoferm mix III - 0.1%, Dexpanthenol-3%	Water purified, Silkflo 366 NF, Olivem 900, Compritol 888 Ato, Glycerol (85%), Lanol 99, Magnesium Stearate Veg, Euxyl PE 9010, Magnesium sulphate cryst for parent use	Orion Corporation	Finlandiya	01.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Bevita +B (20 q məlhəm) adlı məhsul dərinə qorumaq və qidalandıрмаq üçün tövsiyyə olunan kosmetik tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Bidocal	Şərbət	120 ml			Medicure İlaç Sanayi və Ticaret Ltd. Şti	Türkiyə	16.05.2019	Xitam verilən müraciətlər	"Ati Pharma" MMC – nin 03.04.19-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Medicure İlaç San ve Ltd.Şti" şirkətinin istehsalı olan Bidocal (şərbət, 120 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair keçirilmiş müvafiq ekspertiza zamanı müəyyən edilmişdir ki, məhsula dair təqdim olunmuş sənədlər ilə laborator ekspertizanın nəticələri arasında uyğunsuzluq var. Belə ki, məhsulun laborator ekspertizası zamanı məhlulun xarici görünüşü sarı rəngli, şəffaf, xarakterik qoxulu, özü maye (normativ sənədlərə əsasən sarı rəngli məhlul) olaraq aşkar edilmişdir. Həmçinin, eyniliyin təyini zamanı kalsium və sulfatlar aşkar edilmişdir. □ Qeyd olunan uyğunsuzluğu nəzərə alaraq bildirilir ki, təqdim olunmuş məhsulun dərman vasitəsi olub-olmamasına dair ekspertiza rəyi vermək mümkün deyil. Bu səbəbdən xahiş olunur ki, göstərilmiş uyğunsuzluqların səbəbləri araşdırılsın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi" Qaydalarına əsasən yenidən təqdim edilməlidir. □
Bilkon	Kapsul	1	Ginko Biloba yarpaqlarının ekstraktı - 0.04 q (40 mq)	Laktoza, Aerosil, Kalsium və ya Maqnezium stearat, Talk	Verteks Əczaçılıq Firması	Ukrayna	13.05.2019	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bilkon (kapsul, № 60) adlı məhsul qan dövranını yaxşılaşdırmaq üçün tövsiyə olunan vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Azərbaycan Respublikası Dərman Vasitələrinin Dövlət Qeydiyyatında eyni tərkibi və istifadə göstərişi eyni olan bir neçə dərman vasitəsi mövcuddur. Həmçinin, məhsulun tərkibində istifadə edilən Ginko Biloba bitkisi Azərbaycan Respublikasının Sahiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizanın aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən birkomponentli BFMQƏ-nin tərkibində istifadəsinə yol verilməyən bitkilər və onların emal məhsullarının siyahısına aiddir.
Bioren	toz	2.5 q	Bifidobacterium bifidum W23 - 0.001 mg, Bifidobacterium lactis W51 - 0.002 mg, Enterococcus faecium W54 - 0.003 mg, Lactobacillus acidophilus W37 - 0.017 mg, Lactobacillus acidophilus W55 - 0.005 mg Lactobacillus paracasei W20 - 0.003 mg, Lactobacillus plantarum W62 - 0.001 mg, Lactobacillus rhamnosus W71 - 0.003 mg, Lactobacillus salivarius W24 - 0.002 mg, Saccharomyces boulardii W187 - 0.188 mg	Maize starch, Oligofructose enriched Inulin P7, Maltodextrin, Bacterial and yeast strains, Potassium chloride, Magnesium sulphate, Enzymes (amylase), Vanilla flavour, Manganese sulphate	Winlove B.V.	Niderland	21.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Bioren (toz, şaşe №10) adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaların onların gündəlik istehlakının yuxarı yol verilən haddini aşmır və tərkibi ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması, istifadə qaydasının rəydə göstərilən qaydada təqdim olunması zəruridir.
BioSun	Damcı	30 ml			Medicure İlaç Sanayi və Ticaret Ltd. Şti	Türkiyə	16.05.2019	Xitam verilən müraciətlər	"Ati Pharma" MMC – nin 03.04.19-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Medicure İlaç San ve Ltd.Şti" şirkətinin istehsalı olan BioSun (daxilə qəbul üçün məhlul, 30 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair keçirilmiş müvafiq ekspertiza zamanı müəyyən edilmişdir ki, məhsula dair təqdim olunmuş sənədlər ilə laborator ekspertizanın nəticələri arasında uyğunsuzluq var. Belə ki, məhsulun laborator ekspertizası zamanı məhlulun xarici görünüşü rəngsiz və şəffaf (normativ sənədlərə əsasən sarı rəngli məhlul) olaraq aşkar edilmişdir. □ Qeyd olunan uyğunsuzluğu nəzərə alaraq bildirilir ki, təqdim olunmuş məhsulun dərman vasitəsi olub-olmamasına dair ekspertiza rəyi vermək mümkün deyil. Bu səbəbdən xahiş olunur ki, göstərilmiş uyğunsuzluqların səbəbləri araşdırılsın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi" Qaydalarına əsasən yenidən təqdim edilməlidir. □

Bitog	Damcı	50 ml	Vitamin B1 - 0.7 mg, Vitamin B2 - 0.7 mg, Vitamin B3 - 1.5 mg, Vitamin B4 - 1.2 mg, Vitamin B5 - 1.15 mg, Vitamin B6 - 0.6 mg, Vitamin B7 - 20 mcg, Vitamin B9 - 130 mcg, Vitamin B12 - 1.2 mcg, Vitamin C - 40 mg.	Sodium benzoate, Potassium sorbate, Deionized water, Glycerin, Xanthum gum	Zeyus Gıda Takviyeleri Karşım Ürünleri	Türkiyə	16.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bitog (daxilə qəbul üçün məhlul-damcı,50 ml) adlı məhsul C və B qrup vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır, məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: İstifadə qaydaları və dozaları rəyə uyğun göstərsin. Əks halda B12 vitamini gündəlik istehlakın yuxarı yol verilən həddini aşır. □
Bosvellium	Tablet	3 x 10	White willow bark extract - 350 mg (15% salicin), Boswellia serrata - 500 mg (65% boswellic acid)	Gum arabic, Micronized cellulose	İmhotep İlaç Kozmetik və Gıda Tic. Ltd. Şti	Türkiyə	13.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Bosvellium (tablet №30) adlı məhsul dayaq-hərəkət sisteminin funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.□ Qeyd: İstifadə qaydasının rəydə göstərilən qaydada tərtib olunması zəruridir.□ Qablaşma üzərində və istifadə üzrə təlimatda məhsulun tərkibinə daxil olan komponentlərin adlarının düzgün yazılması tövsiyə olunur.□
Boyangsungjanghwan HH319	Oranulalar	6 q	Cistanchis herba - 0.64 g, Cibotii rhizoma - 0.64 g, Drynariae rhizoma - 0.48 g, Cynomonii herba - 0.48 g, Acanthopanax root Bark - 0.48 g, Dipsaci radix - 0.32 g, Achyranthis radix - 0.32 g, Juglandis semen - 0.32 g, Alpiniae Oxyphyllae fructus - 0.16 g, Morindae radix - 0.16 g, Cervi Cornu - 0.96 g, Glycyrrhizae radix et rhizoma - 0.32 g, Zizyphi fructus - 0.16 g	qeyd edilməyib	Kyung Hee Hospitalı	Cənubi Koreya	06.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Boyangsungjanghwan HH319 (qanula, şaşe №30) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.□ Qeyd:Adı çəkilən məhsul Kyung Hee Universiteti Koreya Təbabəti hospitalında Koreya tibb qanununa uyğun, GMP standartına cavab verən öz imkanları hesabına istehsal olunub.Bu səbəbdən adı çəkilən məhsulun yalnız Seba Fito Tibb Klinikası daxilində və həmin klinikanın bu sahədə ixtisaslaşmış mütəxəssislərin nəzarəti altında istifadə edilməsi zəruridir.Məhsul aptek şəbəkələrində satış üçün nəzərdə tutulmur.
Brenicetil	məhlul	10 ml	Acetylcarnitine - 1000 mg	Water, Fructose, Potassium sorbate, Sodium benzoate	O.F.İ. OFFICINA Farmaceutica Italiana S.p.A	İtaliya	10.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Brenicetil (məhlul № 10 ml x 10) adlı məhsul metabolik prosesləri tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.□ □ Qeyd:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI" 6-cı bəndinin Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblərinə uyğun olaraq tərtib edilməsi və "İstifadə qaydası" bəndində "1/2 flakon gündə 1 dəfə" qəbul etmək tövsiyəsinin qeyd edilməsi zəruridir.
Brucuf (Brukuf)	məhlul	100 ml	Glycyrrhiza glabra - 5,0 %, Adhadota vasica - 5,0 %, Ocimum sanctum:-4,0 %, Solanum xanthocarpum - 4,0 %, Apis mellifica - 4,0 %, Piper longum - 1,0 %, Zingiber officinale - 8,0 %, Menta spe.-0,02%	Sodium Benzoate, Bronopol, Colour, Sorbitol, Glycerin, Citric acid, Flavour, Sugar, Demineralised water	Brawn Laboratories Limited	Hindistan	10.05.2019	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Brucef /Brukuf (daxilə qəbul üçün məhlul, 100 ml) adlı məhsul tanəffüs yolları xəstəliklərinin müalicəsi zamanı tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki,Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənəşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən məhsulun tərkibində olan Ocimum sanctum və Solanum(Solanum) xanthocarpum bitkiləri BFMQƏ-in tərkibində istifadə üçün qadağan olunan bitkilərin siyahısına daxildir. Preparat 1 yaşdan uşaqlara tövsiyə olunduğu halda, onun tərkibində olan bitkilər və onlardan alınmış məhsullar ADA-nın(EMA) tövsiyələrinə görə böyükklərə təyin olunur. Həmçinin,köməkçi maddə kimi bronopol istifadə olunmuşdur ki, bəynəlxalq tələblərə əsasən bu maddə yalnız kosmetik məhsulların tərkibində köməkçi maddə kimi istifadə oluna bilər və daxilə qəbul olunan məhsullarda istifadəsi yol verilməzdir (Handbook of Pharmaceutical Excipients).

Butilin	Kapsul	3	Inulin (Chicory root) - 250 mg, Sodium butyrate - 300 mg	Gelatine	S.C.Laboratoarele Medica S.R.L	Rumıniya	13.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Butilin (kapsul №30) adlı məhsul bağırsaq hüceyrələrinin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: Qablaşma eskizi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilmiş "Qida əlavəsi" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir.
CaDeSfer	Şərbət	120 ml	Calcium citrate (eq to Calcium - 120 mg) - 1000 mg, Vitamin D3 -200 IU, Vitamin K2 - 15 mcg, Phosphor - 50 mg, Magnesium chloride - 100 mg	Water, Citric acid monohydrate, Potassium sorbate, Sodium benzoate, Raspberry flavor, Guar gum, Sucralose, Glucose	Vega İlaç Koz.Gıda İmalat San.Tic.Ltd.Şti	Türkiyə	10.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Cadesfer (şərbət 120 ml) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Centrum Silver Multivitamin complex from A to Zinc 50+	Tablet	1	Vitamin A (25% Beta Carotene)- 0.8 mg, Vitamin E – 18 mg, Vitamin D3 - 5 mcg, Vitamin K - 30 mcg, Vitamin C - 120 mg, Biotin - 75 mcg, Folic acid - 300 mcg, Pantothenic acid - 9 mg, Nikotinamid - 24 mg, Vitamin B1 - 1.65 mg, Vitamin B2 – 2.1 mg, Vitamin B6 - 2.1 mg, Vitamin B12 - 3 mcg, Calcium - 162 mg, Chromium - 40 mcg, Copper - 500 mcg, Iodine - 100 mcg, Iron – 2.1 mg, Magnesium – 100 mg, Manganese – 2 mg, Molybdenum - 50 mcg, Selenium - 30 mcg, Zinc - 5 mg, Phosphorus - 125 mg	Ayrıca göstərilməyib.	Pfizer Consumer Manufacturing İtaly S.R.L	İtaliya	31.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Centrum Silver Multivitamin complex from A to Zinc 50+ (tablet N 30) adlı məhsul 50 yaşdan yuxarı insanlar üçün vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ □
Centrum® Multivitamin complex from A to Zinc	Tablet	30	Vitamin A (25% as Beta Carotene)- 0.8 mg, Vitamin E (DL- α-Tocophery Acetate) - 15 mg, Vitamin D3 - 5 mcg, Vitamin K - 30 mcg, Vitamin C - 100 mg, Biotin - 62.5 mcg, Folic acid - 200 mcg, Pantothenic acid - 7.5 mg, Niacinamid - 20 mg, Vitamin B1 - 1.4 mg, Vitamin B2 - 1.75 mg, Vitamin B6 - 2.0 mg, Vitamin B12 - 2.5 mcg, Calcium - 162 mg, Chromium - 40 mcg, Copper - 500 mcg, Iodine - 100 mcg, Iron - 5.0 mg, Magnesium – 100 mg, Manganese – 2 mg, Molybdenum - 50 mcg, Selenium - 30 mcg, Zinc - 5 mg, Phosphorus - 125 mg□	Crospovidone,Magnesium stearate,microcrystalline cellulose,silicon dioxide,opadry II blue.□	Pfizer Consumer Manufacturing İtaly S.R.L	İtaliya	14.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Centrum Multivitamin complex from A to Zinc (tablet N 30) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ □
Cerimag	Şərbət	150 ml	Gamma - amino- butyric acid - 250 mg, Glutamine - 150 mg, İnositol - 40 mg, L-carnitine - 27 mg, Magnesium - 56 mg	Water, Glucose syrup, Citric acid, Potassium sorbate, Sodium benzoate, Sucralose	Gricar Chemical SRL	İtaliya	08.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Cerimag (şərbət, 150 ml) adlı məhsul baş beyin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. □ Qeyd:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası" bəndində "5 yaşdan yuxarı 3 ml gündə 1 dəfə" qəbul etmək tövsiyəsinin qeyd edilməsi zəruridir.
Chlorhexil 0,20% Extra Mouthwash (Xlorheksil 0,20% Ekstra Ağızaxalayıcı)	məhlul	250 ml	Chamomile Dry - 0.0010%, Bisabolol Nat - 0.5000%, Chlorhexidine Digluconate 20%- 1.0857%	Purified Water, Xylitol, Tween 20, Aroma TP6549, Potassium Acesulfame – 0.2500, Bleu Soluble W6002, Triclosan USP, Cetylpyridinium Chloride	İntermed S.A. Pharmaceutical Laboratories	Yunanistan	03.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Chlorhexil 0,20% Extra Mouthwash (Xlorheksil 0,20% Ekstra Ağızaxalayıcı) (250 ml məhlul, plastik flakonda), adlı məhsul gündəlik ağız boşluğunun gıyiyenəsi və ağızdan gələn pis qoxunun qarşısını almaq üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Chlorhexil 0,20% Gingival Gel (Xlorheksil 0,20% Damaq üçün qel)	gel	30 ml	Chamomile Dry Extract-0.05%, Potentilla glycolic-0.50%, Bisabolol -0.10%, Chlorhexidine Digluconate 20%- 1.05%	Purified Water, Xylitol, FlavourTP 6549, Sorbitol 70%, Natrosol 250HX, Sodium Saccharin, Cremophoe RH40, Citric acid	İntermed S.A. Pharmaceutical Laboratories	Yunanistan	03.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Chlorhexil 0,20% Gingival Gel (Xlorheksil 0,20% Damaq üçün qel) (30 ml xarici istifadə üçün gel), adlı məhsul gündəlik ağız boşluğunun gıyiyenəsi və ağızdan gələn pis qoxunun qarşısını almaq üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Chlorhexil 0,20% Mouthwash (Xlorheksil 0,20% Ağızaxalayıcı)	məhlul	1,5 L	Chamomile Dry Extract-0.0010%, Bisabolol Nat-0.05000%, Chlorhexidine Digluconate 20%- 1.0857%	Purified Water, Xylitol, PEG 40 Hydrogenated Castor Oil, Aroma TP 6549, Potassium Acesulfame, Bleu Soluble W 6002	İntermed S.A. Pharmaceutical Laboratories	Yunanistan	03.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Chlorhexil 0,20% Mouthwash (Xlorheksil 0,20% Ağızaxalayıcı) (1.5 L məhlul, plastik flakonda), adlı məhsul gündəlik ağız boşluğunun gıyiyenəsi və ağızdan gələn pis qoxunun qarşısını almaq üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Chlorhexil 0,20% Mouthwash (Xlorheksil 0,20% Ağızaxalayıcı)	məhlul	250 ml	Chamomile Dry Extract-0.0010%, Bisabolol Nat-0.05000%, Chlorhexidine Digluconate 20%- 1.0857%	Purified Water, Xylitol, PEG 40 Hydrogenated Castor Oil, Aroma TP 6549, Potassium Acesulfame, Bleu Soluble W 6002	İntermed S.A. Pharmaceutical Laboratories	Yunanistan	03.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Chlorhexil 0,20% Mouthwash (Xlorheksil 0,20% Ağızaxalayıcı) (250 ml məhlul, plastik flakonda), adlı məhsul gündəlik ağız boşluğunun gıyiyenəsi və ağızdan gələn pis qoxunun qarşısını almaq üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Chlorhexil 0,20% Sprey (Xlorheksil 0,20% Sprey)	Sprey	60 ml	Chamomile Dry Extract-0.0010%, Bisabolol Nat-0.05000%, Chlorhexidine Digluconate 20%- 1.0857%	Purified Water, Xylitol, PEG 40 Hydrogenated Castor Oil, Aroma TP 6549, Potassium Acesulfame, Bleu Soluble W 6002□	İntermed S.A. Pharmaceutical Laboratories	Yunanistan	03.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Chlorhexil 0,20% Sprey (Xlorheksil 0,20% Sprey) (60 ml məhlul, plastik flakonda), adlı məhsul gündəlik ağız boşluğunun gıyiyenəsi və ağızdan gələn pis qoxunun qarşısını almaq üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Chlorhexil-F 0.05% Mouthwash (Xlorheksil-F 0.05% Ağızaxalayıcı)	məhlul	250 ml	Chlorhexidine Digluconate 20% - 0.2650(0.2524)%, Bisabolol Nat - 0.0500%, Chamomile Extract - 0.0250%, Rhatany Glycolic Extract - 0.2500%, Myrrh Glycolic Extract - 0.2500%, Potentilla Glycolic Extract 0.2500%, Margosa Glycolic Extract - 0.2500%, Salvia Glycolic Extract - 0.2500%, Sodium Fluoride - 0.0550%, Olajflur - 0.0100%	Purified Water, Sorbitol 70, Poloxamer 407, PEG 40 Hydrogenated Castor Oil, Aroma TP 6549, Saccharin Sodium, FD&C Red 33 W083, Tartrazine 85%	İntermed S.A. Pharmaceutical Laboratories	Yunanistan	03.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Chlorhexil-F 0,05% Mouthwash (Xlorheksil-F 0,05% Ağızaxalayıcı) (250 ml məhlul, plastik flakonda), adlı məhsul gündəlik ağır boşluğunun gijiyenəsi və ağızdan gələn pis qoxunun qarşısını almaq üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Chonzamin	Tablet	1	Olukozamin sulfat 500 mq, Xondroitin sulfat 400 mq, Metilsulfonilmetan 375 mq, Sink 10 mq (69.7 mq Sink qlukonat şəklinde);	Maqnezium stearat, Mikrokrystalik selluloza, Sorbitol, Talk.	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	22.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən CHONZAMİN(tablet № 30) adlı məhsul oynaq və qjirdəğlərin funksiyasını yaxşılaşdırın vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:İstifadə üzrə təlimatda istifadə qaydaları,saxlanılma şəraiti və əks göstərişlər rəyə uyğun olaraq redaktə olunsun. □
Chunggansoyosan HH270	toz	-	Cyper rhizoma - 1.13 g, Altractylodis Rhizoma Alba - 0.68 g, Citri Unshius Pericarpium İmmaturus - 0.45 g, Bupleurr Radix - 0.45 g, Liriopsis Tuber - 0.45 g, Angelicae Gigantis Radix - 0.34 g, Poria Scleretium - 0.34 g, Moutan Cortex Radicis - 0.34 g, Gardeniae Fructus - 0.34 g, Menthae Herba - 0.34 g, Glycyrrhizae Radix Preparata - 0.34 g, Persicae Semen - 0.11 g	qeyd edilməyib	Kyung Hee Hospitalı	Canubi Koreya	06.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Chunggansoyosan HH270 (toz, saşə №30) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. □ Qeyd:Adi çəkilən məhsul Kyung Hee Universiteti Koreya Təbabəti hospitalında Koreya tibb qanununa uyğun, GMP standartına cavab verən öz imkanları hesabına istehsal olunub.Bu səbəbdən adı çəkilən məhsulun yalnız Seba Fito Tibb Klinikasına daxilində və həmin klinikanın bu sahədə ixtisaslaşmış mütəxəssislərinin nəzarəti altında istifadə edilməsi zəruridir.Məhsul aptek şəbəkələrində satış üçün nəzərdə tutulmur.
Colidaza	Şərbət	150 ml	Matricaria recutita essential oil - 20 mcg, Foeniculum vulgare essential oil - 10 mcg, Mentha piperita essential oil - 10 mcg, Lactase - 40 mg, Lactobacillus plantarum - 20 mg (eq.to 1 x 10 ⁹ **CFU), Lactobacillus acidophilus - 20 mg (eq.to 1 x 10 ⁹ **CFU), Bifidobacterium bifidum - 20 mg (eq.to 1 x 10 ⁹ **CFU), Bifidobacterium infantis - 10 mg (eq.to 1 x 10 ⁹ **CFU)	Sorbitol, Vegetable Glycerin, Dextrose, Sodium Benzoate, Guar Gum, Purified Water	Pharmex Rom Industry S.R.L	Ruminiya	30.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Colidaza (şərbət 150 ml) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Comil	Daxilə qəbul üçün məhlul	20 ml	Simethicone - 13.66%, Saccharomyces Boulardii + Maltodextrin - 100%	Aqua, Cellulose gum, Aroma, Citric acid, Sodium saccharin, Sodium benzoate, Potassium sorbate, Silica	Gruppo Farmimpresa srl	İtaliya	03.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Comil (daxilə qəbul üçün məhlul, 20 ml) adlı məhsul həzm sisteminin dispeptik pozğunluqlarının müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Conavaq	vaginal şam	2 x 5	Triglycerides mix. - 919.994 g, Chlorhexidine hydrochloride - 5 g, Sodium hyaluronate - 5 g, Bromelain - 0.006 g, Zinc oxide - 20 g, Aloe extract - 30 g, Symphyto off. extract - 20 g	Ayrıca göstərilməyib	BioDue Spa	İtaliya	24.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən CONAVAQ(vaginal şam,№ 10) adlı məhsul vaginal floranı bərpa etmək üçün tövsiyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:İstifadə üzrə təlimatda verilən tərkib istehsalçının tərkib haqqında təqdim etdiyi sənədə uyğunlaşmadığı üçün, korrektə olunsun!
D-Bone	Tablet	1	Calcium carbonate - 1000 mg (Calcium 400 mg), Magnesium oxide - 249 mg (Magnesium 150 mg), Zinc gluconate - 35 mg (Zinc 5 mg), Cholecalciferol - 2 mg (Vitamin D3 5 mcg),	Cellulose (E 460), Polyvinylpyrrolidone (E 1201), Croscarmellose sodium (E 468), Opadry II 85F18422 white, Magnesium stearate (E 470b), Silicon dioxide (E 551), Deionized water	Vefa İlaç San. ve Tic. Ltd. Şti	Türkiyə	07.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş D-Bone (tablet №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
De-Ferro	Kapsul	60	Ferrous fumarate - 60.85 mg (equivalent to 20 mg Iron), Vitamin C - 40 mg, Zinc sulphate - 10.98 mg (equivalent to 4 mg Zinc), Manganese sulphate - 3.08 mg (equivalent to 1 mg Manganese), Copper sulphate - 1.256 mg (equivalent to 0.5 mg Copper), Pyridoxine hydrochloride (equivalent to 0.7 mg Pyridoxine) - 0.85 mg, Folic acid - 0.1 mg, Vitamin B12 - 1.25 mcg	Maltodextrin, Bovine gelatin, Magnesium stearate (E470b), Silicon dioxide (E551),	Vefa İlaç San. ve Tic. Ltd. Şti	Türkiyə	24.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən De-Ferro (Kapsul №60) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Dekas	Daxilə qəbul üçün məhlul	15 ml	Vitamin D3 - 50000 IU (1 ml-də 30 damcı, 1 damcada isə 110 BV Vitamin D3 mövcuddur)	Olive oil, BHA (320)	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	14.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dekas (daxilə qəbul üçün məhlul, 15 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □

Dekontrol	məhlul	15 ml	Vitamin D3 - 50000 IU (500 IU/5 drops - 1000 IU/10 drops)	Sunflower seed oil, Mix of tocopherols	Gricar Chemical SRL	İtaliya	15.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Dekontrol" məhlul (damcı) 15 ml" adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkibi ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil.
Denogab	Tablet	(2x15)	GABA (Gamma-aminobutyric acid) - 250 mg, Glycine - 75 mg, Vitamin B6 - 500 mcg, Vitamin B9 (Folic acid) - 50 mcg, Glutamine - 50 mg, Magnesium carbonate (as Magnesium) - 50 mg (equivalent to 14.4 mg of elemental Magnesium)	Microcrystallin cellulose, Sorbitol, Magnesium stearate (vegetable), Talc	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	07.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Denogab(tablet № 30) adlı məhsul sinir sisteminin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□
Depsin	Daxilə qəbul üçün məhlul	30 ml	Cholecalciferol - 45000 IU	Sodium benzoate, Potassium sorbate, Deionized water	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	01.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Depsin (daxilə qəbul üçün məhlul, 30 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Detoxfer	Şərbət	150 ml	Cynara scolymus leaves dry extract - 100 mg, Vitamin C - 100 mg, Mentha piperita folium dry extract - 75 mg, Foeniculum vulgare seed dry extract - 150 mg, Vitamin B - 2.5 mg, Zingiberis officinalis radix dry extract - 200 mg, Chamomile flower dry extract - 85 mg	Water, Citric acid monohydrate, Potassium sorbate, Sodium benzoate, Raspberry flavor, Guar gum, Sucralose, Glucose	Vega İlaç Koz.Gıda İmalat San.Tic.Ltd.Şti	Türkiyə	14.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Detoxfer (şərbət 150 ml) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkibi və istifadə göstərisinə görə dərman vasitəsi deyil.
Detricol	Daxilə qəbul üçün məhlul	10 ml	Cholecalciferol - 375 mcg (15000 IU)	Sugar, Pineapple flavour, Sodium Methyl Paraben, Sodium Propyl Paraben, Bronopol, Purified water	M/S BİON PHARMACEUTICS PVT LTD	Hindistan	29.05.2019	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Detricol (daxilə qəbul üçün məhlul, 10 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan vasitə olub öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində köməkçi maddə kimi bronopol istifadə olunmuşdur ki, beynəlxalq tələblərə əsasən bu maddə yalnız kosmetik məhsulların tərkibində köməkçi maddə kimi istifadə oluna bilər və daxilə qəbul olunan məhsullarda istifadəsi qadağandır. (Handbook of Pharmaceutical Excipients).Hamçinin, məhsulun laboratoriya analizi zamanı pH - 4.77 olaraq aşkar edilmişdir.Normativ sənədlərdə isə 5-9 olaraq qeyd edilib.Bundan başqa, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun istifadə dozası 1-2 damcı tövsiyə edildiyi halda, qablaşma eskizi üzərində 3 damcı tövsiyə edilib və "digər hallarda preparat həkimin təyini etdiyi dozalarda qəbul oluna bilər" tövsiyəsi qeyd edilib.Lakin, məlumdur ki, BFMQƏ-lər həkim təyinatı ilə qəbul oluna bilər.
Deva-3	Daxilə qəbul üçün məhlul	5 ml	Vitamin D3 - 50000 IU	Olive oil, Vitamin E	Santasiya İlaç Kozm. Med. İtr. Paz. Sağ. ve İnş. Hizm. San. Tic. Ltd.	Türkiyə	21.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Deva -3(daxilə qəbul üçün məhlul, 5 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Diapo-Care	Krem	40 q	Kallus kulturasının ekstraktı-5%, Dekspantenol-5.003%	Su, Desiloleat, Kaprilik Triqliserid, Setearil spirtli, Oliserin, Vazelin, Oliseril Stearat SE, Oliseril Stearat, Poliakrilat Krosspolimeri-11, Dimetikon, Natrium Stearil Qlutamat, Ksantan Kamedi, Fenilpropanol, Kaprilli Olkol, Metilpropanediol	Delarange Cosmetics B.V	Niderland	31.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Diapo-Care (krem tubda, 40q №1) adlı məhsul körpələrin qıçqıranmış dərisinə qulluq üçün tövsiyə olunan kosmetik tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərisinə əsasən dərman vasitəsi deyil.
DNK-vit	Tablet	4 x 10	DNA - 30 mg, Ascorbic acid - 15 mg	Sorbitol, Calcium stearate	Elit-Farm MMC	Ukrayna	10.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DNK- vit (tablet № 40) adlı məhsul immün sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın 5.3, 6.2, 6.4.1, 6.4.2, 6.4.3, 6.4.4, 6.4.5 bəndlərinin yerinə yetirilməsi, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda, yaş həddinin (böyüklərə) qeyd edilməsi və "müalicə kursu" yazısının ləğv edilməsi zəruridir.□

Doctor Gilbert	Sprey	25 ml	Sodium Chloride 2% (20%), Eucalyptus 0.2%, Aloe vera 0.2%, Panthenol 0.2%		İyon Sağ. Med. Koz. İth. İhr. ve San. Tic. Ltd. Şti	Türkiye	21.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Doctor Gilbert (Sprey,25 ml) adlı məhsul uşaqlar və böyüklərdə müxtəlif burun problemlərində, burun tutulmasında, burun boşluğunun yuyulması və qorunması məqsədi ilə tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən darman vasitəsi deyil.
Duovit Man	Tablet	1	Vitamin A - 1000 mcg, Vitamin D3 - 5 mcg, Vitamin B1 - 1.5 mg, Vitamin B2 - 1.7 mg, Vitamin B6 - 2 mg, Vitamin B12 - 6 mcg, Vitamin C - 60 mg, Vitamin E - 30 mg, Niacin - 20 mg, Pantothenic acid - 6.4 mg, Folic acid - 200 mcg, Biotin - 30 mcg, Zinc - 15 mg, Iron - 10 mg, Copper - 2 mg, Iodine - 150 mcg, Magnesium - 100 mg, Manganese - 3.5 mg	Microcrystalline cellulose, Cellaktose, Calcium carbonate 90 S, Magnesium stearate, Polyvinylpyrrolidone, Stearic acide, Opadry White, Colour Blue	KRKA d.d.	Sloveniya	15.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Duovit Man (tablet №930) adlı məhsul kişilər üçün vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə darman vasitəsi deyil.
Duovit Women	Tablet	1	Vitamin A - 800 mcg, Vitamin D3 - 5 mcg, Vitamin B1 - 1.4 mg, Vitamin B2 - 2.0 mg, Vitamin B6 - 1.4 mg, Vitamin B12 - 1 mcg, Vitamin C - 50 mg, Vitamin E - 10 mg, Niacin - 18 mg, Pantothenic acid - 5.0 mg, Folic acid - 200 mcg, Biotin - 30 mcg, Zinc - 15 mg, Iron - 14 mg, Calcium - 450 mg, Iodine - 150 mcg, Magnesium - 50 mg.	Povidone, Polyvinylpyrrolidone, Magnesium stearate, Stearic acide, Opadry White, Colour quinoline yellow, Colour Allura red.	KRKA d.d.	Sloveniya	15.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Duovit Women (tablet №930) adlı məhsul qadınlar üçün vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə darman vasitəsi deyil.
Efralar	Sprey	30 ml	Eucalyptus extract - 2.50%, Juglans leaf extract - 1.50%, Alhagi leaf extract - 1.50%, Menthol - 0.20%, Camphor essential oil - 0.20%, Eucalyptus essential oil - 0.05%, Mentha essential oil - 0.05%	Aqua, Glycerin, Peg-40 Hydrogenated Castor oil, Sorbitol, Aspartame	Beauty and Health Ltd	Ukrayna	27.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Efralar (sprey,30 ml) adlı məhsul yuxarı tənəffüs yolları xəstəlikləri zamanı kompleks müalicə üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub tərkib və istifadə göstərişlərinə əsasən darman vasitəsi deyil. □ Qeyd: Qəbul qaydasında "Müalicə kursu" ifadəsinin lağv olunması zəruridir.
Ekavit	Tablet	(2 x 15)	İnulin -120 mg, Folic acid - 400 mcg, İron - 60 mg, İodine - 220 mcg, Magnesium - 100 mg, Calcium - 125 mg, Zinc - 11 mg, Copper - 1 mg, Manganese - 1.9 mg, Selenium - 55 mcg, Vitamin A - 800 mcg, Vitamin B1 - 1.4 mg, Vitamin B2 - 1.4 mg, Vitamin B3 - 18 mg, Vitamin B5 - 6 mg, Vitamin B6 - 1.9 mg, Vitamin B12 - 2.5 mcg, Vitamin C - 100 mg, Vitamin D3 - 15 mcg, Vitamin E - 18,7 mg□	Microcrystalline cellulose, Magnesium stearate, Colloidal silica	ValueMed Pharma SrL	İtaliya	13.05.2019	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən EKAVIT (tablet № 30) adlı məhsul inulin və bəzi minerallarla vitaminlərin əlavə mənbəyi kimi tövsiyyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə darman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan dəmirin miqdarı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Tabii mənşəli preparatların darman vasitələrinə aid olmasını müəyyənləməyə məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-nin tələblərinə əsasən yuxarı istehlak həddini aşır (60 mq; BFMQƏ-da yol verilən hadd 30-40 mq). Həmçinin, ekspertiza zamanı istehsalçının təqdim etdiyi tərkibə aid sənədlə istifadə üzrə təlimatda göstərilən tərkib haqqında məlumat arasında uyğunsuzluq aşkar olunub□ (məsələn, dəmirin miqdarı istehsalçının təqdim etdiyi tərkibə aid sənəddə- 60 mq olduğu halda, istifadə üzrə təlimatda bu miqdar dəmir fumarat üçün göstərilib). Göstərilən uyğunsuzluqlar digər minerallar üçün də müəyyən olunub.
Eliminal gel	gel	1	Silica colloidalis anhydrica - 1.6 g , Lactulosum - 0.4 g , Acidum ascorbinicum - 0.01 g	Carboxymethylcellulose sodium, Citric acid, Sorbic acid, Aspartam, Aqua purificata, fluid aroma flavor Berberis	Orisil-Farm ASC	Ukrayna	17.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Eliminal (gel, paket №10 x 20 q) adlı məhsul orqanizmi zəhərli maddələrdən təmizləmək üçün tövsiyyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların darman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlilik terapevtik dozalarından yüksək deyil, tərkib və istifadələrinə görə darman vasitəsi deyil. □ Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallıqda malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın 3.3.6 bəndində uyğun olaraq məhsul uşaqlara və hamilələrə tövsiyyə olunduğu halda onun təhlükəsizliyi ilə bağlı müvafiq tədqiqatların protokolları təqdim edilmədiyi üçün Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "İstifadə qaydası və dozası" bəndində qeyd edilmiş "6-14 yaş arası uşaqlarda 1stik paket gündə 2 dəfə qəbul etmək " tövsiyəsinin lağv edilməsi zəruridir. Bundan başqa, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilmiş "müalicə kursu" yazısının lağv edilməsi zəruridir. □

müalicə kursu

Erbofer	Şərbət	150 ml	Iron - 13 mg, Vitamin C - 65 mg, Zinc - 8 mg, Copper - 0.7 mg, Vitamin B12 - 1.6 mcg, Vitamin B6 - 0.9 mg, Vitamin B2 - 1 mg, Folic acid - 260 mcg	Fructose, Honey, Vegetable glycerol, Polysorbate 80, Orange flavour, Potassium sorbate, Xanthan gum, Citric acid, Demineralized water	Erbozeta S.p.A	San-Marino	30.04.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Erbofer (şərbət, 150 ml) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaların onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: Qablaşma eskizi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilmiş təsiredici maddələrin siyahısında tərkibə aid sənədə uyğun olaraq Dəmir pirofosfat -13 mq əvəzinə Dəmir- 13 mq kimi, Sink pidolat - 8 mq əvəzinə Sink - 8 mq, Mis çükonat - 0.7 mq əvəzinə Mis - 0.7 mq kimi qeyd edilməsi və "müalicə müddəti" yazısının ləğv edilməsi zəruridir. Bundan başqa, məhsulun "İstifadə qaydası" bəndində "1-4 yaş arası uşaqlar 2.5 ml gündə 1 dəfə" tövsiyəsinin qeyd edilməsi zəruridir.
Eredex	Kapsul	4 x 6	Standardized extract of Yohimbe (Pausinystalia yohimbe) - 5.4 mg	Spray dried lactose, Gelatine	Square Herbal & Nutraceuticals Ltd	Banqladeş	13.05.2019	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Eredex (kapsul, № 24) adlı məhsul kişilərdə reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində istifadə edilən Pausinystalia yohimbe bitkisi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən birkomponentli BFMQƏ-nin tərkibində istifadəsinə yol verilməyən bitkilər və onların emal məhsullarının siyahısına aiddir. Bundan başqa, məhsulun laboratoriya analizlərinin nəticəsində tərkibində tədafilaf adlı dərman maddəsi aşkar edilmişdir.
Estifer	Kapsul	(6 x 10)	Ferrum gluconate - 150 mg, Folic acid - 350 mcg, Vitamin B12 - 4 mcg	Vegetable capsule, Magnesium stearate, Microcrystalline cellulose, Silicon dioxide	GH YİLDİZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	23.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Estifer (Kapsul №60) adlı məhsul dəmir, vitamin B12 və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaların gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:İstifadə üzrə təlimatda Ferrum gluconate maddəsinin tərkibində 17 mq dəmirin olmasını qeyd etmək zəruridir
Evadol	Kapsul	60	İndole-3-Carbinol - 300 mg, Broccoli extract - 92.5 mg	Microcrystalline cellulose, Stearic acid, Silica, Magnesium stearate, White gelatin capsule	Gemini Pharmaceuticals. Inc	ABŞ	16.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Evadol(kapsul № 60) adlı məhsul qadın reproduktiv sisteminin fəaliyyətinin normalaşdırılması üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Evit Forte	Kapsul	1 x 30	Omega 3 Fish oil 3624EE - 85 mg, EPA - 30 mg, DHA - 20 mg, Vitamin E 200 IU (DL - alpha - tocopheryl acetate 98%) - 205 mg	Gelatin, Glycerol, Purified water	Par Pak doo	Serbiya	17.05.2019	Mənfi	Ekspertizaya təqdim olunmuş Evit Forte (kapsul, №30) adlı məhsul omega-3 yağ turşularının və E vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan vasitə olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan E vitamini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşır. E vitamininin gündəlik istehlak həddi 100 BV (100 IU) miqdarında tövsiyə olunur.
Eyeteiger	Göz damcı	10 ml	Taurin - 40mg, Aloe (Aloe barbadensis L.) - 50mg, Ginko Biloba (Ginko Biloba L.) - 100mg	Polyvinyl alcohol, povidone, polyethylene glycol 400 1%, benzalkonium chloride 0.01, potassium chloride, sodium chloride, boric acid (for adjusting PH), distilled water.	GH YİLDİZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	10.05.2019	Mənfi	Ekspertizaya təqdim olunmuş Eyeteiger, göz damcısı (10 ml, plastik flakonda) adlı məhsul yağlanma faktorunu ləngidən, göz zəifliyində və göz dibində gədən degenerativ proseslərinin müalicəsində və profilaktikasında istifadə olunan dərman vasitəsidir. Belə ki, tərkibində olan "Taurin" aktiv maddəsi terapevtik effekta malikdir və Azərbaycan Respublikasının Dərman Vasitələrinin Dövlət Qeydiyyatında "Taurin - 40mq" aktiv maddəsi olan dərman vasitələri mövcuddur. Həmçinin məhsula dair sənədlərdə sterillik barədə məlumat təqdim edilməyib və istehsal olunan ölkədə qeydiyyatı yoxdu.

Ezam	Şərbət	120 ml	Papaya (Carica papaya L. fruit) juice - 600 mg, Artichoke (Cynara scolymus leaves) extract de tit.2.5% chlorogenic acid - 250 mg, Anise (Pimpinella anisum L.fruits) extract - 85 mg, Enzymix - 60 mg, Bromelain 2500 GDU/g - 25 mg, Papain 500 TU/mg - 25 mg	Water, Fructose, Aroma, Citric acid, Potassium sorbate	Promo Pharma	İtaliya	13.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ezam (şərbət, 120 ml) adlı məhsul həzm sisteminin funksiyasını yaxşılaşdırmaq və istəhacı artırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:ADA-nın (EMEA)tövsiyələrinə görə ənginarnın preparatları 12 yaşdan yuxarı uşaqlara tövsiyə olduğu üçün, məhsulun istifadə qaydalarında(rəyə uyğun olaraq) müvafiq dəyişikliklər edilməsi zəruridir.□
Faroenzym HB	Tablet	2 x 10	Diastase Fungal (1:8000) - 100 mg, Papain - 60 mg, Activated charcoal - 75 mg	Sugar, Lactose, Calcium phosphate, Microcrystalline cellulose, Polyvinilpyrrolidone, Cellulose gum, Magnesium stearate, Silicium dioxide, Shellak □	Aptiekas Produkcija	Latviya	01.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Faroenzym HB (tablet, N 20) adlı məhsul həzm sisteminin dispeptik pozğunluqlarında köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.□ Qeyd: Qablaşma üzərində istifadə edilən Azərbaycan dilində məlumat olan stikerdə qeyd edilmiş "qida əlavəsi" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir.
Ferrolfol	Kapsul	3 x 10	İron - 20 mg, Vitamin B12 - 4 mcg, Folic acid - 300 mcg, Zinc- 12 mg, Vitamin C - 75 mg	Corn starch, Gelatine	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	02.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş FerroFOL (kapsul №30) adlı məhsul vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Ferumvit	Kapsul	3 x 10	Vitamin C (L- ascorbic acid) - 50 mg, Iron (as Iron (III)- hydroxide polymaltose - 46.667 mg) - 14 mg, Niacine - 10 mg, Zinc (Zinc oxide - 9.96 mg) - 8 mg, Thiamine (Thiamine hydrochloride - 2.54 mg) - 2 mg, Riboflavin - 2 mg, Pyridoxine (Pyridoxine hydrochloride - 1.21 mg) - 1 mg, Folic acid - 200 mcg	Corn starch, Microcrystalline cellulose, Magnesium stearate, Gelatin	MM Vitapharm-Com MMC	Moldova	20.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ferumvit (kapsul, № 30) adlı məhsul vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□
Fibratex	Kapsul	6 x 10	Vitex agnus-castus dry herb. powder – 325 mg, Soya bean – 30 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	07.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Fibratex (kapsul №60) adlı məhsul qadın xəstəliklərində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Finays (Jomo İce)	Xarici istifadə üçün gel	75 ml	Menthol crystal - 4%, Eucalyptus oil - 1%, Glycerol - 0.5%	Aqua purificata, Spir. denat. (Etax A 12), Carbomer, Alkyl acrylate copolymer, CI 42090 FD&C Blue No. 1, Trietanolamin	Orion Corporation	Finlandiya	01.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Finays (Jomo Ice), xarici istifadə üçün gel, 75 ml, adlı məhsul şişin yüngülləşdirilməsi, qansızma, əzələ spazmları və ağrıların azaldılması üçün tövsiyə olunan kosmetik tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Fish Oil	Kapsul	60	Fish oil-1000 mg; of which total Omega-3-300 mg; EPA-160 mg; DHA-100 mg.	gelatin, glycerol, tocopherol-rich extract	VP Laboratory Ltd	Boyük Britaniya	22.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fish Oil(kapsul № 60) adlı məhsul omega-3 yağ turşularının kompleksinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: Qablaşdırmanın üzərində digər dillərdə verilən məlumatın eynisi Azərbaycan dilində də təqdim olunmalıdır;İstifadə üzrə təlimatda olan çox sayda texniki səhvlər düzəldilməlidir, "istifadə qaydaları və doza" bəndi rəyə uyğun olaraq korreklə olunması və başlığında "Bioloji fəallığa malik qida əlavəsinə dair istifadə üzrə təlimat" yazısının olması zəruridir.□
Fiskolia	Kapsul	5	Fish oil - 500 mg, (Vitamin A - 500 İU, Vitamin D - 50 İU)	Gelatin, Glycerin E422, Water, Sodium benzoate E211	Minskinterkaps	Belarus	13.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fiskolia (kapsul, №50) adlı məhsul omega-3 tipli yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır, məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□

Floractin krople	Damcı	5 ml	Lactobacillus rhamnosus GG ATCC 53103 - 6 x 10 9 CFU	Olive oil , Calcium carbonate, L-ascorbic acid, D-alpha-tocopheryl acetate	Novascon Pharmaceuticals Sp. zo.o.	Polşa	10.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Floractin krople (daxilə qəbul üçün məhlul-damcı,5 ml) adlı məhsul bağırsaq florasını tənzimləyən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:İstifadə üzrə təlimatda "Əhəmiyyətli qeyd" bəndində "Bu BFMQƏ yalnız tibbi rezarat altında təyin edilməlidir" yazısı lağv olunsun.□
Florium	Kapsul	1	Lactobacillus jensenii LbV116 100 B UFC/g (DSM 22567) - 0.2 billion, Lactobacillus crispatus LbV88 100 B UFC/g (DSM 22566) 1 billion, Lactobacillus rhamnosus LbV96 100 B UFC/g (DSM 22560) - 1 billion, Lactobacillus gasseri LbV150 100 B UFC/g (DSM 22583) - 0.3 billion	Fructo - oligosaccharides, Corn starch, Magnesium stearate, Silicon dioxide, Hydroxypropyl methylcellulose, E 171	Nutrilinea s.r.l	İtaliya	17.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Florium (kapsul №14) adlı məhsul bağırsaq və vaginal mikrofloraları tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.□ Qeyd:Qablaşma eskizi üzərində xarici dildə olan yazılardan Azərbaycan dilində qeyd edilməsi, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "müalicə kursu" yazısının lağv edilməsi, "Hamillik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazısının qeyd edilməsi zəruridir.
Fohow Gaoqian	Tablet	1	Konjak flour - 196 mg, Chitosan - 140 mg, Food fibres vegetable cellulose (Helianthus tuberosus, Prunus persica) - 140 mg, Spirulina - 119 mg,	Strach, Magnesium stearate	Fohow Health Products Co.ltd	Çin Xalq Respublikası	22.05.2019	Mənfi	Ekspertizaya təqdim olunmuş Fohow Gaoqian (tablet №144) adlı məhsul qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan məhsul olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki,məhsulun tərkibində olan Konjak flour (Amorphophallus konjac) bitkisi BFMQƏ -in tərkibində istifadə üçün qadağan olunan bitkilərinin sırasına daxildir.
Foliguard FS	Tablet	3 x 20	Folic acid - 0.4 mg	Ludipress, Microcrystalline cellulose, Magnesium stearate, Silica	Adipharm LTD	Bolqarıstan	29.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Foliguard FS (tablet, № 60) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz", "Hamillik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazılarnın qeyd edilməsi zəruridir.
Folinat	Tablet	10 x 3	Folic Acid - 600 mcg, Potassium Iodide - 200 mcg	Sodium Benzoate, Potassium Sorbate, Povidone K-30, Starch, DI –Calcium Phosphate, Magnesium Stearate, Purified water	Bion Corporation Ltd	Boyük Britaniya	06.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Folinat (tablet №30) adlı məhsul fol turşusu və yodun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Forever Aloe Vera Gel	qel	1 L	Aloe Vera gel - 232.3099 g	Sorbitol, Ascorbic acid, Citric acid, Potassium sorbate, Sodium benzoate, Xanthan gum, Tocopherol	Aloe vera of America, Inc	ABŞ	27.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Aloe Vera Gel (qel,1000 ml) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:İstifadə üzrə təlimatda "İstifadə qaydaları və doza" bəndində "böyüklərdən" sözüni əlavə etmək zəruridir.
FormoLine L112	Tablet	3	Xərcəngkimilərin xitin örtüyündən alınan D-glukozamin və N-asetil D-glukozamin β-1,4 polimerinin L112 spesifikasiyası.	Bitki sellülozası, vitamin C, tartar turşusu, tablet dolğuları.	Certmedica International GmbH	Almaniya	21.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş FormoLine L112 (tablet, №60) adlı məhsul bədən çəkisinin saxlanması və ya azaldılması üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Gambiyungsinum HH940	toz	24 q	Oryzae Gluten - 10.4 g, Longanea Arillus - 5.2 g, Coicis semen - 5.2 g, Angelicae Gigantis radix - 1.7 g, Astragalii radix - 1.7 g	qeyd edilməyib	Kyung Hee Hospitalı	Canubi Koreya	06.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Gambiyungsinum HH940 (toz, saxe №20) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.□ Qeyd:Adi çəkilən məhsul Kyung Hee Universiteti Koreya Təbabəti hospitalında Koreya tibb qanununa uyğun, GMP standartına cavab verən öz imkanları hesabına istehsal olunub.Bu səbəbdən adı çəkilən məhsulun yalnız Seba Fito Tibb Klinikasına daxilində və həmin klinikanın bu sahədə ixtisaslaşmış mütəxəssislərinin nəzarəti altında istifadə edilməsi zəruridir.Məhsul aptek şəbəkələrində satış üçün nəzərdə tutulmur.

Gelaseed	Kapsul	1	Flax Seed Oil - 1000 mg	d-Alpha Tocopherol, Gelatin, Liquid Sorbitol, Glycerol, Sodium Methyl Paraben, Sodium Propyl Paraben, Liquid Paraffin, Disodium Edetate, Purified Water	Square Herbal & Nutraceuticals Ltd	Baqladəş	06.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Gelaseed (kapsul №30) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaların onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkibi ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması, "Farmakoloji xüsusiyyətlər" ifadəsinin götürülməsi, istifadə qaydasının rəydə göstərilən qaydada tərtib olunması, qablaşma üzərində olan məlumatların Azərbaycan dilində də qeyd edilməsi (BFMQƏ olması və dərman vasitəsi olmaması hədqə informasiyalar daxil olmaqla) zəruridir.
Gematogen (vitamin C ilə)	plitka	40 q	Qara qida albumini (hemoglobin) - 1.12 q, Askorbin turşusu - 0.096 q	Şəkər tozu, Şəkərlə qablaşdırılmış süd (normallaşdırılmış süd, şəkər tozu, laktoza), Nişasta şərbəti, Təbii aromatzator "vanil"	Sibirskoe Zdorovye	Rusiya	30.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gematogen (vitamin C ilə) (plitka, 40 q) adlı məhsul Dəmir və C vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Geonchilganjuldan HH920	Kapsul	-	Rhois Vernicfluae cortex - 1.5 g, Cinnamomi Ramulus - 0.55 g, Saposhnikoviae radix - 0.15 g	Corn starch	Kyung Hee Hospitalı	Cənubi Koreya	06.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Geonchilganjuldan HH920 (kapsul, №30) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. □ Qeyd: Adı qəkilən məhsul Kyung Hee Universiteti Koreya Təbabəti hospitalında Koreya tibb qanununa uyğun, GMP standartına cavab verən öz imkanları hesabına istehsal olunub. Bu səbəbdən adı qəkilən məhsulun yalnız Seba Fito Tibb klinikası daxilində və həmin klinikanın bu sahədə ixtisaslaşmış mütəxəssislərinin nəzarəti altında istifadə edilməsi zəruridir. Məhsul aptek şəbəkələrində satış üçün nəzərdə tutulmur.
Gericaps	Kapsul	1	Vitamin A (Retinol palmitate) 1.0 M.I.U/g - 5.5 mg, DL-α-Tocopheryl acetate (eq to Vitamin E α-TE - 67 mg) - 100 mg	Soybean oil, Gelatin, Glycerol, Water	Adipharm LTD	Bolqanstan	29.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gericaps (kapsul, № 20) adlı məhsul A və E vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Gintex	Kapsul	5 x 6	Ginseng extracts (7%) - 285.71 mg	Maize Starch, Purified Talc, Empty Hard gelatin Capsule shell Size # 0	Square Herbal & Nutraceuticals Ltd	Baqladəş	06.05.2019	Mənfi	Ekspertizaya təqdim olunmuş Gintex (kapsul №30) adlı məhsul adaptogen və ümumi tonuslandırıcı kimi tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Ginseng (bütün növləri və hissələri daxil olmaqla) bitkisi birkomponentli BFMQƏ-nin tərkibində istifadəsinə yol verilməyən bitkilərinin siyahısına daxildir.
Gonadogen	Tablet	6 x 10	L-arginine - 500 mg, Icarilin (Epimedium root dry extract) - 100 mg, Panax ginseng extract - 220 mg, Certonia Siliqua extract - 250 mg, Muira puama - 150 mg, Zinc gluconate - 50 mg, α-tocopherol (vitamin E) - 72 mg, Folic acid - 0.3 mg, Cyanocobalamin (Vitamin B 12) - 4 mcg, Selenium - 0.07 mg	Gum Arabic, Micronized cellulose	İmhotep İlaç Kozmetik və Gıda Tic. Ltd. Şti	Türkiyə	24.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Gonadogen (tablett №60) adlı məhsul kişilərə cinsi zəiflik zamanı tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə qaydasının rəydə göstərilən qaydada tərtib olunması zəruridir. □ qablaşma üzərində və istifadə üzrə təlimatda məhsulun tərkibinə daxil olan komponentlərin adlarının düzgün yazılması tövsiyə olunur.
Hair&Nail NutriComplex	Tablet	3 x 14	L-ascorbic acid - 17.94 mg, L-lysine - 127 mg, L-cysteine - 40.75 mg, Apple extract (Malus Pumila L.) - 70 mg (procyanidin B2 - 2.8 mg), Sodium selenite - 0.01 mg, Ferrous fumarate - 11.445 mg, Zinc oxide - 0.9375 mg	Maltodextrin, Bulking agent (Microcrystalline cellulose, contains silicon dioxide), Anti-caking agent (Stearic acid, Magnesium stearate), Hydroxypropylmethyl cellulose, Glycerol	Thompson and Capper Ltd	Boyük Britaniya	16.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Hair&Nail NutriComplex (tablett №42) adlı məhsul saç və dirnaqların möhkəmləndirilməsi üçün nəzərdə tutulmuş BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkibi ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması zəruridir.

Halıbut	Kapsul	1	Fish oil - 500 mg (Omega 3 - 180 mg, EPA - 90 mg, DHA - 60 mg)	Softgel capsules (Gelatin, Deionized water, Glycerin (E422))	Medicure İlaç Sanayi ve Ticaret Ltd. Şti	Türkiye	10.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Halıbut (kapsul №930) adlı məhsul omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaların onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil.□ Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qəydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması, istifadə üzrə təlimatda tərkibə aid məlumatla tərkibə aid sənədi əsas tutaraq düzəliş olunması zəruridir.□
Halsen	Sprey	20 ml	Propolis - 0.25 ml, Malpighia glabra fruit juice - 2.5 ml, Syzygium aromaticum - 1.25 ml, Citrus limon oil - 0.125 ml, Chamomilla recutita - 0.25 ml	Aqua	Saşera-Med MMC	Rusiya	24.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Halsen (sprey 20 ml) adlı məhsul yuxarı tənəffüs yolları və ağız boşluğu xəstəliklərində profilaktik məqsədlə tövsiyə olunan tibbi vasitə olub, tərkibi ilə istifadə göstərisinə əsasən dərman vasitəsi deyil.
Hameron (Hialuroft)	Göz damcı	5 ml	Sodium Hyaluronate - 5 mq	Dinatrium edetat hidrat, aminokapron turşusu, birasaslı natrium fosfohidrat, ikiasaslı natrium fosfat monohidrat, natrium xlorid, kalium xlorid, xlorid turşusu, natrium hidroxlorid və inyeksiya üçün su. Konservantlar: 0,06 mq konsentrə olunmuş benzalkonium xlorid məhlulu.□	Sam Chun Dang Pharm. Co, Ltd	Cənubi Koreya	10.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Hialuroft göz damcısı (5 ml plastik flakonda), adlı məhsul konyunktiva və ya buyuz qışa eptelinin xəstəlikləri və zədələnmələrinin kompleks müalicəsində üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərisinə əsasən dərman vasitəsi deyil.
Hegovit	Tablet	3 X 10	Folic acid - 500 mcg, Biotin - 150 mcg, Copper - 1000 mcg, Iodine - 140 mcg, İron - 17 mg, Calcium - 100 mg, Magnesium - 150 mg, Selenium - 30 mcg, Natural carotenoids mix - 2 mg, Vitamin B1 - 3 mg, Vitamin B2 - 2 mg, Vitamin B3 - 20 mg, Vitamin B5 - 6 mg, Vitamin B6 - 6 mg, Vitamin B12 - 6 mcg, Vitamin C - 70 mg, Vitamin D3 - 400 IU, Vitamin E - 20 mg, Vitamin K - 40 mcg, Zinc - 15 mg	Sorbitol, Lactose, Microcrystalline cellulose, Sugar, Corn starch, Gum Arabic	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiye	23.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Hegovit tablet №930" adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaların onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil.
Helmizin	Şərbət	100 ml	Dryopteris Filix-Mass 50 mg, Cucurbita Pepo - 50 mg, Teucrium Marum Verum - 30 mg, Allium Sativum - 30 mg, Inula - 30 mg, Cina (Artemisia cina) - 30 mg, Rhamnus Frangula (dry roots powder) - 30 mg, Artemisia Absinthium - 20 mg, Mentha Piperita (dry extract) - 20 mg, Tanacetum Vulgare - 30 mg	Flavoured Syrup Base, Purified water, Sugar, Citric Acid, Xanthan gum	Bion Corporation Ltd	Böyük Britaniya	11.04.2019	Mənfi	Ekspertizaya təqdim olunmuş Helmizin (şərbət 100 ml) adlı məhsul müxtəlif növ parazitər xəstəliklərin kompleks müalicəsində tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Dryopteris Filix-Mas, Artemisia Absinthium və Artemisia cina (Artemisia L bütün növləri qadağandır) bitkisi BFMQƏ -in tərkibində istifadə üçün qadağan olunan bitkilərinin siyahısına daxildir
Hemolux	Kapsul	1	Ferrous gluconate - 150 mg, Vitamin B12 - 4 mcg, Folic acid - 350 mcg, Vitamin C - 60 mg	Maltodextrin, Vegetable capsules	Aktif Farma Kimya Tic. Ltd. Şti	Türkiye	29.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Hemolux (kapsul №930) adlı məhsul dəmir, fol turşusu və vitamin B12-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaların onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil.
Hepalong Forte	Tablet	4 x 10	Artichoke (Cynara scolymus) leaf extract - 100 mg, Silybum marianum dried fruit extract - 70 mg, Soybean extract - 150 mg, Helichrysum arenarium flowers powder - 50 mg	Magnesium stearate, Sorbitol, Talc	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiye	16.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hepalong Forte (tablet №940) adlı məhsul qaraciyər toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İkqibohyeoltang HH023	toz	6 q	Astragalı radix - 0.43 g, Atractylodis rhizoma alba - 0.43 g, Crataegi fructus - 0.29 g, Cyperi rhizoma - 0.29 g, Citri Unshius Pericarpium - 0.29 g, Poria sclerotium - 0.29 g, Massa Medicata Fermentata - 0.29 g, Hordei fructus Germinatus - 0.29 g, Amomi fructus - 0.23 g, Angelicae Gigantis radix - 0.2 g, Rehmanniae radix - 0.2 g, Ginseng radix Alba - 0.17 g, Poria Sclerotum cum Pini radix - 0.17 g, Lirioopus tuber - 0.17 g, Polygalae radix 0.17 g, Cnidii rhizoma - 0.15 g, Aucklandiae radix - 0.15 g, Glycyrrhizae radix et rhizoma - 0.29 g, Zingiberis rhizoma Crudus - 0.29 g, Zizyphi fructus - 0.46 g	qeyd edilməyib	Kyung Hee Hospitalı	Cənubi Koreya	06.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş İkqibohyeoltang HH023 (toz, şaşə №930) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaların onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.□ Qeyd: Adı çəkilən məhsul Kyung Hee Universiteti Koreya Təbabəti hospitalında Koreya tibb qanununa uyğun, GMP standartına cavab verən öz imkanları hesabına istehsal olunub. Bu səbəbdən adı çəkilən məhsulun yalnız Seba Fito Tibb Klinikası daxilində və həmin klinikanın bu sahədə ixtisaslaşmış mütəxəssislərinin nəzarəti altında istifadə edilməsi zəruridir. Məhsul aptek şəbəkələrində satış üçün nəzərdə tutulmur.

İmmun Fit	məhlul	500 ml	Infusion herbal extract (Water, Salvia, Thymus, Purple coneflower) - 73.267 g, Sugar - 12, 909 g, Bee honey - 11.544 g, Pear juice concentrate - 9.620 g, Elderberry juice concentrate - 1.924 g, Manuka honey - 1.924 g, Raspberry fruit powder - 0.385 g, Ascorbic acid - 0.729 g, Lemon juice concentrate - 0.539 g, Citric acid - 0.404 g, Camu camu - 0.312 g, Elderflower extract - 0.192 g, Zinc gluconate - 0.168 g, Rose hip juice extract - 0.089 g, Acerola fruit powder - 0.012 g, Aroma - 0.08 g	Maltodextrin, Silicon dioxide, Mono and diglycerides of fatty acids	DR.Dünner AG	İsveçrə	03.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş İmmun Fit (məhlul 500 ml) adlı məhsul immün sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozaların yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. □ Qeyd: İdxal zamanı qablaşma üzərində xarici dildə olan yazılardan Azərbaycan dilində də qeyd edilməsi, istifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması və qəbul qaydasında yaş həddinin 18 yaşdan yuxarı qeyd edilməsi zəruridir. □
İmmunokar Plus	Şərbət	120 ml	L-Carnitine tartarate - 300 mg, Coenzyme Q10 - 20 mg, Vitamin B6 - 5 mcg	Deionized water, Potassium sorbate, Sucralose, Orange flavour	Aktif Farma Kimya Tic.Ltd.Şti.	Türkiyə	10.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş İmmunokar Plus (şərbət 120 ml) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması və istifadə yaş həddinin rəydə qeyd edilən kimi təqdim olunması zəruridir.
İmunap	daxilə qəbul üçün suspenziya	200 ml	Uncaria fortex f.e. (Uncaria tomentosa Wild D.C.) - 50 mg, Echinacea herba d.e. (Echinacea purpurea (L.) Moench) - 10 mg, Astragalus radix d.e. (Astragalus membranaceus (Fisch. ex Link.) Bunge) - 3.8 mg, Propolis d.e - 52.8 mg, Royal jelly - 2 mg, Vitamin C - 90 mg, Vitamin B5 - 12 mg, Vitamin A - 3200 IU, Vitamin B6 - 1.8 mg, Vitamin B1 - 1.4 mg, Folic acid - 260 mcg, Biotin - 48 mcg, Vitamin B12 - 2 mcg	Water, Fructose, Citric acid, Potassium sorbate, Sodium benzoate	O.F.İ. OFFICINA Farmaceutica Italiana S.p.A	İtaliya	08.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş İmunap (daxilə qəbul üçün suspenziya 200 ml) adlı məhsul immün sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozaların yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nin tələblərinə əsas tutaraq bidiririk ki, BFMQƏ 3 yaşdan uşaqlara istifadəsi üçün tövsiyə edildikdə, məhz bu məhsulun təhlükəsizliyinə dair müvafiq tədqiqatların protokolları təqdim edilmədiyi və təqdim edilən sənədlər ekspertizanı qane etmədiyi üçün məhsulun istifadə qaydasında yaş həddinin 14 yaşdan yuxarı qeyd edilməsi zəruridir. Bundan başqa Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazılarının və qablaşma üzərində xarici dildə qeyd edilmiş yazılardan Azərbaycan dilində də qeyd edilməsi zəruridir.
İntinova	Vaginal gel	5 q	Panax ginseng extract-2%, Aloe Vera extract-10%, Almond extract-5%, Pomegranate extract-0.2%, Mirofirm (Pueraria Mirifica extract)-2%, Hyaluronic acid-0.2%	Purified water, Glycerin, Witch-hazel extract, Sepimax zen (polyacrylate crosspolymer-6), Glydant (DMDM hydantoin)	Aurochem Laboratories Pvt. Ltd	Hindistan	31.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş İntinova (vaginal gel tubda,5qx7) adlı məhsul intim gigiyena üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
İronlink Kids (Ayronlink uşaqlar üçün)	məhlul	8 ml	İron (AB-Fortis) (İron - 10 mg) - 25 mg	Water, Sodium carboxymethylcellulose, Potassium sorbate, Sucralose, Sweetish caramel liquid flavour, Sodium benzoate, citric acid	Pharmalink,S.L	İspaniya	30.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İronlink Kids (Ayronlink uşaqlar üçün)(məhlul, 8 ml № 10 ml) adlı məhsul Dəmir inqredientinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İsolate Chocolate Shake	toz	2,28 kq	Whey protein isolate (contain emulsifier: Soy Lecithin (1-2%)) - 88 - 93 g	Cocoa (processed with Alkali), Natural and artificial flavor, Salt, Cellulose gum, Sucralose, Acesulfame potassium, Vanillin	Optimum Nutrition	ABŞ	21.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Isolate Chocolate Shake (toz 2.28 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. □

Jinhetang HH106	toz	6q	Rehmanniae Radix - 0.84 g, Raphani Semen - 0.84 g, Astragali Radix - 0.56 g, Atractylodis Rhizoma Alba - 0.56 g, Poria Sclerotium - 0.28 g, Citri Unshui Pericarpium - 0.28 g, Angelicae Gigantis Radix - 0.28 g, Liriodis Tuber - 0.28 g, Platycodonis Radix - 0.28 g, Angelicae Decursivae Radix - 0.28 g, Mori Cortex Radicis - 0.28 g, Schisandrae Fructus - 0.28 g, Scutellariae Radix - 0.28 g, Brassicae Semen - 0.21 g, Glycyrrhizae Radix et Rhizoma - 0.21 g	qeyd edilməyib	Kyung Hee Hospitalı	Canubi Koreya	06.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Jinhetang HH106 (toz, şaşe №930) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. □ Qeyd:Adı çəkilən məhsul Kyung Hee Universiteti Koreya Təbabət hospitalında Koreya tibb qanununa uyğun, GMP standartına cavab verən öz imkanları hesabına istehsal olunub.Bu səbəbdən adı çəkilən məhsulun yalnız Seba Fito Tibb Klinikası daxilində və həmin klinikanın bu sahədə ixtisaslaşmış mütəxəssislərinin nəzarəti altında istifadə edilməsi zəruridir.Məhsul aptek şəbəkələrində satış üçün nəzərdə tutulmur.
Jintongdan HH921	Kapsul	-	Glycyrrhizae radix et rhizoma - 0.36 g	Corn starch	Kyung Hee Hospitalı	Canubi Koreya	06.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Jintongdan HH921 (kapsul, №930) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. □ Qeyd:Adı çəkilən məhsul Kyung Hee Universiteti Koreya Təbabət hospitalında Koreya tibb qanununa uyğun, GMP standartına cavab verən öz imkanları hesabına istehsal olunub.Bu səbəbdən adı çəkilən məhsulun yalnız Seba Fito Tibb Klinikası daxilində və həmin klinikanın bu sahədə ixtisaslaşmış mütəxəssislərinin nəzarəti altında istifadə edilməsi zəruridir.Məhsul aptek şəbəkələrində satış üçün nəzərdə tutulmur.
Kalizid	suspenziya	200 ml	250 mq elementar Kalsiuma ekvivalent olan, 625 mq Kalsium karbonat BP;Lizin hidroklorid 50 mq;5 mq elementar Sinkə ekvivalent olan 38,33 mq Sink qlükonat;D3 vitamini125 BV.	Aromatizə olunmuş şərbət əsası k.q.Rəngləyicilər: sarı «günəş qurubu», eritrozin. □	Skant Healthcare Ltd	Hindistan	30.04.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kalizid(suspenziya,200 ml) adlı məhsul Ca,Zn mineralları və D3 vitaminini əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır VƏ öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Kanokarnit	Şərbət	150 ml	L-carnitine - 150 mg, Coenzyme Q10 - 10 mg, D-alpha-tocopherol (Vitamin E) E 307 - 5 mg, Pyridoxine hydrochloride (Vitamin B6) - 1 mg	Calcium sorbate E 203, Sodium benzoate E 211, Propylene glycol E 1520, Aqua, Thickener (Xanthan gum E 415), Maltitol E 965, Sweet orange oil	Akson İlaç və Tib. Ürünler San.Tic.Ltd.Şti	Türkiyə	31.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kanokarnit (şərbət, 150ml) adlı məhsul orqanizmin əsas metabolizm proseslərini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimat və qablaşdırma tərkib rəyə uyğun olaraq yazılısın(istehsalçının tərkib haqqında təqdim etdiyi sənədə əsasən).
Karbio Kids	məhlul	50 ml	Omega 3 (Fish oil) - 510 mg, Vitamin E - 4 mg, Vitamin B6 - 2.5 mg, Vitamin C - 15 mg	Deioized water, Glycerol, Sorbitol, Sucralose, Orange flavor	Aktiv Farma Kimya Tic.Ltd.Şti.	Türkiyə	10.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Karbio Kids (məhlul 50 ml) adlı məhsul omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması və istifadə yaş həddinin rəyə qeyd edilən kimi təqdim olunması zəruridir. □ Qablaşma üzərində köməkçi maddələrin siyahısında texniki səhva və verilməmişdir, tərkibə aid sənədi əsas tutaraq müvafiq düzəlişin edilməsi zəruridir.
Kidosfer	Şərbət	150 ml	Thymus vulgaris extract - 20 mg, Althaea extract - 30 mg, Glycyrrhiza glabra extract - 40 mg, Hedera helix extract - 25 mg, Hippophae extract - 20 mg, Plantago lanceolata extract - 70 mg, Taraxacum officinale extract - 100 mg, Propolis - 30 mg, L- lizin - 100 mg, L-carnitine - 100 mg, Vitamin C - 60 mg, Zinc bisgluconate - 2 mg	Water, Citric acid monohydrate, Potassium sorbate, Sodium benzoate, Raspberry flavor, Guar gum, Sucralose, Glucose	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	10.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Kidosfer (şərbət 150 ml) adlı məhsul tənəffüs yolları xəstəliklərinin müalicəsi zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "İstifadə qaydası" bəndində yaş həddinin 18 yaşdan yuxarı qeyd edilməsi zəruridir.

Kofinol	Pastil	3			KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiye	08.05.2019	Xitam verilen müraciətlər	<p>"Healty Life MMC" şirkətinin 27.03.2019-cü il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Koç Pharmaceuticals Co.Ltd" şirkətinin istehsalı olan FK33 seriyalı Kofinol (tablet №36) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulun orta çəkisi, vitamin C-nin eynilik və miqdarı təyinatı istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. Belə ki, laboratoriya sınaqları zamanı yaşıl tabletin orta çəkisi 1.1857 q (normativ sənəddə 1.9 q ± 10%) olaraq aşkar edilmişdir. Nənci rəng tabletdə vitamin C 35.35 % aşkar olunmuşdur (istehsalçı tərəfindən təqdim edilmiş sənədlərdə 90.0-110.0% intervalında olduğu qeyd olunmuşdur). Yaşıl və sarı tabletdə ümumiyyətlə vitamin C aşkar olunmamışdır.</p> <p>Göstərilən uyğunsuzluğu nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, hazırlanma texnologiyası, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsi məqsəddə uyğun hesab olunmur.</p> <p>Uyğunsuzluğun səbəbləri araşdırıldıqdan sonra ekspertiza rəyinin alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi" Qaydalına uyğun olaraq yenidən Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilərsiniz.</p>
Kom-Forte	Şərbət	100 ml	Dill (Anethum graveolens) essential oil – 2.76 mg (eq. to 0.003 ml), Fennel (Foeniculum vulgare) essential oil – 2.90 mg (eq. to 0.003 ml)	Sodium bicarbonate, Potassium sorbate, Sorbitol syrup 70%, Vegetable glycerin, Dextrose, Purified water	Pharmex Rom Industry S.R.L	Rumıniya	10.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Kom-Forte (şərbət 100 ml) adlı məhsul uşaqlarda mədə-bağırsaq traktı problemlərini: spazmi, meteorizmi aradan qaldırmaq və peristaltikni normallaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Kostimol	Şərbət	120 ml	Dicalcium phosphate - 505 mg (Calcium - 148 mg, Phosphorus - 115 mg), Magnesium hydroxide - 240 mg (Magnesium - 100 mg), Zinc sulphate - 10 mg (Zinc - 4 mg), Vitamin D3 - 5 mcg	Deionized Water, Raspberry Flavor, Citric Acid, Sucralose, Xanthan Gum, Trisodium Citrate, Dimethylparaben Sodium	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiye	14.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Kostimol (şərbət 120 ml) adlı məhsul vitamin D və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydasının rəydə göstərilən kimi tərtib olunması zəruridir. Qablaşma üzərində təsiredici maddələrin neçə ml-də olduğu göstərilmişdir.
Kyung Hee Gongjindan HH276	Tablet		Angelicae Giganthis radix - 0.93 g, Corni fructus - 0.93 g, Cervi Parvum Cornu - 0.67 g, Rehmanniae radix - 0.47 g, Ginseng radix Alba - 0.23 g, Aurum - 0.01 g, Honey - 1.13 g	qeyd edilməyib	Kyung Hee Hospitalı	Cənubi Koreya	06.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Kyung Hee Gongjindan HH276 (tablet, №10) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: Adı çəkilən məhsul Kyung Hee Universiteti Koreya Təbabəti hospitalında Koreya tibb qanununa uyğun, GMP standartına cavab verən öz imkanları hesabına istehsal olunub. Bu səbəbdən adı çəkilən məhsulun yalnız Seba Fito Tibb Klinikası daxilində və həmin klinikanın bu sahədə ixtisaslaşmış mütəxəssislərinin nəzarəti altında istifadə edilməsi zəruridir. Məhsul aptek şəbəkələrində satış üçün nəzərdə tutulmur.
Lactol	Tablet	2 x 15	Bacillus coagulans (Lactobacillus Sporogenes) 15000 million spores per gram - 30 mg, Fructo oligosaccharides powder - 100 mg	Povidone, Microcrystalline cellulose powder, Sodium starch glucoate, Colloidal silicon dioxide, Magnesium stearate, Purified water, Hydroxypropyl methyl cellulose, Glycerine, Isopropyl alcohol	Natures Only, Inc	ABŞ	02.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Lactol (tablet №30) adlı məhsul bağırsaq mikroflorasının balansını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Lakbifo	toz	1	Fos (Fructoligosaccharide) - 120 mg, Lactobacillus acidophilus - 2 billion, Bifidobacterium bifidum - 2 billion	Strawberry flavor, Maltodextrin, İsomalt	Aktiv Farma Kimya Tic.Ltd.Şti.	Türkiye	10.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Lakbifo (toz, şəşədə №14) adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması zəruridir.

Lemolax (Glicerolo)	Mikro-imalə	9 q	Glycerol-6.75g, Wheat starch-0.06g, Chamomile fluid extract - 0.30g, Mallow fluid extract-0.30g	Purified water	New Fa Dem Srl	İtaliya	31.05.2019	Mənfi	Ekspertizaya təqdim olunmuş Lemolax (Glicerolo), 9qx6 mikro-imalə adlı məhsul tərkibi və istifadə göstərişlərinə əsasən defekasiyanı asanlaşdırmaq üçün tövsiyyə olunan dərman vasitəsidir. Bu məhsul Azərbaycanda dövlət qeydiyyatına alınıb və Azərbaycan Respublikasının dövlət reyestrində mövcuddur.
Lemolax (Glicerolo)	Mikro-imalə	3 q	Glycerol-2.25g, Wheat starch-0.02g, Chamomile fluid extract - 0.10g, Mallow fluid extract-0.10g	Purified water	New Fa Dem Srl	İtaliya	31.05.2019	Mənfi	Ekspertizaya təqdim olunmuş Lemolax (Glicerolo), 3qx6 mikro-imalə adlı məhsul tərkibi və istifadə göstərişlərinə əsasən defekasiyanı asanlaşdırmaq üçün tövsiyyə olunan dərman vasitəsidir. Bu məhsul Azərbaycanda dövlət qeydiyyatına alınıb və Azərbaycan Respublikasının dövlət reyestrində mövcuddur.
Levalon SR	Kapsul	2 x 15	Choline bitartrate - 90 mg, Artichoke (Cynara scolymus) leaf dry extract 4:1 - 90 mg, Milk thistle (Silybum marianum) dry extract (80% Silymarin) - 75 mg, L- methionine - 60 mg	Fibrex, Magnesium stearate (fatty acid magnesium salts), Gelatin	Solepharm Pharmaceuticals Ltd	Latviya	22.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Levalon SR (kapsul №30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda və qablaşma eskizi üzərində qeyd edilmiş "silimanin" yazısının "Ala qanqal bitkisinin ekstraktı" yazısı ilə əvəz edilməsi zəruridir.
Levocard	Kapsul	(6 x 10)	L-carnitine-L-tartrate - 500 mg, Quercetine - 150 mg, Coenzyme Q10 - 60 mg	Magnesium stearate, Microcrystalline cellulose, Colloidal silicon dioxide, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	17.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Levocard (Kapsul №60) adlı məhsul orqanizmin metabolism proseslərini gücləndirən vasitə kimi tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatda "14 yaşdan yuxarı uşaqlara və böyüklərə gün ərzində 1 dəfə 1 kapsul tövsiyyə olunması nəzərdə tutulmur" ifadəsi "14 yaşdan yuxarı uşaqlara və böyüklərə gün ərzində 1 dəfə 1 kapsul tövsiyyə olunması nəzərdə tutulur" kimi korrekta edilsin. Qablaşdırmada "18 yaşa qədər şəxslərə nəzərdə tutulmur" ifadəsi "14 yaşa qədər şəxslərə nəzərdə tutulmur" kimi korrekta edilsin
Lezolin	Sprey	30 ml	Salvia officinalis - 3 ml, Coriandrum sativum - 3 ml, Pinus sibirica - 2.4 ml, Juniperus communis - 1.8 ml, Amarhantus caudatus seed oil - 1.8 ml, Amarhantus caudatus seed extract - 1.8 ml, Trifolium pretense flower extract - 1.5 ml, Urtica dioica leaf juice - 1.2 ml, Urtica dioica leaf extract - 1.2 ml, Hipericum perforatum herb juice - 1.5 ml, Hipericum perforatum herb extract - 1.2 ml, Hippophae rhamnoides fruit oil - 1.2 ml, Malva sylvestris herb juice - 0.6 ml, Malva sylvestris herb extract - 0.6 ml, Syzygium aromaticum flower oil - 0.6 ml, Inula Helenium root juice - 0.6 ml, Inula Helenium root extract - 0.3 ml, Salix alba bark extract - 0.3 ml, Folium Rhois coriariae leaf extract - 0.3 ml, Curcuma longa root extract - 0.3 ml, Ulmus minor leaf extract - 0.3 ml, Usnea borodatta leaf extract - 0.3 ml, Propolis - 0.3 ml, Podmore apis extract - 0.3 ml, Melaleuca alternifolia oil - 0.3 ml, Eucalyptus globulus leaf oil - 0.3 ml	ayrıca göstərilmişdir	Saşera-Med MMC	Rusiya	24.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Lezolin (sprey 30 ml) adlı məhsul burun boşluğu xəstəliklərinin profilaktikası məqsədilə tövsiyyə olunan tibbi vasitə olub, tərkibi ilə istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Linkosed	Kapsul	3	Magnesium oxide - 120 mg, Passiflora incarnata extract - 100 mg, Crataegus sp. extract - 100 mg, Pyridoxin hydrochloride - 2 mg	Microcrystallin cellulose, Capsules, Magnesium stearate, Silicon dioxide	Medicure İlaç Sanayi ve Ticaret Ltd. Şti	Türkiyə	10.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Linkosed (kapsul № 30) adlı məhsul sinir sistemində zəif sakitləşdirici təsir göstərən vasitə kimi tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatda və qablaşdırmada tərkib və istifadə qaydaları rəyə uyğun olaraq verilib;"hamilələrdə hipertonus" yazısı lağv olunsun" bu göstərişə dair müvafiq sənədlərin təqdimatı olmaması ilə bağlı). "Vasitanın hər hansısa qarşı hiper həssaslıq", və "14 yaşdan yuxarı 1 kapsul gündə 1 – 2 dəfə həkim məsləhəti ilə" yazılarının müvafiq olaraq "Tərkibində hər hansı komponentə qarşı yüksək həssaslıq" və "18 yaşdan yuxarı 1 kapsul gündə 1 – 2 dəfə"
Litosan	Kapsul	3 x 10	Cranberry extract (Vaccinium oxycoccos) - 250 mg, Arctostaphylos Uva Ursi - 80 mg, Vitamin C - 50 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin.	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	26.04.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Litosan (kapsul №30) adlı məhsul sidik sistemi xəstəliklərinin profilaktikasında tövsiyyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.

Liv-Aktiv	Tablet	(2 x 15)	Artichoke (Cynara scolymus L., maltodextrins) leaves d.e. 5% Chlorogenic acid - 300 mg, Milk thistle (Silybum marianum Gaertn.) fruits d.e. 80% Silymarin - 287.5 mg, L-Methionine - 300 mg, L-Glutathione - 20 mg	Microcrystalline cellulose, Tricalcium phosphate, Vegetable magnesium stearate, Maltodextrins, Hydroxypropylmethylcellulose, E171, E141, Gum arabic, Silicon dioxide	Erbozeta S.p.A	San-Marino	23.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Liv-Aktiv (tablet № 30) adlı məhsul qaraciyər və öd yolları xəstəliklərində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Liverensal	Tablet	6	3-sn-phosphatidylcholine - 300 mg, Cynara scolymus leaves extract - 200 mg, Silybum marianum extract - 140 mg	Gum Arabic, Micronized cellulose	İmhotep İlaç Kozmetik və Gida Tic. Ltd. Şti	Türkiyə	04.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Liverensal(kapsul № 60) adlı məhsul Qaraciyərin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Lorobiotik	Kapsul	(3x10)	Lyophilized bacterial lysates (Bifidobacterium infantis, Lactobacillus acidophilus, Enterococcus faecium) - 300 mg	Cornstarch(280 mg), Natural gelatin capsules(120 mg)	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	03.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lorobiotik(kapsul № 30) adlı məhsul bağırsaq florasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:İstifadə üzrə təlimatda "Tərkibində hər hansı komponentə qarşı yüksək həssaslıq" məzmunlu "əks göstərişlər" bəndi əlavə olunmuşdur. □
Lovisteron	Səşə	1X30	L-arginine - 200 mg, Panax ginseng bark dry extract - 250 mg, L-Carnitine - 750 mg, Lycopene - 50 mg, Coenzyme-Q - 30 mg, Zinc - 15 mg	Maltodextrin, Sucralose	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	10.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lovisteron(səşə № 30) adlı məhsul kişi və qadınlarda cinsi hormonal pozğunluğu ilə bağlı xəstəliklərin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:İstifadə üzrə təlimatda və qablaşdırmada tərkib və istifadə qaydaları rəyə uyğun olaraq yazılınsın;İstifadə üzrə təlimatda "Farmakoloji təsiri" yazısı "Məhsulun xüsusiyyətləri" ilə əvəz olunsun;"saxlanılma şəraiti" bəndinin, "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "Tövsiyə edilən sutkalıq dozanı keçməyin"; "BFMQƏ normal qidalanmanı əvəz etmir"; "Uşaqların əli çatmayan yerdə saxlayın"; "Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" əlavə olunması; "Əks göstərişlər" bəndinə "Tərkibində hər hansı komponentə qarşı həssaslıq" ifadəsini əlavə etmək vacibdir. □
Luzaktol	Kapsul	3 x 10	Lutein - 10 mg, Zeaxanthin - 3 mg, Vitamin B2 - 6 mg, Vitamin B6 - 6 mg, Vitamin A - 3 mg	Cornstarch, gelatin	Vega İlaç Kozmetik Qida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	07.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Luzaktol (kapsul №30) adlı məhsul gözün görmə qabiliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: istifadə qaydasının rayda göstərilən qaydada tərtib olunması, qablaşma və istifadə üzrə təlimatda məhsulun tərkibinin tərkinə aid sənəddə göstərilirdiyi kimi 1 kapsulda olmasının qeyd edilməsi zəruridir.

Lymphoclean	Tablet	3 x 10	Bauhinia variegata stem bark extract - 200 mg, Hemidesmus indicus root extract - 100 mg, Azadirachta indica leaf and bark - 100 mg, Asphaltum exudate extract - 100 mg, Commiphora mukul exudate extract - 100 mg, Sphaeranthus indicus extract - 100 mg, Acacia catechu bark extract - 50 mg, Phyllanthus emblica fruit extract - 40 mg, Terminalia bellerica fruit powder - 40 mg, Terminalia chebula unripe fruit extract - 40 mg, Zingiber officinale rhizome powder - 20 mg, Piper longum fruit powder - 20 mg, Piper nigrum fruit powder - 20 mg, Lochnera rosea whole plant extract - 20 mg	Gum Acacia, Microcrystalline cellulose	Eternitive Herbs Private Limited	Hindistan	22.05.2019	Mənfi	Ekspertizaya təqdim olunmuş Lymphoclean (tablet №30) adlı məhsul immunostimulyator və onkoprotektor təsira malik vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Azadirachta indica və Acacia catechu bitkiləri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Surası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən Bioloji fəallığa malik qida əlavələrinin tərkibində istifadə üçün qadağan olunan dərman bitkiləri və onların emal məhsulları siyahısına aiddir. Həmçinin, məhsul Ayurved ənənəvi təbabətin dərmanlarına aid olub, birbaşa farmakoloji təsir göstərir. Məhsulu istehlak edən müəssisə yalnız Ayurved dərmanlarını hazırlamaq hüququna malikdir. Belə məhsullar adətən həkim nəzarətində qəbul olunmalıdır. Hətta qəbulu zamanı da preparatın qəbul etməzdən əvvəl mütəxəssis məsləhəti alınması tövsiyə olunur.
Magnimore	Tablet	(3 x10)	Magnesium acetyl taurate (ATA-Mg) - 919.5 mg	Ludipress, Polyvinylpyrrolidone (E1201), Croscarmellose sodium (E468), Magnesium stearate (E470b), Silicon dioxide (E551)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	21.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Magnimore (Tablet №30) adlı məhsul maqneziumun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda "Əks göstərişlər" bəndinin əlavə edilməsi zəruridir. Qəbulu zamanı köməkçi maddələr rəyə uyğun göstərilir.
Marelin Neo	Tablet	(3 x 10)	Vitamin E - 25 mg, Beta glucan - 75 mg, Vitamin C - 60 mg, Zinc (as Zinc oxide) - 7.5 mg (9.3 mg), Selenium (as Sodium selenate) - 25 mcg (59.8 mcg)	Magnesium stearate, Sorbitol	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	13.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Marelin Neo (tablet № 30) adlı məhsul immun sistemin fəallığına yaxşılaşdırıcı vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Matriks-D	Krem	50 q	Bromelain - 2.5 mg, Rutin - 2 mg, Xanthan Gum - 1.5 mg, Urea - 1 mg, Ananas comosus - 4.5 mg	Crodafos cs 6, Salicylic acid, D-Panthenol, IPM, Beeswax, Water, Ampisol K, Softisan, Cetareth-20, Cetiol, Shea butter	Nur Kozmetik Kimya	Türkiyə	14.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Matriks-D (krem, 50 q) adlı məhsul nekrotik və qaysaçılmış yaraların müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Matriks-G	Krem	100 q	Calendula oil - 5 mg, Nigella sativa oil - 4 mg, Hypericum perforatum oil - 3 mg, Centellin - 2 mg, Azadirachta indica oil - 9 mg, Propolis solid - 1 mg	Ginol 1618 AT, Glycerin, D-Panthenol, Propolis liquid, Beeswax, Water, Bisabololol, Ozokerite	Nur Kozmetik Kimya	Türkiyə	14.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Matriks-G (krem, 100 q) adlı məhsul dəri zədələnməsi zamanı toxumaların bərpası üçün tövsiyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
MaxiCor	Kapsul	3 x 10	Eicosapentaenoic acid (EPA) - 600 mg, Docosahexaenoic acid (DHA) - 450 mg, Vitamin E - 20 mg, Phospholipids - 5 mg	Sun flower oil, Natural gelatin, Aerosil 200	Veqa İlaç Kozmetik Qida İmalat San.Tic.Ltd Şti	Türkiyə	06.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Maxicor (kapsul, № 30) adlı məhsul omega -3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticələrinə əsasən məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda və qəbulu zamanı köməkçi maddələrin siyahısının tərkibinə aid sənədə uyğun olaraq 2 kapsulda qeyd edilməsi zəruridir.
Meloxicin	məhlul	45 ml	Emodin - 1-1.5%, Pyrrolidinyl Diaminopyrimidine oxide - 2-2.5%, Glycerin - 10-15%, Thiamine HCl - 0-0.15%, Cyanocobalamin - 0-0.15%, L-Arginine - 0-0.10%, Biotin - 0-0.15%, Allium sativum bulb powder - 0-0.10%, Panthenol - 0-0.15%, Ascorbic Acid - 0-0.25%, Urea - 0-0.25%, Caffeine - 0-0.25%, Vitamin E - 0-0.25%, Capsaicin - 0-0.25%, Nicacin - 0-0.15%, Folic Acid - 0-0.15%, Riboflavin - 0-0.15%, Eugenia caryophyllus flower oil - 0-1.0%, Olive oil refined - 19-19.4%	Dipropylene glycol, Potassium sorbate, Sodium Lauryl Sulfate, Hypericum Perforatum oil, Zinc oxide, Polysorbate 20, Epigallocatechin Gallate, Aqua	Teknas Bilimsel Sağlık Ürünleri Sanayi ve Tic Ltd Şti	Türkiyə	08.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Meloxicin (məhlul, 4x45ml) adlı məhsul saç üçün yerli istifadə olunan kosmetoloji vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Memo-Gink	Kapsul	3 x 10	Ginkgo biloba extract - 50 mg, Vitamin B6 - 2 mg, Vitamin B12 - 4 mcg, Selenium - 25 mcg	Microcrystalline cellulose, Dicalcium phosphate, Magnesium stearate, Silicon dioxide, Capsule (gelatin, titanium dioxide, iron dioxide)	Fortex Nutraceutical LTD	Bolqaristan	29.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Memo-Gink (kapsul №30) adlı məhsul beyin fəallığına yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiya dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: məhsulun istifadə qaydasının rəyda göstərilən qaydada tərtib olunması zəruridir.

Memori Şarp	Kapsul	3	heksafosfolipidlar 225 mq, ginkgo biloba ekstraktı 30 mq	laktosa, natrium metilparaben, natrium propilparaben, maqnezium-alumosilikat hidrat, təmizlənmiş talk	Nabros Pharma Pvt. Ltd	Hindistan	04.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Memory Şarp(kapsul № 30) adlı məhsul beyin qan dövrənini yaxşılaşdırıcı vasitə kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Qablaşdırmada "Dərman vasitəsi deyildir" yazısı əlavə olunsun; □ Qablaşdırmada və istifadə üzrə təlimatda " İstifadə üzrə qaydalan"nda və "əks göstəricilər"da rəyə uyğun dəyişikliklər edilsin.□ □
Memory-all	Tablet	(6 x 10)	Ginkgo Biloba - 60 mg (70-120 %), Hydrocotyle asiatica - 500 mg (70-120 %)	Gum Arabic(30 mg), Micronized cellulose(410 mg)	İmhotep İlaç Kozmetik ve Gıda Tic. Ltd. Şti	Türkiyə	16.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən PLAMİN(kapsul № 50) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırıcı vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Dozalanma və yaş həddi rəyə uyğun olaraq dəyişdirilsin.
MenoMax	Kapsul	3 x 10	Soybean isoflavones – 140 mg, Soya oil acids – 30 mg, Lecithin – 12 mg, Soya proteins – 120 mg, Soybean protein fiber, Oligosaccharides – 25 mg, Vitamin E – 50 mg, Folic acid – 600 mcg	Cornstarch, Natural gelatin capsules	Veqa İlaç Kozmetik Qida İmalat San.Tic.Ltd Şti	Türkiyə	13.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş MenoMax (kapsul №30) adlı məhsul qadın cinsi xəstəliklərinin profilaktikasında tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması zəruridir.
Mentalin Plus	Daxilə qəbul üçün məhlul	50 ml	Glycine - 150 mg, GABA - 125 mg, Magnesium oxide (app. Magnesium) - 167 mg (100 mg), Vitamin B6 - 1.4 mg	Fructose, Water, Flavor, Citric acid, Potassium sorbate	ValueMed Pharma S.r.l.	İtaliya	31.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mentalin Plus (daxilə qəbul üçün məhlul, 50ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırıcı vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Qablaşma və istifadə üzrə təlimatda tərkib rəyə uyğun olaraq (tərkib haqqında istehsalçı tərəfindən təqdim olunmuş sənədə əsasən) göstərilsin.İstifadə qaydalarında dozalar böyükliyə uyğun gələn üçün "böyük" sözü qeyd olunsun.
Mikrofaq	Kapsul	1	Fos (Fructoligosaccharide) - 120 mg, Lactobacillus acidophilus - 2 billion, Bifidobacterium bifidum - 2 billion	Maltodextrin, Vegetable capsules	Aktif Farma Kimya Tic.Ltd.Şti.	Türkiyə	10.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Mikrofaq (kapsul №15) adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
ModusAktiv	Tablet	(3 x 10)	Melissa officinalis leaf dry extract (standartized with 0.5 %rosmarinic acid) - 150 mg, Leonurus quinquelobatus herba plant dry extract (standartized with 6% tannins) - 100 mg, Magnesium citrate - 168 mg, Vitamin B6 - 2 mg.	Mannitol, Povidon, Magnesium stearate, Microcrystalline cellulose	İmhotep İlaç Kozmetik ve Gıda Tic. Ltd. Şti	Türkiyə	16.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ModusAktiv (kapsul № 30) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırıcı vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Muc-Uno	Şərbət	150 ml	Ribwort plantain - 1000 mg, N-acetylcysteine - 100 mg, Copper sulfate anhydrous - 1.3 mg	Deionized water, Glycerine, Xanthan gum, Sodium benzoate, Potassium sorbate, Citric acid, Sucralose, Acesulfame K, Strawberry flavour	APHARMA SAĞLIK ÜRÜNLERİ A.Ş	Türkiyə	21.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Muc-Uno (şərbət, 150 ml) adlı məhsul bəlgəmin ifrazını yaxşılaşdırıcı və öskürəyi yüngülləşdirən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Natural Balance Bar Super Berries	Baton	40 q	Soy Flour -10-25%, Fructose Syrup - 10-25%, Malted Barley Extract -10-25%, Oat Flakes -5-10%, Wheat Starch - 5-10%, Soy Crisps (Soy Protein, Tapioca Starch, Salt) - 5-10%, Maltodextrin - 5-10%, Fructose - 5-10%, Palm Fat - 1-5%, Mixed Superfruits Pieces (Fructose-Glucose Syrup, Humectant (Glycerol), Sugar, Wheat Fibre, Fruit (Pomegranate Juice, Acai Puree, Blueberry Puree), Gelling Agent (Pectin), Palm Fat, Acidity Regulator (Citric Acid, Malic Acid), Flavours) - 1-5%, Milk Protein - 1-5%, Pea Protein - 1-5%, Rice Crisps (Rice Flour, Wheat Gluten, Sugar, Wheat Malt, Glucose, Salt) - 1-5%, Acidulant (Citric Acid) - 1-5%, Flavours (Contains Milk) - 0.1-1%, Colouring Agent (Beetroot Concentrate) - 0.1-1%.	ayrıca göstərilmişdir	B.V. Vurense Snack Industrie	Niderland	16.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Natural Balance Bar Super Berries (40 q baton №7) adlı məhsul qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Natural Balance BarChoco	Baton	40 q	Soy Flour – 10-25%, Fructose Syrup – 10-25%, Malted Barley Extract – 10-25%, Oat Flakes – 5-10%, Soy Crisps (Soy Protein, Tapioca Starch, Salt) – 5-10%, Wheat Starch – 5-10%, Chocolate Chunks (Sugar, Cocoa Mass, Cocoa Butter, Emulsifier (Soy Lecithin), Vanilla) – 5-10%, Maltodextrin – 5-10%, Fructose – 5-10%, Palm Fat – 1-5%, Milk Protein - 1-5%, Pea Protein -1-5%, Rice Crisps (Rice Flour, Wheat Gluten, Sugar, Wheat Malt, Glucose, Salt) - 1-5%, Low Fat Cocoa - 1-5%, Water – 0.1-1%, Flavours -0.1-1%	ayrıca göstərilmişdir	B.V. Vurense Snack Industrie	Niderland	16.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Natural Balance BarChoco (40 q baton №7) adlı məhsul qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.□
Natural Nest Bio Glukan	Kapsul	30	Vitamin C (L-ascorbic acid) - 80 mg, 1.3/1.6 Beta glucan - 50 mg, Zinc - 10 mg	Hydroxypropyl methylcellulose, Lactose, Fatty acid Magnesium salts,	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	17.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Natural Nest Bio Glukan (kapsul № 30) adlı məhsul immun sisteminin fəaliyyətini yaxşılaşdıraraq BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:İstifadə üzrə təlimatda məhsulun istifadəsinə dair "göstərişlər" və "əks göstərişlər" bəndləri təqdim olunmuş.
Natural Nest Fishy	Şərbət	150 ml	Omega-3 - 1500 mg (EPA -750 mg, DHA-500 mg)	Balıq yağı, Təbii aromatizator, antioksidant: tokoferolla zəngin ekstrakt (E vitamini).	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	10.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Natural Nest Fishy(şərbət,150 ml) adlı məhsul omega-3 tipli yağ turşularının və vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:İstifadə üzrə təlimatda "əks göstərişlər" bəndi əlavə olunmuş.
Natural Nest İmmy	Şərbət	150 ml	C vitamini-80 mg;Qara gəndələ-50 mg; Beta-qlukan-50mg;Sink-7,5 mg	ksantan gam, sink sulfat monohidrat,kalium sorbat, çiyələk aroması.	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	29.04.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Natural Nest Multy (şərbət, 150 ml) adlı məhsul immun sisteminin fəaliyyətini yaxşılaşdıraraq BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□
Naviblef Daily Care	köpük	50 ml	Melaleuca Alternifolia oil 0.02 g, Anthemis Nobilis oil 0.1 g, D-Panthenol 1 g, Allantoin 0.1 g	Cocamidopropyl Betaine, Polysorbate 80, Boric acid, Disodium EDTA, Taurine, Tris(Hydroxymethyl) aminomethane, Microglidin-50, Purified water	Novax Pharma	Monako	10.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Naviblef Daily Care, köpük, 50 ml, plastik flakonda N1, adlı məhsul göz qapaqlarının gündəlik gigiyenası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Naviblef Intensive Care	köpük	50 ml	Melaleuca Alternifolia oil 1 %, Anthemis Nobilis oil 0.1 %, D-Panthenol 1 %, Aloe vera 0.2 %	Polysorbate 80, Boric acid, Disodium EDTA, Taurine, Tris-tromethamine, Tegobetain F, Neopal LRI, Microglidin-50, Aroma Camomile, Purified water	Novax Pharma	Monako	10.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Naviblef Intensive Care, köpük, 50 ml, plastik flakonda N1, adlı məhsul müxtəlif göz xəstəlikləri zamanı göz qapaqlarının gigiyenası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Navitae Plus	Oftalmoloji məhlul	15 ml	Sodium hyaluronate - 0.15%, Carboxymethyl beta glucan sodium salt - 0.05%, Vitamin A palmitate - 0.15%, Vitamin E - 0.5%, Boric acid - 0.8%, Sodium tetraborate - 0.1%, SCO - 0.06%, Sodium chloride - 0.45%	Purified water	Novax Pharma	Monako	08.05.2019	Müsbət	Navitae plus (oftalmoloji məhlul, 15 ml) adlı məhsul gözlərdə quruluq hissi zamanı nəmləndirici və yumşaldıcı təsirə malik tibbi vasitəyə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Nefrolit	Tablet	1	Petroselinum crispum seed - 86.2 mg , Phaseolus Vulgaris shell 78 mg, Betula sp. leaf - 86.2 mg, Myrtus communis - 26 mg, Potassium citrate - 30 mg, Tri Sodium citrate - 30 mg	Maltodextrin, Tri calcium phosphate, magnesium salts	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	04.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nefrolit(kapsul № 30) adlı məhsul sidik-ifrazat orqanlarının iltihabi xəstəlikləri zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:İstifadə üzrə təlimatda və qablaşdırmada bitki mənşəli inqredientlərin istifadə formalarını və istifadə olunan bitki növlərinin elmi adlarının göstərilməsi zəruridir.□

NefroSan	balzam	250 ml	Vaccinium oxycoccos - 20.3 g	Sugar, Natrium benzoat	Silvanols	Latviya	28.05.2019	Müsbət	<p>Təqdim olunan sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NefroSan(balzam,250 ml) adlı məhsul sidik yollarının fəaliyyətini yaxşılaşdırmaq üçün təqdim edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□</p> <p>Qeyd: İstifadə üzrə təlimatda "quşüzümü" bitkisi "marcanı" ilə əvəz olunmuş(düzgün tərcümə deyil) "Qəbul qaydası" bəndində Gündəlik qəbulun müddəti – 2 həftədən başlayaraq məhdudiyatsızdır" cümləsi ləğv olunmalıdır.□</p> <p>Azərbaycan dilində tərtib olunmuş qəbul qaydalarına əsasən seçilən, qalın həffələrlə, silinməsi mümkün olmayan formada çap olunmuş "Dərman vasitəsi deyildir" sözləri yazılmalıdır.□</p> <p>"Dərman vasitəsi deyildir";"Xəstələrin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "Təvsiyə edilən sutkalıq dozaları keçməyin";"BFMQƏ normal qidalanmanı əvəz etmir" yazıları əlavə olunmalıdır.</p>
Nemoful-4	Kapsul	3 x 10	Magnesium hydroxyde (eq to Magnesium - 125 mg) - 300 mg, Pyridoxine hydrochloride (eq to Vitamin B6 - 4.1 mg) - 5 mg, Potassium iodide (eq to Iodide - 76.4 mcg) - 0.1 mg, Folic acid (Pteroil monoglutamic acid) - 0.55 mg	Starch, Hydroxypropyl Methylcellulose	Aksuvital Food Products Co	Türkiyə	06.05.2019	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş Nemoful - 4 (kapsul, №30) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi təvsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.Bələ ki, məhsulun tərkibində olan ingredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır.</p>
Neurosed	Daxilə qəbul üçün məhlul	50 ml	Passion (Passiflora incarnata L.) flower dry extract - 2 g, Linden (Tilia platyphyllos Scopoli) flowers dry extract - 2 g, Chamomile (Matricaria chamomilla L.) flowers dry extract - 1 g, Escolzia (Eschscholtzia californica Cham.) herb dry extract - 533 mg, Balm mint (Melissa officinalis L.) leaves dry extract - 533 mg, Hawthorn (Crataegus oxyacantha L.) flowers and leaves dry extract - 400 mg	Water, Fructose, Citric acid, Potassium sorbate, Sodium benzoate	O.F.İ. OFFICINA Farmaceutica Italiana S.p.a	İtaliya	02.05.2019	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neurosed (daxilə qəbul üçün məhlul, 50 ml) adlı məhsul sinir-sisteminin funksiyasını yaxşılaşdırmaq üçün təvsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□</p> <p>Qeyd:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası" bəndində yaş həddinin (18 yaşdan yuxarı) və "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI" 6-cı bəndinin Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblərinə uyğun olaraq "Xəstələrin müalicəsi məqsədi ilə istifadə edilə bilməz";"Təvsiyə edilən sutkalıq dozaları keçməyin";"BFMQƏ normal qidalanmanı əvəz etmir";"Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazılarının qeyd edilməsi zəruridir.</p>
Neurotin	Tablet	3 x 10	Choline Bitartrate - 100 mg, Ginkgo Biloba extract - 40 mg, Vitamin B6 - 1 mg	Magnesium stearate, Sorbitol	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	21.05.2019	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neurotin (tablet №30) adlı məhsul stres, fiziki və zehni gərginlik, yuxu pozğunluqların profilaktikası məqsədilə təvsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□</p> <p>Qeyd: istifadə qaydasının və əks göstərişlər bölməsinin rəyda göstərilən qaydada tərtib olunması zəruridir.</p>
Neven	Krem	50 ml	Marigold extract - 10 g	Cetearyl alcohol, Ceteareth 6 and Stearyl alcohol, Ceteareth - 25, Liquid paraffin, Methyl parahydroxybenzoate, Propyl parahydroxybenzoate, Purified water	Pharmamed d.o.o Travnik	Bosniya və Herseqovina	03.05.2019	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neven (krem, 50 ml) adlı məhsul dəri örtüyünün bərpası üçün təvsiyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
NonStress	Tablet	10X3	Passiflora extract - 150 mg (80-110 %), Crataegus monogyna - 150 mg (80-110 %), Melissa extract - 100 mg (80-110 %), Magnesium - 150 mg (80-110 %), Vitamin B6 - 2 mg (80-110 %)□	Gum Arabic, Micronized cellulose, Maltodextrin	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd,Şti	Türkiyə	02.05.2019	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NonStress(tablet № 30) adlı məhsul sinir və yuxu pozğunluğu zamanı təvsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□</p> <p>Qeyd:Qəbul qaydası və istifadə üzrə təlimatda tərkib rəyaya uyğun olaraq(istehlakçının sənədində əsasən göstərilsin). Tərkib düzgün Azərbaycan dilinə tərcümə olunsun, istifadə olunan bitki mənşəli ingredientlərin maddələri(kök,yarpaq və s) və istifadə formaları göstərilsin(ekstrakt, toz və s.)□</p>

Noremison	Kapsul	(3 x 10)	Pijikotu ekstraktı (Valeriana – standartlaşdırılmış quru ekstraktı) – 87,5 mg (0.5-0.8 % valerian turşusu), Limonotu yarpaqlarının quru ekstraktı (4-7 % rozmarin turşusu) - 35 mg	Polisorbat, Arı mumu, Günabaxan yağı, Jelatin, Qliserin E422, Təmizlənmiş su, Natrium benzoat E211, Dəmir oksid sarı E172, Dəmir oksid qırmızı E172, Dəmir oksid qara E172, Titan dioksid E171	Minskinterkaps	Belarus	16.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Noremison (kapsul № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq üçün təqdim olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ □
Normokid Phyto	Şərbət	150 ml	Dill oil (Anethum graveolens) - 2.3 mg, Caraway oil (Carum carvi) - 0.02 mcl, Cinnamon oil (Cinnamomum cassia) - 0.0113 mcl, Cardamon oil (Elettaria cardamomum) - 0.0225 mcl, Peppermint oil (Mentha piperita) - 0.5 mcl	Deionized water, Citric acid, Trisodium citrate dihydrate, Polysorbate 80, Sodium benzoate, Sucralose, Caramel flavour, Orange flavour	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	14.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Normokid Phyto (şərbət 150 ml) adlı məhsul həzm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə qaydasının rəydə göstərilən formada tərtib olunması zəruridir. Növbəti idxal zamanı məhsulun ticari adına olan «iki» ifadəsi götürülməlidir. Belə ki, 4-14 yaş qrupu üçün nəzərdə tutulmayan BFMQƏ-nin qəbul edilməsində uşaqlar üçün nəzərdə tutulduğunu göstərən şəkil, rəsm və ifadə verilməz. 4-14 yaş arası uşaqların istifadəsi yalnız ixtisaslaşmış mütəxəssislərin nəzarəti altında aparılmalıdır. □
Novospal	Kapsul	3 x 10	Serratiopeptidase - 15 mg, Selenium - 50 mcg, Zinc - 5 mg	Microcrystalline cellulose, Silicon dioxide, Magnesium stearate, Gelatine, Titanium dioxide, Iron oxide	Fortex Nutraceutical LTD	Bolqarıstan	14.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Novospal (kapsul, № 30) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. □ Qeyd: Qəbul etmə ehtiyatı üzərində və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilmiş "BFMQƏ" yazısının istehlakçı tərəfindən aydın başa düşülməsi üçün "Bioloji fəaliyyətə malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir.
Nutrigen Ferromixin Sprinkles	toz	1 q	Vitamin A - 300 mcg, Vitamin C - 30 mg, Folic acid - 160 mcg, İron - 12.5 mg, Zinc - 5 mg	Maltodextrin	Vivatine Kozmofarmasötik San.Tic. Ltd.Şti	Türkiyə	01.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nutrigen Ferromixin Sprinkles (toz, sığe № 30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Qəbul etmə üzərində xarici dildə olan yazıların Azərbaycan dilində də qeyd edilməsi, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI" 6-cı bəndinin Bioloji fəaliyyətə malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblərinə uyğun olaraq tərtib edilməsi, təlimatda "məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı həssaslıq" məzmunlu "əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir. Həmçinin, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə "istifadə qaydası" bəndində yaş həddinin (1 yaşdan yuxarı) qeyd edilməsi zəruridir. Bundan başqa, "Dərman preparatı deyil" yazısının "Dərman vasitəsi deyil" yazısı ilə "qida əlavəsi" yazısının "Bioloji fəaliyyətə malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir.
Nuzaflex	Tablet	30	Glucosamine sulphate - 250 mg, Chondroitin sulphate - 200 mg, Manganese sulphate - 2.5 mg, Vitamin D3 - 2.5 mcg	Maltodextrin, Tri Calcium Phosphate, Magnesium salts	Ensa MNS GIDA Tədqiqatları, Üretim və Araştırma Merkezi	Türkiyə	21.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nuzaflex (tablet №30) adlı məhsul sümük və qığırdaq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə qaydaları və əks göstərişlər rəyə uyğun olaraq təqdim olunsun.
Obatin	Tablet	2 x 15	Gamma-aminobutyric acid - 250 mg, Glycine - 75 mg, Vitamin B6 - 500 mcg, Vitamin B9 (Folic acid) - 50 mcg, Glutamine - 50 mg, Magnesium carbonate (as Magnesium) - 50 mg (equivalent to 14.4 mg of elemental Magnesium)	Microcrystalline cellulose, Sorbitol, Magnesium stearate (vegetable), Talc	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	07.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən OBATIN (tablet № 30) adlı məhsul sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün təqdim olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Ocean Fish Oil (Okean Balıq Yağı)	Şərbət	150 ml	Omega 3 - 1480 mg, EPA - 740 mg, DHA - 470 mg	Mixed fruit flavored. Rich extract in Tocopherole	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	29.04.2019	Müsbət	<p>Ekspertizaya təqdim edilmiş Ocean Fish Oil (şərbət, 150 ml) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□</p> <p>Qeyd: İdxal zamanı qablaşma üzərində xarici dildə olan yazılann Azərbaycan dilində qeyd edilməsi, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir.□</p>
Oksimega	Kapsul	1	Fish oil - 500 mg (Omega 3 - 180 mg, EPA - 90 mg, DHA - 60 mg)	Softgel capsules (Gelatın, Deionized water, Glycerin (E422))	Medicure İlaç Sənayə və Ticarət Ltd. Şti	Türkiyə	10.05.2019	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş Oksimega (kapsul №30) adlı məhsul omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkibi ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması, istifadə üzrə təlimatda tərkibə aid məlumat tərkibə aid sənədi əsas tutaraq düzəliş olunması zəruridir.</p>
Oprin Forte	Tablet	-	Colostrum containing 60% of IgG(Including IgG) - 900 mg (540 mg), Lysine - 501 mg, Lemon balm leaf extract - 150 mg, Grapefruit seed extract (10 : 1) - 100 mg, Vitamin C - 40 mg, Zinc - 10 mg, Vitamin B6 - 0.7 mg, Vitamin B2 - 0.7 mg, Vitamin B1 - 0.54 mg, Vitamin B12 - 1.25 mcg□	Cellulose, Silicon dioxide, Magnesium salts of fatty acids	LEK-AM	Poşa	22.05.2019	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Oprin Forte(tablet № 15) adlı məhsul dodaq herpesi zamanı immün sistemi fəalliyətini yaxşılaşdırın vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□</p> <p>Qeyd:İstifadə üzrə təlimatda məhsulun adından əvvəl olan "Məlumat içiyli" yazısı lağ olunmalıdır;"Xüsusi tibbi təyinatlı bioloji fəallığa malik qida əlavəsi" yazısı "Bioloji fəallığa malik qida əlavəsinə dair istifadə üzrə təlimat" ilə əvəz olunmalıdır; "Vacib məlumat" bəndində olan "Həkim məsləhəti ilə qəbul olunmalıdır" yazısı lağ olunmalıdır.□ İstifadə üzrə təlimatda və qablaşdırmanın Azərbaycan dilində olan stikerində qalın hərflərlə, silinməsi mümkün olmayan formada çap olunmuş "Dərman vasitəsi deyildir" yazısı əlavə olunmalıdır.□</p>
Optimen	Tablet	90	Vitamin A – 3000 mcg (as beta carotene, mixed carotenoids), Vitamin C (as ascorbic acid) - 300 mg, Vitamin D (as cholecalciferol) – 37.5 mcg, Vitamin E (as d-alpha tocopheryl succinate) – 160 mg, Vitamin K (as phytonadione) - 75 mcg, Thiamin (as thiamin hydrochloride) - 75 mg, Riboflavin - 75 mg, Niacin (as niacinamide) - 75 mg, Vitamin B6 (as pyridoxine hydrochloride) - 50 mg, Folic Acid - 1000 mcg, Vitamin B12 (as cyanocobalamin) - 100 mcg, Biotin - 300 mcg, Pantothenic Acid (as d-calcium pantothenate) - 75 mg, Calcium (as dicalcium phosphate dihydrate) - 50 mg, Iodine (as potassium iodide) - 150 mcg, Magnesium (as magnesium oxide, aspartate) - 80 mg, Zinc (as zinc oxide) - 15 mg, Selenium (as selenomethionine) - 200 mcg, Copper (as copper sulfate) - 2 mg, Manganese (as manganese sulfate) - 2 mg, Chromium (as chromium GTF) - 120 mcg, Molybdenum (as molybdenum A.A. chelate) - 80 mcg, Sodium – 10 mg, Amino Men Blend - 1 g, Phyto Men Blend - 100 mg, Viri Men Blend - 50 mg (Saw Palmetto Extract (berry), Damiana Extract (leaf), Panax Ginseng Extract (root), Ginkgo Biloba Powdered Extract (leaf), Nettles Powdered Extract (leaf), Pumpkin Extract (seed), Raw Oyster Concentrate, Enzyme Blend - 50 mg (Papain, Bromelain, Alpha Amylase, Lipase), Alpha Lipoic Acid - 25 mg, PABA (para-aminobenzoic acid) - 10 mg, Choline (as choline bitartrate) - 10 mg, Inositol - 10 mg, Boron - 2 mg, Lycopene (Lyc-O-Mato®) - 500 mcg, Lutein - 500 mcg, Alpha Carotene - 140 mcg, Vanadium - 100 mcg, Cryptoxanthin - 34 mcg, Zeaxanthin - 28 mcg	Microcrystalline Cellulose, Stearic Acid, Croscarmellose Sodium, Pharmaceutical glaze No.2, Magnesium Stearate, Silica.	Optimum Nutrition	ABŞ	23.05.2019	Mənfi	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Optimen (Tablet №90) adlı məhsul idmançılar üçün qida rasionu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan məhsul olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Vitamin D (maksimum yol verilən həddi 15 mcg), Vitamin E (maksimum yol verilən həddi 150 mg), Thiamin (maksimum yol verilən həddi 5 mg), Riboflavin (maksimum yol verilən hədd 6 mg), Niacin (maksimum yol verilən həddi 60 mg), Vitamin B6 (maksimum yol verilən həddi - 6 mg), Folic acid (maksimum yol verilən həddi – 600 mcg), Vitamin B12 (maksimum yol verilən həddi - 9 mcg), Biotin (maksimum yol verilən həddi - 150 mcg), Pantothenic Acid (maksimum yol verilən həddi 15 mg), Selenium (maksimum yol verilən həddi - 150 mcg), Vanadium (maksimum yol verilən həddi - 60 mcg) maddələrinin miqdarı gündəlik istehlakın yuxarı yol verilən həddini aşır.</p>
Osmikal	suspensiya	200 ml	Calcium carbonate - 300 mg, Magnesium hydroxide - 135 mg, Zinc sulphate - 6 mg, Ascorbic acid (Vitamin C) - 20 mg, Alfa-tocopherol (Vitamin E) - 8.7 mg, Pyridoxin (Vitamin B6) - 0.6 mg, Riboflavin (Vitamin B2) - 0.6 mg, Cyanocobalamin (Vitamin B12) - 5 mcg, Cholecalciferol (Vitamin D3) - 3.8 mcg	Sodium benzoate, Potassium sorbate, Xanthan gum, Orange oil, Maltitol, Distilled Water	Tripharma İlaç San.Tic.A.Ş	Türkiyə	12.05.2019	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osmikal(suspensiya, 200 ml) adlı məhsul vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□</p> <p>Qeyd:İstifadə üzrə təlimatda və qablaşdırma istifadə qaydaları rəyə uyğun verilsin. Belə ki, əks halda bəzi vitaminlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşır.</p>

Osteocare	məhlul	200 ml	Calcium - 150 mg, Magnesium - 75 mg, Zinc - 3 mg, Vitamin D - 1.9 mcg	Nipagin M Sodium, Nipazol M sodium, Cekol 4000, Bentonite (Veegum HV), Sorbitol Solution 70 %, Orange oil 5 Fold extract, Mint flavour;peppermint, Riboflavin 5-Phosphate Sodium, Raw Cane Sugar, Ploysorbate, Purified water	Laleham Healthy and Beauty	Boyük Britaniya	28.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osteocare (məhlul, 200 ml) adlı məhsul bəzi vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: Ekspertiza zamanı müvafiq uyğunsuzluqlarla bağlı körekte olduğu üçün qablaşdırmada və istifadə üzrə qaydalarda "istifadə qaydaları" və "əks göstərişlər" bəndi rəyə uyğun olaraq yazılısın; "qida əlavəsi" yazısı"bioloji fəallığa malik qida əlavəsi" ilə əvəz olunsun.
Osteocare	Tablet	(2 x 15)	Calcium - 800 mg, Magnesium - 300 mg, Zinc - 10 mg, Vitamin D - 10 mcg	Potato starch, Microcrystalline cellulose, D-Calcium phosphate, Polyvinylpyrrolidone, Sodium starch Glycolate, Purified talc, Magnesium silicate prep., Magnesium stearate, Opadry white (tablet coating)	Laleham Healthy and Beauty	Boyük Britaniya	28.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osteocare (Tablet №30) adlı məhsul bəzi vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:İstifadə üzrə təlimatda: tərkib rəyə uyğun olaraq göstərilisn; "döşlə qidalanma" və "qida əlavəsi" müvafiq olaraq "laktasiya" və "bioloji fəallığa malik qida əlavəsi" ilə əvəz olunsun.□ Qablaşdırmanın üzərində nəzərdə tutulmuş stikerin üzərində köməkçi maddələr rəyə uyğun olaraq, yəni istehsalçının təqdim etdiyi tərkib haqqında sənədə əsasən göstərilisn.
Osteocare	Çeynəmə tablet	3 x 10	Calcium - 400 mg, Magnesium - 150 mg, Zinc - 5 mg, Copper - 0.5 mg, Manganese - 0.25 mg, Selenium - 25 mcg, Vitamin D3 - 5 mcg, Boron - 0.3 mg	Dextrose monohydrate, Sucrose DC, Natural orange flavour, Orange flavour powder, Sucralose, Syloid (Colloidal silica, Silicon dioxide), Stearic acid, Magnesium stearate, Peppermint flavour	Thompson and Capper Ltd	Boyük Britaniya	01.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osteocare (çeynəmə tablet, saxe № 30) adlı məhsul vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: Qablaşma üzərində istifadə edilmiş Azərbaycan dilində məlumat olan stikerdə qeyd edilmiş Selenium mineralının ölçü vahidinin və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilmiş əsas təsiri edici maddələrin siyahısının və miqdarının tərkibə aid sənədə uyğun olaraq düzgün qeyd edilməsi zəruridir.
Osteocare Fizz	Fışıldayan tablet	1	Calcium - 400 mg, Magnesium - 60 mg, Manganese - 0.75 mg, Zinc - 5 mg, Copper - 0.5 mg, Selenium - 25 mcg, Vitamin C - 60 mg, Vitamin D3 - 2.5 mcg	Citric acid, Sorbitol, Sodium bicarbonate, Natural orange flavour, Starch, Redbeet powder, Lemon flavour, Sucralose, Apricot flavour, Rivo flavin 5 phosphate sodium	Thompson and Capper Ltd	Boyük Britaniya	01.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osteocare Fizz (fışıldayan tablet, № 30) adlı məhsul vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: Qablaşma üzərində istifadə edilmiş Azərbaycan dilində məlumat olan stikerdə və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilmiş əsas təsiri edici maddələrin siyahısının və miqdarının tərkibə aid sənədə uyğun olaraq düzgün qeyd edilməsi zəruridir.
Panenzim	Kapsul	(3x10)	Pancreatin - 75 mg (80-110 %), Taraxacum - 15 mg (80-110 %)□	Cornstarch, Natural gelatin capsules	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	04.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Panenzim(kapsul № 30) adlı məhsul hazm prosesini yaxşılaşdırın vasitə kimi tövsiyə olunan BFMQƏolub, onun tərkibində olan təsiri edici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:İstifadə üzrə təlimatda və qablaşdırmada bitki mənşəli ingredientinin istifadə forması, istifadə olunan bitki növünün elmi adı və xammalın göstərilməsi zəruridir

Panto-Androshan	Kapsul	60	Cervus elaphus dag extract (water /alcohol, 40% extract , 1/10) - 89 mg, Cervus elaphus blood extract (water /alcohol, 40% extract , 1/10) - 50 mg, Castoreum (water /alcohol, 40% extract , 1/10) - 10 mg, Biver meat extract (water /alcohol, 40% extract , 1/10) - 10 mg, Panax ginseng root extract (water /alcohol, 40% extract , 1/10) - 10 mg, Hedysarum alpinum root extract (water /alcohol, 40% extract , 1/10) - 100 mg, Schisandra chinensis fruit extract (water /alcohol, 40% extract , 1/10) - 10 mg, Allium sativum fruit extract (water /alcohol, 40% extract , 1/10) - 1 mg, Pinus sibiricus seed extract (water /alcohol, 40% extract , 1/10) - 10 mg, Amarhantus caudatus seed (water /alcohol, 40% extract , 1/10) - 20 mg, Urtica dioica root(water /alcohol, 40% extract , 1/10) - 10 mg, Orchis mascula root extract (water /alcohol, 40% extract , 1/10) - 10 mg, Inula Helenium root extract (water /alcohol, 40% extract , 1/10) - 10 mg, Podmore apis extract (water /alcohol, 40% extract , 1/10) - 50 mg, Cinnamomum verum bark extract (water /alcohol, 40% extract , 1/10) - 12 mg, Myristica fragransseed extract (water /alcohol, 40% extract , 1/10) - 10 mg, Thymus serpyllum flower extract extract (water /alcohol, 40% extract , 1/10) - 30 mg, Niğella sativa seed extract extract (water /alcohol, 40% extract , 1/10) - 10 mg, Propolis extract (water /alcohol, 40% extract , 1/5) - 30 mg, Tocopherol acetate - 5 mg, Zinc lactate - 4 mg	Ayrıca gösterilmeyib.	Sağera-Med MMC	Rusiya	23.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Panto-Androshan(kapsul № 50) adlı məhsul kişi sidik-cinsiyyət sisteminin fəaliyyətini yaxşılaşdırın vasitə kimi tövsiyyə olunan BFMQƏOlub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Məhsulun qablaşdırılmasında və istifadə üzrə təlimatında tərkib hissə istehsalçının təqdim etdiyi rəsmi sənədə uyğun olaraq verilməsi zəruridir(tərcümə dəqiq olmalıdır və mötəzadə ingredientlərin elmi(latin) adlarının təqdim olunması vacibdir).
Parabiox	Daxilə qəbul üçün məhlul	1			Sağera-Med MMC	Rusiya	08.05.2019	Xitam verilən müraciətlər	
Peppermint-Green Tea-Drops	Tablet	120	Vitamin C - 73,5 mg, Vitamin E - 30,9 mg, Beta Carotene - 3,6 mg, Selen - 23,7 mcg, Peppermint Leaves extract - 79,8 mg, Green tea leaves extract - 39,9 mg, Thereof polyphenols - 20 mg	Sorbitol, Mannitol, Maltodextrin, DL-alpha tocopherol acetate preparation, Silicon dioxide, Mono- and diglycerides of fatty acids, Magnesium salts of fatty acids	DR.Dünner AG	İsveçrə	04.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Peppermint-Green Tea-Drops(tablet № 120) adlı məhsul metabolizmi yaxşılaşdırın və onkoloji xəstəliklərin profilaktikası üçün tövsiyyə edilən BFMQƏ Olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Perianal	Şam	5x2	Purified Water - 180.0 mg, Supposire As2x - 1,778.50 mg, Nipagin - 2.80 mg, Nipazol - 0.60 mg, Aloe Dry - 0.60 mg, Ruscus Dry - 0.60 mg, Canadian Willow Herb (Sol) - 0.80 mg, Aesculus Dry - 0.60 mg, Chamomile Dry - 0.60 mg, Hamamelis Dry - 0.60 mg, Tea Tree Oil - 0.40 mg, Rosmarin Oil - 0.60 mg, Calendula Oil - 0.60 mg, Steareth-10 - 20.00 mg, Sodium Hyaluronate - 12.50 mg, BHT - 0.20 mg	ayrıca göstərilmişdir	İntermed S.A. Pharmaceutical Laboratories	Yunanistan	24.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən PERIANAL(rektal şam,№ 10) adlı məhsul perianal bölgədə quruluq, qaşınma, və narahatlıq zamanı tövsiyyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Polvest	Kapsul	(3 x 10)	Cholin chloride (50 % choline) - 400 mg, İnositol - 200 mg, Vitis vinifera (Grape seed) extract - 100 mg, Citrus bioflavonoids - 33.33 mg, Ginkgo biloba extract - 30 mg, Vitamin B5 - 1.667 mg, Vitamin B2 - 1 mg, Thiamine hydrochloride (78 % vitamin B1) - 0.427 mg, Pyridoxine hydrochloride (82 % vitamin B6), Vitamin B12 - 0.002 mg	Capsules (bovine gelatine), Magnesium stearate, Microcrystallin cellulose, Silicon dioxide	Medicure İlaç Sanayi və Ticaret Ltd. Şti	Türkiyə	14.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Polvest(kapsul № 30) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırın vasitə kimi tövsiyyə olunan BFMQƏ Olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:İstifadə üzrə təlimatda:"İstifadə qaydaları və doza" və "İstifadə sahəsi ilə göstərişlər" bəndləri rəyə uyğun olaraq korrekte olunsun. Əks halda Ginkgo biloba bitkisinin ekstraktının dozası BFMQƏ-lar üçün nəzərdə tutulmuş dozadır(40-80 mg) ağır(bax Pamela Mason "Dietary supplements"-Third edition)
Premax	Tablet	(2 x 20)	L-Methylfolate (as calcium salt) - 400 mcg (433 mcg as L-Methylfolate calcium salt)	Magnesium stearate, Sorbitol	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	24.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Premax (tablet №40) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyyə olunan BFMQƏ Olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Prophilo 3.2%	inyeksiya üçün gel	2 ml	Hyaluronic acid sodium salt (HMW High Molecular Weight) - 35.280 mg, Hyaluronic acid sodium salt (LMW-Low Molecular Weight) - 35.280 mg	Sodium Chloride pyrogen-free for injections, Sodium phosphate dibasic anhydrous, Sodium phosphate monobasic dihydrate? Distilled water for injections	İBSA Farmaceutici İtalia S.r.l	İtaliya	29.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Prophilo 3.2%, inyeksiya üçün gel, 1x2.0 ml, əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz darisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Proktar	İmələ	9 ml	Cucurbita extract - 2%, Hippophae rhamnoides - 8%	Peg-400	Beauty and Health Ltd	Ukrayna	27.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Proktar (imalə plastik flakonda, 9ml), adlı məhsul ginekologiyada və proktologiyada profilaktik və kompleks müalicənin bir hissəsi kimi tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Psoridont	Krem	50 ml	Solidol (Solid oil)-18,75 ml, sibir kuknan ekstraktı (Pinus sibirica)-1,75 ml, çaytikanı yağı (Hippophae oleum)-1,0 ml, tozağacı qabığının qatranı (Birch tar)-0,825 ml, damrovotu ekstraktı (Extractum chelidonium)-0,7 ml, yatıqanqal ekstraktı Extractum bidens)-0,7 ml, kuknar yağı (Pices oleum)-0,25 ml, propolis (Propolis)-0,25 ml	Təmizlənmiş su, lanolin, serezin, vazelin, mum emulsiyası, hidrenol, bitki yağı, montanox 80, montan 80, hermbaben, metilparaben, propilparaben.	Biolit MMC	Rusiya	21.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Psoridont (krem tubda, 50 ml) adlı məhsul müxtəlif növ psoriazların kompleks müalicəsi və kəskinləşməsinin (residivlərin) profilaktikasında köməkçi vasitə kimi istifadəsi tövsiyyə olunan kosmetoloji tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Purgeten	Şərbət	100 ml	Prune juice concentrate - 15.0 g, NUTROİSE Corn fiber- 9.0 g, Fig juice concentrate - 6.0 g, Fennel oil - 2.25 mg, Peppermint oil - 2.25 mg	Potassium sorbate, Purified water	Generica spol. S.r.O	Slovakiya	22.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən PURGETEN(şərbət,150 ml) adlı məhsul bağırsaqların boşaldılmasını yüngülləşdirən vasitə kimi tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:İstifadə üzrə təlimatda "konsentra olunmuş əncir" yazısı "Konsentra olunmuş əncir şirəsi" ilə əvəz olunsun; "İstifadə qaydaları" və əks göstərişlər" bəndləri rəyə uyğun olaraq korrektə olunsun.
Realizin	məhlul	50 ml	Choline chloride - 100 mg, Ginkgo biloba - 40 mg, Vitamin B6 - 1 mg	Potassium sorbate, Blackberry flavor, Deionized water	Aktiv Farma Kimya Tic.Ltd.Şti.	Türkiyə	10.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Realizin (məhlul 50 ml) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması və istifadə yaş həddinin rəydə qeyd edilən kimi təqdim olunması zəruridir. (Avrupa Dərman Agentliyinin (EMA) məlumatlarına əsasən Ginkgo biloba bitkisinin 18 yaşdan aşağı istifadəsi məsləhət görülmür)
Refluxaid Nipio	Şərbət	150 ml	Magnesium alginate - 0.0125 ml	DeminerIALIZED water, Xanthan gum, Sucralose, Sodium methyl p-Hydroxybenzoate, Sodium Propyl p-Hydroxybenzoate	Pharcomed S.r.l	İtaliya	03.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Refluxaid Nipio (şərbət, 150 ml) adlı məhsul gastroezofaqeal reflüksün müalicəsində köməkçi vasitə kimi tövsiyyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Releva fast	Tablet	2 x 10	Senna (Cassia Senna L) dry hydroalcoholic extract (maltodextrin derived from corn max 30%) with 20% hydroxyanthracene glycoside calculated as senosides B - 100 mg, Aloe (Aloe Vera L) dried aqueous extract (maltodextrin derived from corn max 30%) with 10% hydroxyanthracene derivatives calculated as barbaloin - 30 mg	Magnesium citrate tribasic anhydrous, Isomalt, Co-processed maize starch, Orange flavour, Magnesium stearate, Sodium saccharin	Polisano Pharmaceuticals S.A.	Rumıniya	02.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Releva fast (tablet № 30) adlı məhsul bağırsaq peristaltikasını yaxşılaşdırmaq məqsədilə tövsiyyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadəsinə görə dərman vasitəsi deyil. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dərman vasitəsi deyil. □ Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "İstifadə qaydası" bəndində "12 yaşdan yuxarı, böyüklər və yaşlılar 1 tablet gündə 1 dəfə (7 gün) qəbul etmək" tövsiyyəsinin qeyd edilməsi zəruridir. Bundan başqa, qablaşma eskizi üzərində Azərbaycan dilində "Bioloji fəallığa malik qida" □ "əlavəsi" yazısının qeyd edilməsi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilmiş "Qida əlavəsi" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir. □ Qeyd:Tərəfimizdən verilmiş əvvəlki rəydə istehsalçı şirkətin adı "Polisano Pharmaceuticals S.A" əvəzinə "Polisano Pharmaceuticals S.R.L." kimi qeyd edildiyindən rəy dəyişdirilmişdir.

Relizan	Kapsul	4	Silybum marianum seed extract - 10 mg, Amaranthus caudatus seed extract - 20 mg, Helianthus tuberosus root powder - 20 mg, Avena sativa seed extract - 10 mg, Ananas comosus fruit extract - 10 mg, Carum carvi seed extract - 5 mg, Foeniculum vulgare herb extract -10 mg, Harungana madagascariensis fruit extract - 10 mg, Carica papaya fruit extract - 20 mg, Pimpinella anisum seed extract - 20 mg, Matricaria recutita leaf/flower system extract - 20 mg, Melissa officinalis herb extract - 20 mg, Mentha piperita herb extract - 20 mg, Linum altaicum seed extract - 10 mg, Prunus armeniaca fruit extract -10 mg, Fucus vesiculosus leaf extract - 20 mg, Trifolium pratense flower extract - 20 mg, Ginkgo Biloba leaf extract - 20 mg, Larix sibirica bark extract - 20 mg, Persea americana fruit extract - 20 mg, Citrullus lanatus seed extract - 10 mg, Daucus carota subsp. sativus powder - 10 mg, Potentilla alba root extract - 10 mg, Stellaria media herb extract - 10 mg, Phaseolus vulgaris fruit extract - 10 mg, Zea mays stigma extract - 10 mg, Ficus carica fruit extract - 20 mg, Phoenix dactylifera fruit extract - 10 mg, Epilobium hirsutum herb extract - 20 mg, Hippophae rhamnoides fruit extract - 15 mg, Diospyros lotus fruit extract - 10 mg, Achillea millefolium herb extract - 10 mg, Coriandrum sativum fruit extract - 10 mg, Capsicum annum fruit extract - 10 mg, Aloe barbadensis leaf extract - 10 mg, Plantago major root extract - 10 mg	hydroxypropylmethylcellulose	Sağera-Med MMC	Rusiya	16.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Relizan (kapsul № 4 x 10) adlı məhsul mada-bağışsaq sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: Məhsulun istifadə qaydasının rəyə uyğun olaraq qeyd edilməsi zəruridir.
Renimax	Şərbət	600 ml	Equisetum arvense fresh herbs substance liquid extract (1:9) - 600 mg, Arctostaphylos uva-ursi liquid extract (1:1) - 400 mg, Sideritis clandestine herbs powder - 170 mg, Rosmarinus officinalis spirituous liquid extract (1:1) - 170 mg, Cynodon dactylon herbs powder decoct - 170 mg, Melissa officinalis spirituous liquid extract (1:1) - 170 mg	Potassium sorbate, Pruffed water	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	17.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Renimax (məhlul 600 ml) adlı məhsul böyrək və sidik yolları xəstəliklərinin profilaktikası məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Restomag	Tablet	3 x 10	Magnesium lactate - 450 mg (54 mg equals to magnesium), Pyridoxine hydrochloride (Vitamin B6) - 5 mg	Microcrystalline cellulose, Sorbitol, Talc.	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	27.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Restomag tablet №30" adlı məhsul maqnezium və vitamin B6-nın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Rest-Vit	Tablet	3	Passiflora incarnata herb extract - 150 mg, Melissa officinalis leaf extract - 100 mg, Hawthorn (Crataegus spp.) leaf and flower extract - 150 mg, Magnesium (as Magnesium oxide) - 90.4 mg (150 mg as magnesium oxide), Vitamin B6 - 1.5 mg,	Microcrystalline cellulose (E 460)	Vitamin Grup İlaç Makina Kozamitik Bitkisel və Tərm Ürünleri Gida Turizm İth. İhr. San ve Tic. Ltd. Şti	Türkiyə	10.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Rest-Vit (tablet №30) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.□ Qeyd:1)İstifadə üzrə təlimatda məhsulun istifadə qaydalarında onu yalnız böyüklərə tövsiyə etmək zəruridir, belə ki, tərkibdə olan yeməyin yarpaq və çiçəklərinin preparatları ADA-nın(EMEA) tövsiyələrinə görə 18 yaşdan aşağı uşaqlara təyin olunmur.□
REV-500	Tablet	2 x 20	Folic acid - 500 mcg	Sorbitol, Lactose, Starch, Magnesium stearate, Sugar, Calcium carbonate, Polyvinyl pyrrolidone, Polyethylene glycol, Silicon dioxide, Talc, Allura red, Titanium dioxide	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	14.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən REV - 500 (tablet, N 40) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□
Riacor/Riakor	tablet	1	Salix alba bark extract - 150 mg, Magnesium hydroxide (eq to Magnesium - 25 mg) - 54.84 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Cross linked sodium carboxy methyl cellulose, Magnesium stearate, Silicon dioxide	Botofarma Sağlık Ürünleri Tic. ve San. İtd.Şti	Türkiyə	29.04.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Riakor/Riakor (tablet № 90) adlı məhsul ürək- damar sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.□ Qeyd:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası" bəndində yaş həddinin 18 yaşdan yuxarı qeyd edilməsi və Maqnezium hidrokسيد birləşməsinin miqdarının tərkibə aid sənədə uyğun olaraq 54.84 mq miqdarında qeyd edilməsi zəruridir.

RibeFOL	Kapsul	1	Polyunsaturated fatty acids - 1000 mg, EPA - 300 mg, DHA - 200 mg, Alfa tocopherol (Vitamin E) - 15 IU, Folic acid (Vitamin B9) - 400 mcg, Iodine - 100 mcg	Gelatin, Glycerol E422, Water	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiye	16.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən RibeFOL (kapsul, №60) adlı məhsul omega-3 tipli yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır, məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□
RinoNes-Uro	Daxilə qəbul üçün məhlul	600 ml	Equisetum arvense fresh herbs substance liquid extract (1:9) - 600 mg, Arctostaphylos uva-ursi liquid extract (1:1) - 400 mg, Sideritis clandestine herbs powder - 170 mg, Rosmarinus officinalis spirituosus liquid extract (1:1) - 170 mg, Cynodon dactylon herbs powder decoct - 170 mg, Melissa officinalis spirituosus liquid extract (1:1) - 170 mg	Potassium sorbat, Purified water	Koç Pharmaceuticals Co.Ltd	Türkiye	17.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən RinoNes-Uro (məhlul 600 ml) adlı məhsul böyrək və sidik yolları xəstəliklərinin profilaktikası məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Rokgakdaebotang HH165	Oranular	1	Ginseng Radix Alba - 0.375 g, Atractylodis Rhizoma Alba - 0.375 g, Poria Sclerotium - 0.375 g, Rehmanniae Radix Preparata - 0.375 g, Angelicae Gigantis Radix - 0.375 g, Cnidii Rhizoma - 0.375 g, Astragal Radix - 0.375 g, Cinnamomi Cortex - 0.375 g, Lycii Fructus - 0.375 g, Cyperi Rhizoma - 0.375 g, Citri Unshlius Pericarpium - 0.375 g, Amomi fructus - 0.375 g, Aucklandiae Radix - 0.375 g, Cervi Cornu - 0.375 g, Glycyrrhizae Radix et Rhizoma - 0.375 g	qeyd edilməyib	Kyung Hee Hospitalı	Canubi Koreya	06.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Rokgakdaebotang HH165 (granula, sase №30) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyik dozalardan yüksək deyil, tərkib və istifadəsinə görə dərman vasitəsi deyil.□ Qeyd:Adı çəkilən məhsul Kyung Hee Universiteti Koreya Tabəbatı hospitalında Koreya tibb qanununa uyğun, GMP standartına cavab verən öz imkanları hesabına istehsal olunub.Bu səbəbdən adı çəkilən məhsulun yalnız Seba Fitə Tibb Klinikası daxilində və həmin klinikanın bu sahədə ixtisaslaşmış mütəxəssislərinin nəzarəti altında istifadə edilməsi zəruridir.Məhsul aptek şəbəkələrində satış üçün nəzərdə tutulmur.
Rotavit Cardio/Rotavit Kardio	toz	7 q x 20	Vitamin B1 - 1 mg, Vitamin B2 - 1 mg, Vitamin B3 - 25 mg, Vitamin B6 - 1.2 mg, Vitamin B9 - 400 mcg, Vitamin B12 - 2 mcg, Vitamin C - 50 mg, Vitamin D3 - 5 mcg, Vitamin E - 10 mg, Potassium - 300 mg, Magnesium - 350 mg, Zinc - 8 mg, Selenium - 50 mcg, Coenzyme Q10 10% - 100 mg, Hawthorn dry extract - 20 mg, Motherwort dry extract - 20 mg	Citric acid anhydrous, Aspartame, Orange flavouring, Silicon dioxide, Maltodextrin	Kendy Ltd	Bolqarıstan	15.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Rotavit Cardio/Rotavit Kardio (sase, toz, № 7 q x 20) adlı məhsul vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: Qablaşma eskzi üzərində "Dərman vasitəsi deyil" yazısının qeyd edilməsi və qeyd edilmiş "Qidaya bioloji aktiv əlavə" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir.Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "Bioloji fəallığa malik qida əlavəsi"; "Dərman vasitəsi deyil";"Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz";"Tövsiyə edilən sutkalıq dozani keçməyin";"BFMQƏ normal qidalanmanı əvəz etmir";"Uşaqların əli çatmayan yerdə saxlayın";"Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazılarının qeyd edilməsi zəruridir
Sakura	Tablet	3 x 20	Magnesium malate (eq to Magnesium - 73 mg) - 470 mg, Vitamin B6 - 5 mg	Sorbitol, Lactose, Starch, Magnesium stearate, Calcium carbonate, Stearic acid, Polyvinyl pyrrolidone, Polyethylene glycol, Silicon dioxide, Talc, Food colorant	Maximum Sağlq Ürünleri San ve Tic Ltd Şti	Türkiye	16.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sakura (tablet, N 60) adlı məhsul Maqnezium və B6 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□
Salcofer	Tablet	3 x 10	Folic acid - 400 mcg, İron bisglycinate (eq to İron - 3.45 mg) - 15 mg, Vitamin C - 60 mg, Calcium - 50 mg, Vitamin B12 - 3 mcg	Microcrystalline cellulose, Gum arabic, Magnesium stearate, Polyvinylpyrrolidone	Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti	Türkiye	29.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Salcofer (tablet, № 30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda texniki səhvin (məhsulun tərkibində olan ingredientlər kapsulun tərkibində verilib) aradan qaldırılması zəruridir.□
Santro D3	Daxilə qəbul üçün məhlul	15 ml	Vitamin D3 - 50000 IU (1 ml-də 30 damcı, 1 damcıda isə 110 BV Vitamin D3 mvcuddur)	Olive oil, BHA (E 320)	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiye	01.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Santro D3 (daxilə qəbul üçün məhlul,15 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Sanuslak	Kapsul	3 x 10	Lactobacillus Rhamnosus - 1 billion cfu (41.7 mg), Lactobacillus Reuteri - 1 billion cfu (41.7 mg), Lactobacillus Acidophilus - 1 billion cfu (41.6 mg)	Fructooligosaccharide, Lactose, Capsule shell □	Bion Corporation Ltd	Boyük Britaniya	06.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Sanuslac (kapsul №30) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərilən qaydada dərman vasitəsi deyil. □ Qeyd: istifadə qaydasının rəydə göstərilən qaydada tərtib olunması, qablaşma üzərində olan məlumatların Azərbaycan dilində də qeyd edilməsi (BFMQƏ olması və dərman vasitəsi olmaması haqqda informasivalar daxil olmaqla) zəruridir.
Seda Vert	Kapsul	4 x 3	Vitamin B6 (Piridoksin hidroklorid) – 0,06 q (60 mq), Vitamin B3 (Nikotinamid) – 0,01 q (10 mq), Vitamin C – 0,05 q (50 mq), Mavi göyümçicaq kökünün və kökümsovunun quru ekstraktı 50 mq, Şirquyruğu otunun quru ekstraktı - 50 mq, Keşniş toxumunun quru ekstraktı - 30 mq	Maqnezium laktat, Kalsium və ya maqnezium laktat, laktaza	Verteks Əczaçlıq Firması	Ukrayna	13.05.2019	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Seda Vert (kapsul № 24) adlı məhsul sakitləşdirici kimi tövsiyə olunan vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan B6 vitamini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşır. B6 vitaminin gündəlik istehlak həddi 6 mq miqdarında tövsiyə olunur.
Sedaplex	Tablet	10 x 2	Lemon balm ext. (Melissa officinalis L.) - 100 mg, Valerian ext. (Valeriana officinalis L.) - 60 mg, Passiflora ext. (Passiflora L.) - 100 mg, Hypericum ext. (Hypericum L.) - 100 mg, Tilia ext. (Tilia L.) - 50 mg, Magnesium citrate - 10 mg	Maltodextrin, Calcium stearate	Euro Plus	Ukrayna	10.05.2019	Müsbət	□ Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SEDAPLEX (tablet № 20) adlı məhsul sinir sisteminin fəaliyyətini yaxşılaşdırıcı vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Sedoart	Tablet	3 x 10	Passiflora incarnata – 200 mg, Valeriana officinalis – 100 mg, Magnesium – 60 mg, Humulus lupulus – 25 mg, Folic acid – 200 mcg	Microcrystalline cellulose, Silicon dioxide, Magnesium stearate, Maltodextrin	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	17.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Sedoart (tablet №30) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərilən qaydada dərman vasitəsi deyil. □
Sedofaq	Kapsul	3 x 10	Crataegus Sanguinea - 25 mg, Passiflora İncarnata - 25 mg, Valeriana officinalis - 100 mg (valeric acid - 0.8%)	Calcium hydrogen phosphate, Microcrystalline cellulose, Colloidal anhydrous silica, Povidone (K-30), Sodium benzoate, Sodium methyl paraben, Sodium propyl paraben, Croscarmellose sodium, E HG Capsules Red/White coloured; size '2'	Bion Corporation Ltd	Boyük Britaniya	06.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Sedofaq (kapsul №30) adlı məhsul MSS funksional fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərilən qaydada dərman vasitəsi deyil. □ Qeyd: istifadə qaydasının rəydə göstərilən qaydada tərtib olunması, qablaşma üzərində olan məlumatların Azərbaycan dilində də qeyd edilməsi (BFMQƏ olması və dərman vasitəsi olmaması haqqda informasivalar daxil olmaqla) zəruridir.
Selenara	Kapsul	2 x 15	Selenium yeast (eq to Selenium 150 mcg) - 112.5 mg	Fibrex, Gelatin	Solepharm Pharmaceuticals Ltd	Latviya	14.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Selenara (kapsul, N 30) adlı məhsul selenium ingredientinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
SEMAXOL - sm (SEMAKSOL - sm)	Tablet	1	Cynara scolymus leaf extract - 200 mg, Silybum marianum fruit ,seeds, leaf , above ground extract - 150 mg, Glycine max (L) fruit , seeds extract - 150 mg, Helichrysum sp. Flowers extract - 50 mg, Alpha lipoic acid - 30 mg, Vitamin E (Tocopherols) - 7,5 mg	Activated carbon, Maltodextrin, Tri calcium phosphate TCP, Magnesium salts of fatty acids	Zeyus Gida Takviyeleri Kanşım Ürünleri	Türkiyə	03.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Semaxol (tablet, N 30) adlı məhsul qaraciyər xəstəliklərin müalicəsində və profilaktikasında köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə üzrə təlimatda məhsulun qeydiyyat statusunun (Bioloji fəaliyyətə malik qida əlavəsi) qeyd edilməsi zəruridir.

Semyn 100	Tablet	(3 x 10)	N-acetylcysteine - 180 mg, L-reduced glutathione - 30 mg, L-arginine - 80 mg, L-carnitine - 30 mg, Coenzyme Q10 - 10 mg, Vitamin C - 120 mg, Vitamin E - 24 mg, Zinc - 10 mg, Selenium 55 mcg, Tribulus terrestris e.s. tit. 60% in saponins - 66.67 mg, Panax Ginseng dry extract tit. 12% in total ginsenosides as ginsenoside RG1 - 30 mg	Microcrystalline cellulose, Dibasic calcium phosphate, Hydroxypropyl cellulose, Magnesium salts of fatty acids, Silicone dioxide	Ekuberg Pharma s.u.r.l	İtaliya	10.05.2019	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Semyn 100 (tablet, №930) adlı məhsul kişilərdə cinsi zəifliyi aradan qaldırmaq və reproduktiv funksiyaları artırmaq üçün tövsiyə olunan preparat olub öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən məhsulun tərkibində olan Tribulus L. bitkisi BFMQƏ-in tərkibində istifadə üçün qadağan olunan bitkilərin siyahısına daxildir (bu bitkinin elmi cəhətdən hipotoksikliyi, nefrotoksikliyi və neyrotoksikliyi sübut olunmuşdur və yalnız dərman vasitələrinin tərkibində istifadə oluna bilər). Həmçinin, istehsalçı tərəfindən təqdim olunmuş tərkibə aid sənədə qablaşma ilə istifadə üzrə təlimat arasında N-acetylcysteinin miqdarının göstərilməsi ilə bağlı uyğunsuzluq var.
Septikon	Tablet	3 x 10	Ortosiphon stamineus root extract - 80 mg, Zea mays fringe dry extract - 80 mg, Vaccinium myrtillus fruit dry extract - 40 mg, Taraxacum officinalis radix dry extract - 40 mg, Arctostaphylos uva ursi leaf dry extract - 80 mg, Magnesium citrate - 20 mg	Gum arabic, Micronized cellulose	İmhotep İlaç Kozmetik və Gıda Tic. Ltd. Şti	Türkiyə	13.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Septikon (tablet, №930) adlı məhsul böyrək və sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə üzrə təlimatda məhsulun 14 gündən artıq istifadə olunmaması barədə məlumat olması zəruridir. Belə ki, Ayıqulağı bitkisi 2 həftədən artıq istifadə olunduqda böyrəklərə qıcıqlandırıcı təsir göstərir. □
Serious Mass Chocolate	toz	2,72 kq	Vitamin A – 5000 IU, Vitamin C – 60 mg, Vitamin D – 200 IU, Vitamin E – 30 IU, Thiamin - 4.8 mg, Riboflavin – 4 mg, Niacin – 50 mg, Vitamin B6 – 5 mg, Folic Acid – 400 mcg, Vitamin B12 – 10 mcg, Biotin – 300 mcg, Pantothenic Acid- 25 mg, Calcium – 500 mg, Iron – 8 mg, Phosphorus – 430 mg, Iodine – 150 mcg, Magnesium – 140 mg, Zinc – 15 mg, Selenium – 70 mcg, Copper – 1.6 mg, Manganese - 2 mg, Chromium – 120 mcg, Molybdenum - 75 mcg, Sodium - 410 mg, Potassium – 1560 mg, Creatine Monohydrate - 1 g, L-Glutamine – 500 mg, Glutamine Peptides – 500 mg, Choline (As Choline Bitartrate) – 250 mg, Inositol – 250 mg, PABA (Para-Aminobenzoic Acid) – 5 mg □	Maltodextrin, Protein Blend (Whey Protein Concentrate, Calcium Caseinate, Egg Albumin, Sweet Dairy Whey), Natural And Artificial Flavors, Medium Chain Triglycerides, Lecithin, Malic Acid, Acesulfame Potassium, Sucralose, FD&C Yellow #5.	Optimum Nutrition	ABŞ	21.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Serious Mass Chocolate (toz 2.72 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: istifadə qaydasının rəyə göstərilən qaydada tərtib olunması zəruridir.
Sillmer	Şərbət	120 ml	L-carnitine - 900 mg	Oxydized water, Raspberry Flavor, Citric Acid, Sucralose, Xanthan Gum, Trisodium Citrate, Sodium Benzoate, Potassium Sorbate	Vega İlaç Koz.Gıda İmalat San.Tic.Ltd.Şti	Türkiyə	08.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Sillmer (şərbət 120 ml) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Simbavit	Şərbət	150 ml	Vitamin C - 60 mg, Vitamin E - 8 IU, Zinc - 5 mg, Beta glucan - 10 mg, Vitamin B3 - 8.5 mg, Vitamin B5 - 3.5 mg, Manganese - 1 mg, Vitamin A - 1667 IU, Vitamin B12 - 1.5 mcg, Vitamin B2 - 0.9 mg, Vitamin B1 - 0.8 mg, Vitamin B6 - 0.5 mg, Vitamin D - 400 IU, Folic acid - 300 mcg, Selenium - 45 mcg, İodide - 75 mcg, Vitamin K - 20 mcg, Biotin - 15 mcg	Water, Sugar, Glycerol (E422), Polisorbate 80 (E433), Citric acid (E330), Gum arabic (E414), Xanthan gum (E415), Orange flavour (S 25695-E/01), Lemon flavour (31835020730000), Sodium hydroxide (E524), Potassium sorbate (E202), Sodium benzoate (E211), Calcium acetate (E263)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	21.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Simbavit (Şərbət, 150 ml) adlı məhsul bəzi vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:İstifadə üzrə təlimatda və qablaşma üzərində tərkib rəyə uyğun olaraq, istehsalçının təqdim etdiyi sənədə əsasən yazılıdır.
Simpro	Kapsul	(2 x 10)	Lactobacillus Acidophilus - 2 Billion cfu/g, Bifidobacterium Longum - 2 Billion cfu/g, Bifidobacterium Bifidum - 1 Billion cfu/g, Lactobacillus Plantarum - 1 Billion cfu/g, Lactobacillus Casei - 1 Billion cfu/g, Lactobacillus Bulgaricus - 0.5 Billion cfu/g, Lactobacillus Fermentii - 0.5 Billion cfu/g, Bifidobacterium Breve - 0.5 Billion cfu/g, Lactobacillus Reuteri - 0.5 Billion cfu/g, Streptococcus Thermophilus - 0.5 Billion cfu/g, Bifidobacterium Infantis - 0.5 Billion cfu/g, İnulin - 1200 mg	Dicalcium Phosphate Dihydrate, Magnesium Stearate, Gelatin	A Pharma Sağlqk Ürünleri A.S	Türkiyə	10.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SİMPRO(kapsul № 20) adlı məhsul bağırsağ mikroflorasını tənzimləmək üçün vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Qablaşdırmanın üzərindəki tərkib rəyə uyğun olaraq yazılıdır.(istehsalçının təqdim etdiyi sənədə əsasən). □
Sinapsil	Daxilə qəbul üçün məhlul	150 ml	Peppermint (Mentha piperita folium) leaf tincture - 4 mg, Hop strobile (Humulus lupulus) floe liquid extract - 3.33 mg, Melissa (Melissa officinalis) leaf liquid extract - 3.33 mg, Passion (Passiflora incarnata) leaf extract - 3.33 mg, Matricaria (Matricaria chamomilla L.) flowers infusion - 2.5 mg, Linden (Tilia cordata Miller) □ flowers tincture - 2.5 mg, Orange (Citrus sinensis) aetheroleum 0.833 mg, Lavender (Lavandula angustifolia Miller) aetheroleum - 0.066 mg	Delonized water, Potassium sorbate	Vitamin Grup İlaç Makina Kozamtk Bitkisel və Tanım Ürünleri Gıda Turizm İth. İhr. San və Tic. Ltd. Şti	Türkiyə	30.04.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Sinapsil (daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsul mərkəzi sinir sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. □

Sitrol	Kapsul	2	Cholecalciferol - 0.5 mcg	Olive oil, Hydroxypropyl methylcellulose	Bereket İlaç Kozmetik San. Tic.A.Ş	Türkiyə	10.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Sitrol (kapsul № 30) adlı məhsul D vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil.□ □ Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "əks göstərişlər" haqqında qeyd edilməmişdir.
Sledge Hammer-Alfa Man	Daxilə qəbul üçün məhlul	25 ml	Vitamin E - 0,004 mq, Vitamin C - 0,018 mq, Sink - 0,013 mq, L-karnitin - 0,06 mq, Radix Panax ginseng extract - 0,016 mq,Radix eucomia longifolia extract-0,06 mq□	təmizlənmiş su, kalium sorbat (konservant), Karboksimetilcelluloza natrium duzu (sabitləşdirici).	Alina Pharma MMC	Rusiya	08.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sledge Hammer-Alfa Man(daxilə qəbul üçün məhlul,25 ml) potensiyə və cinsi aktivliyə müsbət təsir göstərən vasitə kimi kişilərə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Qablaşdırma və istifadə üzrə təlimatda tərkib rəyə uyğun olaraq təqdim olunsun.Bitki ingredientlərin adları latın dilində verilməsi zəruridir.□
Spazmoplex	Tablet	3 x 10	Magnesium citrate (Magnesium - 100 mg) - 881,91 mg, Vitamin B6 (Pyridoxine HCL) - 5 mg	Starch, Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Opadry white, Croscarmellose sodium, Magnesium stearate, Silicon dioxide, Ethyl alcohol, Deionized water	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	10.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Spazmoplex (tablet, N 30) adlı məhsul B 6 vitaminin və maqnezium mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ □ Qeyd:Hamillik dövründə "1 həb gündə 1 dəfə qəbul etmək" tövsiyəsinin qeyd edilməsi zəruridir.
Sperocal	Tablet	10 X 3	Calcium lactate (as elemental Ca 74 mg) - 400 mg, Calcium phosphate dehydrate (as elemental Ca 200 mg, as elemental P 155 mg) - 860 mg, Magnesium hydroxide - 150 mg (as elemental Mg 62 mg), Cholecalciferol - 250 IU, Zinc sulphate - 44.3 mg (as elemental Zn 10 mg), Copper gluconate - 10.7 mg (as elemental Cu 1.5 mg), Menaquinone (Vitamin K2) - 70 mcg	Lactose, Sorbitol, Starch, Polyvinyl pyrrolidone, Polyviol, Titanium dioxide, Talc, Polyethylene glycol, Magnesium stearate, Silicon dioxide	Maximum Sağlq Ürünleri San və Tic Ltd Şti	Türkiyə	14.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SPEROCAL(tablet № 30) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ □
Ssanghvatang HH008	toz	5 q	Rehmanniae Radix Preparata - 0.4 g, Astragal Radix - 0.4 g, Angelicae Gigantis Radix - 0.4 g, Cnidii Rhizoma - 0.4 g, Cinnamomi Cortex - 0.318 g, Atractylodis Rhizoma Alba - 0.4 g, Citri Unshius Pericarpium - 0.4 g, Amomi Fructus - 0.4 g, Glycyrrhizae Radix Preparata Cum Mel - 0.318 g, Zingiberis Rhizoma Crudus - 0.4 g, Zizyphi Fructus - 0.212 g	qeyd edilməyib	Kyung Hee Hospitalı	Cənubi Koreya	06.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Ssanghvatang HH008 (toz, saxe №30) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.□ Qeyd:Adi çəkilən məhsul Kyung Hee Universiteti Koreya Təbabəti hospitalında Koreya tibb qanununa uyğun, GMP standartına cavab verən öz imkanları hesabına istehsal olunub.Bu səbəbdən adı çəkilən məhsulun yalnız Seba Fito Tibb klinikası daxilində və həmin klinikanın bu sahədə ixtisaslaşmış mütəxəssislərinin nəzarəti altında istifadə edilməsi zəruridir.Məhsul aptek şəbəkələrində satış üçün nəzərdə tutulmur.
Sunbangaedoksan HH199	toz	6 q	Bupleuri Radix - 0.6 g, Forsythiae fructus - 0.4 g, Trichosanthis radix - 0.4 g, Scutellariae Radix - 0.2 g, Angelicae Decursivae Radix - 0.2 g, Saposhnikoviae Radix -0.2 g, Angelica dahurica Bentham et Hokker f - 0.2 g, Poria sclerotium - 0.2 g, Osterici Radix - 0.2 g, Araliae Continentalis Radix - 0.2 g, Aurantii Fructus Immaturus - 0.2 g, Platycodonis Radix - 0.2 g, Cnidii Rhizoma - 0.2 g, Schizonopetae Spica - 0.2 g, Glycyrrhizae radix et rhizoma - 0.2 g, Menthae herba - 0.1 g	qeyd edilməyib	Kyung Hee Hospitalı	Cənubi Koreya	06.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Sunbangaedoksan HH199 (toz, saxe №30) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.□ Qeyd:Adi çəkilən məhsul Kyung Hee Universiteti Koreya Təbabəti hospitalında Koreya tibb qanununa uyğun, GMP standartına cavab verən öz imkanları hesabına istehsal olunub.Bu səbəbdən adı çəkilən məhsulun yalnız Seba Fito Tibb klinikası daxilində və həmin klinikanın bu sahədə ixtisaslaşmış mütəxəssislərinin nəzarəti altında istifadə edilməsi zəruridir.Məhsul aptek şəbəkələrində satış üçün nəzərdə tutulmur.
Sunufer	Şərbət	100 ml	Iron fumarate - 35 mg (Equivalent to 11.2 mg of iron), Folic acid - 350 mcg, Vitamin B12 - 3 mcg, Vitamin C - 80 mcg	Glycerin, Xantan gum, Potassium sorbate, Sodium benzoate, Deionized water	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	17.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sunufer (şərbət, 100 ml) adlı məhsul dəmir, vitamin B12, vitamin C və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Super Hair Activ	Kapsul	(5 x 10)	Metionin - 25.0 mg, Sistin - 25.0 mg, Mis asparaginat - 3.7 mg, Sink asparaginat - 26.6 mg, Dəmir fumarat - 18.0 mg, Pivə mayası - 50.0 mg, Kalsium karbonat - 100.0 mg, Fol turşusu - 0.15 mg, Vitamin B6 (piridoksin) - 1.5 mg, Kalsium fosfat - 85.0 mg, Manqan asparaginat - 7.0 mg (Mis - 1.0 mg, Sink - 7.5 mg, Dəmir - 6.0 mg, Kalsium - 56.5 mg, Manqan - 1.0 mg)	Kalsium stearat, Laktoza, Sorbit, MKS (mikrokristallik selüloza), Jelatin	Elit-Farm MMC	Ukrayna	30.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Super Hair Activ (Kapsul №50) adlı məhsul saç və dirnaqların möhkəmləndirilməsi üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingrediyentlərin dozalan gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: İstifadə qaydaları və doza rəyə uyğun olaraq yazılıns, əks halda mis, sink və dəmirin(kişilər üçün) dozalan aşır gündəlik istehlakın yuxarı yol verilən həddini aşır.
Swiss Energy Antistress	Fişildayan tablet	1	Potassium (Potassium bicarbonate) - 234 mg, Magnesium (Magnesium carbonate) - 150 mg, Vitamin C (L-Ascorbic acid) - 250 mg, Taurine - 25 mg, Vitamin B6 (Pyridoxine hydrochloride) - 1 mg	Citric acid anhydrous, Sodium hydrogen carbonate, Maltodextrin (Glucidex IT 19), Sorbitol P30/60, Sodium saccharine, Sodium cyclamate, Beta tab 10%, Orange flavoring 10950 - 31, Lemon flavoring 610215 H, Polyethylene glycol (PEG 6000)	Kendy Ltd	Bolqaristan	22.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Swiss Energy Antistress fişildayan tablet №20" adlı məhsul MSS-in normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.□ Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması zəruridir.□
Swiss Energy Calcium+D3	Fişildayan tablet	1	Calcium (Calcium carbonate) - 500 mg, Vitamin D3 (Cholecalciferol) - 7.5 mcg	Citric acid anhydrous, Sodium hydrogen carbonate, Maltodextrin IT 19, Isomalt DC 101, Aspartame, Orange flavouring 10950-31, Beta carotene 1% CWS/M., Polyethylene glycol (PEG 6000)	Kendy Ltd	Bolqaristan	20.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Swiss Energy Calcium+D3 fişildayan tablet №20" adlı məhsul kalsium və vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.□ Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması zəruridir.□
Swiss Energy Collagen	Fişildayan tablet	1	Collagen (Hydrolyzed fish collagen) - 500 mg	Citric acid anhydrous, Sodium hydrogen carbonate, Isomalt 10 DC, Maltodextrin, Sucralose, Beet root, Strawberry M-58114, Raspberry 10721-31, Polyethylene glycol (PEG 6000)	Kendy Ltd	Bolqaristan	23.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Swiss Energy Collagen fişildayan tablet №20" adlı məhsul dərmin ümumi vəziyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.□ Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması zəruridir.□
Swiss Energy Gold	Fişildayan tablet	1	Vitamin A (Retinyl acetate) - 800 mcg, Vitamin B1 (Thiamine hydrochloride) - 1.4 mg, Vitamin B2 (Riboflavin 5-phosphate sodium) - 2.97 mg, Vitamin PP (Niacinamide) - 18 mg, Vitamin B5 (Calcium D-pantothenate) - 6 mg, Vitamin B6 (Pyridoxine hydrochloride) - 2 mg, Vitamin B9 (Folic acid) - 200 mcg, Vitamin B12 (Cyanocobalamin) - 1 mcg, Vitamin C (Ascorbic acid) - 60 mg, Vitamin D3 (Cholecalciferol) - 5 mcg, Vitamin H (D-Biotin) - 150 mcg, Vitamin E (DL-α-tocopherol acetate) - 10 mg, Manganese (Manganese sulfate monohydrate) - 0.4 mg, Chromium (Chromium picolinate) - 25 mcg, Molybdenum (Sodium molybdate dihydrate) - 25 mcg, Potassium (Potassium chloride) - 5 mg, Iodine (Potassium iodine 10%) - 100 mcg, Selenium (Sodium selenite 1%) - 30 mcg, Vitamin K1 (Phytomenadion 5%) - 30 mcg, Lutein 10% CWS/S- TG - 50 mcg, Calcium (Calcium carbonate) - 160 mg, Magnesium (Magnesium sulfate x H2O) - 60 mg, Iron (Iron gluconate x 2H2O) - 10 mg, Zinc (Zinc sulfate x H2O) - 5 mg, Cooper (Cooper gluconate) - 0.5 mg	Citric acid anhydrous, Sodium hydrogen carbonate, Sorbitol (Neosorb P30/60), Sodium saccharine, Sodium cyclamate, Orange flavoring 10950 - 31, Lemon flavoring 610215 H, Peach flavoring IA 026, Beta carotene 1%, Polyethylene glycol (PEG 6000)	Kendy Ltd	Bolqaristan	23.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Swiss Energy Gold fişildayan tablet №20" adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.□ Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması zəruridir.□
Swiss Energy Magnesium + B Complex	Fişildayan tablet	1	Magnesium (Magnesium sulfate x H2O) - 150 mg, Vitamin B1 (Thiamine hydrochloride) - 0.7 mg, Vitamin B2 (Riboflavin 5-phosphate sodium) - 0.8 mg, Vitamin B6 (Pyridoxine hydrochloride) - 1 mg, Vitamin B12 (Cyanocobalamin) - 0.5 mcg	Citric acid anhydrous, Sodium hydrogen carbonate, Aspartame, Tangerine flavoring DF 20817, Dextrose anhydrous, Sorbitol (Neosorb P30/60), Apocrotene 1% CWS, Polyethylene glycol (PEG 6000)	Kendy Ltd	Bolqaristan	23.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Swiss Energy Magnesium + B Complex fişildayan tablet №20" adlı məhsul maqnezium və B qrup vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.□ Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması zəruridir.□

Swiss Energy Senna + Vitamin C	Fişıldayan tablet	1	Senna leaf extract (20% sennosides) - 110 mg, Vitamin C (L-ascorbic acid) - 100 mg	Citric acid anhydrous, Sodium hydrogen carbonate, Sorbitol P30/60, Orange flavoring 10950 – 31, Sodium saccharine, Sodium cyclamate, Sunset yellow, Polyethylene glycol (PEG 6000)	Kendy Ltd	Bolqarıstan	20.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Swiss Energy Senna+Vitamin C (fişıldayan tablet №20) adlı məhsul bağırsaq peristaltikasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması zəruridir.□
Swiss Energy Super Energy	Fişıldayan tablet	1	Taurine - 1000 mg, Glucoronolactone - 300 mg, Caffeine - 80 mg, Inositol - 20 mg, Vitamin PP (Niacin) - 10 mg, Calcium D-pantothenate - 6 mg, Vitamin B6 (Pyridoxine hydrochloride) - 5 mg, Vitamin B2 (Riboflavin) - 3 mg, Vitamin B12 - (Cyanocobalamin 0.1%) - 6 mcg	Citric acid anhydrous, Sodium hydrogen carbonate, Sorbitol P30/60, Acesulfame K, Fruit mix flavor QL 34588, Colour caramel, Polyethylene glycol (PEG 6000)	Kendy Ltd	Bolqarıstan	20.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Swiss Energy Super Energy fişıldayan tablet №20" adlı məhsul idman və fiziki iş zamanı fiziki yüklənmələrə qarşı dozumluluğu artırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yerləşən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.□ Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması zəruridir.□
Tenzim	Kapsul	4 x 10	Papain - 90 FIP units, Pancreatin - 345 FIP units, Bromelain - 225 FIP units, Rutoside trihydrate (Rutin) - 50 mg, Lipase - 34 FIP units, Trypsin - 360 FIP units, Chymotrypsin - 300 FIP units, Amylase - 50 FIP units	Silicon dioxide, Magnesium stearate, Hypromellose, Titanium dioxide, Gellan gum	Fortex Nutraceutical LTD	Bolqarıstan	06.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Tenzim (kapsul, №40) adlı məhsul mada - bağırsaq sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.□ Qeyd: Qablaşma eskizi üzərində və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilmiş "BFMQƏ" yazısının istehlakçı tərəfindən aydın başa düşülməsi üçün "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir.
Triphalaclean	Tablet	3 x 10	Phyllanthus emblica fruit rind extract - 260 mg, Terminalia bellerica fruit rind powder - 260 mg, Terminalia chebula unripe fruit extract - 260 mg, Foeniculum vulgare seed extract - 120 mg, Casia fistula fruit pulp extract - 50 mg	Acacia arabica, Microcrystalline cellulose	Eternitive Herbs Private Limited	Hindistan	22.05.2019	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Triphalaclean (tablet, №30) adlı məhsul orqanizmi zərərli maddələrdən təmizləmək üçün tövsiyə olunan vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsul Ayurved ənənəvi təbabətin dərmanlarına aid olub, bərdəfəlik farmakoloji təsir göstərir. Belə məhsullar adətən hakim nəzarəti altında qəbul olunmalıdır. Hətta qablaşma üzərində də preparatı qəbul etməzdən əvvəl mütəxəssis məsləhəti alınması tövsiyə olunur. Məhsulu istehlak edən müəssisə yalnız Ayurved dərmanlarını hazırlamağa hüquqa malikdir. Həmçinin, məhsulun tərkibinin əsas hissəsini təşkil edən 3 bitkidən ibarət olan "Triphala" adlı məhsul Ayurved ənənəvi təbabətdə istifadə olunan dərman vasitəsi kimi öz ölkəsində qeydiyyatdan keçmişdir.
Triptodep	Kapsul	3	Hypericum perforatum - 100 mg, L-Tryptophan - 100 mg	Starch, Tri Calcium Phosphate, Magnesium salts	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	17.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Triptodep (kapsul №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: İstifadə üzrə təlimatda "Məhsulun xüsusiyyətləri" bəndində göstərilən yazılarda rəyə uyğun olaraq göstərilir: "MSS-nin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ"; "Göstərişlər" bəndində bütün hallarda "profilaktika" sözü və "bütün növ depressiyaların profilaktikası" yazısı lağv olunsun. "Antidepressantlarla bərdəfəlik qəbul etməmək, Qəbul zamanı UB şüalanma və Günəş şüaları altında çox gəzməmək tövsiyə olunur" mətnli "Xüsusi xəbərdarlıq" bəndi əlavə olunsun.

Ultra Mens sport	Tablet	1	Vitamin A (as Beta-Carotene & Retinyl Acetate) - 5000 IU, Vitamin C (As Ascorbic Acid & Calcium Ascorbate) - 300 mg, Vitamin D3 (as Cholecalciferol) - 1600 IU, Vitamin E (as D-Alpha Tocopheryl Acetate) - 30 IU, Vitamin K1 (as Phytionadione) - 80 mcg, Vitamin B1 (as Thiamine Mononitrate) 50 mg, Vitamin B2 (as Riboflavin) - 50 mg, Vitamin B3 (as Niacin & Niacinamide) - 50 mg, Vitamin B6 (as Pyridoxine Hydrochloride) - 50 mg, Folic Acid - 400 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 50 mcg, Biotin - 300 mcg, Pantothenic Acid (as D-Calcium Pantothenate) - 50 mg, Calcium (as Calcium Carbonate) - 200 mg, Iodine (as Potassium Iodide) - 150 mcg, Magnesium (as Magnesium Oxide) - 100 mg, Zinc (as Zinc Oxide) - 25 mg, Selenium (as L-Selenmethionine) - 200 mcg, Copper (as Copper Oxide) - 2 mg, Manganese (as Manganese Sulphate) - 2 mg, Chromium (as Chromium Chloride) - 120 mcg, Molybdenum - 75 mcg, Amino Blend (L-Taurine, L-Methionine, L-Glutamine, L-Carnitine) - 102 mg, Fruit & Vegetable PowerBlend (Orange Peel Powder, Acai Fruit Powder, Cranberry Fruit Powder, Blueberry Fruit Powder, Pomegranate Fruit Powder, Broccoli powder, Spinach Leaves Powder, Elderberry Fruit Powder, Grape Skin Powder, Tomato Powder) - 87 mg, MemoBlend (Choline (as Choline Bitartrate), Inositol, Silicon (as Silicon Dioxide)) - 25 mg, ProstaBlend (Pumpkin Seed Powder, Saw Palmetto Berry Extract, Lycopene) - 19 mg, Alpha Lipoic Acid - 25 mg, Green Tea Leaf Extract - 40 mg, Lutein - 950 mcg, Zeaxanthin - 190 mcg, Astaxanthin - 50 mcg	Microcrystalline Cellulose, Silicon Dioxide, Vanilla Powder	VP Laboratory Ltd	Boyük Britaniya	27.05.2019	Mənfi	Ekspertizaya təqdim olunmuş Ultra Mens (tablet №90) adlı məhsul idmançılar üçün qida rasionu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan məhsul olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Vitamin D (maksimum yol verilən həddi 600IU), Thiamin (maksimum yol verilən həddi 5 mg), Riboflavin (maksimum yol verilən həddi 6 mg), Vitamin B6 (maksimum yol verilən həddi - 6 mg), Vitamin B12 (maksimum yol verilən həddi - 9 mcg), Biotin (maksimum yol verilən həddi - 150 mcg), Pantothenic Acid (maksimum yol verilən həddi 15 mg), Selenium (maksimum yol verilən həddi -150 mcg) maddələrinin miqdar gündəlik istehlakın yuxarı yol verilən həddindən yüksəkdir.
Ultra Vitamin D 2000 BV	Tablet	2 x 48	Vitamin D3 (as Vitamin D3 100 CWS/AM (100.00 IU/g) - 20.0 mg) - 50 mcg	Maltodextrin, Microcrystalline cellulose, Syloid (Colloidal silica, Silicon dioxide), Stearic acid Veg., Magnesium stearate, White color dispersion, Glycerine BP vegetable grade	Thompson and Capper Ltd	Boyük Britaniya	23.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ultra Vitamin D 2000 BV (Tablet №96) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan preparat olub öz tərkibi və istifadə qaydalarına əsasən dərman vasitəsidir. Belə ki, D3 vitamininin dozası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-nin tələblərinə əsasən gündəlik istehlakın yuxarı yol verilən həddini (15-30 mcg) aşmır.
Ultrain	Tablet	3 x 10	Calcium (as Calcium carbonate) - 480 mg, Zinc (as Zinc oxide) - 10 mg, Vitamin K2 (as Phytomenadion) - 25 mcg, Vitamin D3 (as Cholecalciferol) - 400 IU	Sorbitol, Lactose, Maize starch, Arabic gum, Microcrystalline cellulose, Magnesium stearate.	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	22.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Ultrain №30" adlı məhsul postmenopauzal və yaşlanma ilə əlaqədar osteoporozların profilaktikasında tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Uplink (Aplink)	məhlul	8 ml	Maca extract - 60 mg, Whitania somnifera – 20 mg, L-arginine – 20 mg, L-carnitine tartrate – 20 mg, Ginkgo biloba extract – 20 mg, Zinc - 1,5 mg, Selenium – 55 mcg	Water, Liquid cola flavor, Potassium sorbate, Sucralose, Sodium benzoate, Citric acid	Pharmalink S.L	İspaniya	29.05.2019	Mənfi	Ekspertizaya təqdim olunmuş Uplink (məhlul 8 ml №10) adlı məhsul kişilərə reproduktiv funksiyaların yaxşılaşdırılması məqsədilə tövsiyə olunan məhsul olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Whitania somnifera bitkisi BFMQƏ -in tərkibində istifadə üçün qadağan olunan bitkilərinin sırasına daxildir.
Urnesist-sm	Tablet	1	Vaccinium macrocarpon fruits juice powder - 300 mg, Arctostaphylos Uva Ursi leaf dry extract - 150 mg, Equisetum arvense herb dry extract - 100 mg, Dried Zea mays silk powder - 150 mg, Urtica dioica leaf dry extract - 100 mg	Tri calcium phosphate, Magnesium salts of fatty acids, Maltodextrin	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	02.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Urnesist-sm (tablet, №930) adlı məhsul böyrək və sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyaya dozaların yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda məhsulun 14 gündən artıq istifadə olunmaması barədə məlumat olması zəruridir. Belə ki, Ayrıqalağı bitkisi 2 həftədən artıq istifadə olunduqda böyrəklərə qıcıqlandırıcı təsir göstərir. Həmçinin, istifadə üzrə təlimatda məhsulun qeydiyyata statusunun (Bioloji fəallığa malik qida əlavəsi) yazısının qeyd edilməsi zəruridir.
Urocyst	Kapsul	3 x 15	Levisticum officinale root extract 4:1 - 18 mg, Centaurium erythraea herb extract 4:1- 18 mg, Rosmarinus officinalis leaf extract 18:1 - 18 mg	Soybean oil, Soybean oil partially hydrogenated, Soybean oil hydrogenated, Soy lecithin, Gelatine bovine, Glycerol 95%, Sorbitol, Carmoisine, Titanium dioxide, Sunset yellow, Aqua purificata	Noventis s.r.o	Çex respublikası	23.05.2019	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Urocyst (kapsul, № 45) adlı məhsul böyrək və sidik yolları xəstəliklərində tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Azərbaycan Respublikası Dərman Vasitələrinin Dövlət Qeydiyyatında eyni tərkibli və istifadə göstərişi eyni olan dərman vasitəsi mövcuddur (Kanefron). Həmçinin, istehsalçı şirkətin Bioloji fəallığa malik qida əlavələrinin istehsalı ilə məşğul olmaq hüququna malik olması haqqında sənədi yoxdur. Buradan da belə bir nəticəyə gəlmək olar ki, bu istehsalçı ancaq dərman vasitələrinin istehsalı ilə məşğul ola bilər.

Uro-DayBi	Kapsul	(3 x 10)	D-mannose - 150 mg, Vaccinium oxycoccus leaf, fruit - 300 mg, Arctostaphylos uva-ursi leaf - 100 mg, Zea mays - 150 mg, Potassium citrate - 30 mg, Trisodium citrate - 30 mg.	Starch, Tri Calcium Phosphate, Magnesium salts	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiye	21.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Uro-DayBi(kapsul № 30) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırın vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ QEYD:İstifadə üzrə təlimatda "Məhsul 2 həftə qəbulundan sonra 1 həftə fasilə verilib yenidən qəbul oluna bilər" yazısı "Məhsul 2 həftədən artıq qəbul oluna bilməz" ilə əvəz olunsun.□
Urolizin	Kapsul	3 x 10	Stigmata maydis - 120 mg, Phlomis pungens - 80 mg, Mentha - 100 mg, Taraxacum officinale - 50 mg	Cornstarch, Natural gelatin	Vega İlaç Koz.Gıda İmalat San.Tic.Ltd.Şti	Türkiye	02.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən UROLİZİN(kapsul № 30) adlı məhsul sidik- ifrazat orqanlarının iltihabi xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏolub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Qablaşdırma və istifadə üzrə təlimatda tərkib rəyə uyğun olaraq(istehsalçının sənədinə əsasən göstərilən), Tərkib düzgün Azərbaycan dilinə tərcümə olunsun, nənin hansı növü olması, istifadə olunan ingredientlərin xammallar(kök,yarpaq və s) və istifadə formaları göstərilsin(ekstrakt, toz və s.)□
Uroseptin N	Kapsul	(3 x 10)	Oxycoccus quadripetalus extract - 300 mg, Ortosiphon stamineus extract - 100 mg, Rosa canina extract - 30 mg, Centaurium erythraea extract - 18 mg, Levisticum officinale extract(4:1) - 18 mg, Rosmarinus officinalis extract - 18 mg	Magnesium stearate (E470b), Silicon dioxide (E551), Capsule (gelling agent gelatin, colors titanium dioxide (E171), Iron dioxide (E172))	Fortex Nutraceutical LTD	Bolqaristan	14.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Uroseptin N(kapsul № 30) adlı məhsul sidik- ifrazat orqanlarının xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ QEYD:qablaşdırma və istifadə üzrə təlimatda köməkçi maddələr rəyə uyğun olaraq yazılсын(istehsalçının təqdim etmiş sənədinə əsasən)
Vazosmin	Kapsul	1	Diosmin (bioflavonoids from lemon) - 250 mg, Hesperidin (bioflavonoids from citrus lemon) - 30 mg, Rutin (bioflavonoids from Buckwheat (Fagopyrum esculentum)) - 60 mg, Ginkgo biloba leaf - 80 mg, Butchers broom (Ruscus aculeatus) rhizome - 30 mg, Horse chestnut (Aesculus hippocastanum) leaf - 20 mg, Ascorbic acid - 60 mg	Gelatin, Magnesium stearate, Microcrystalline cellulose, Silicone dioxide	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiye	24.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vazosmin (kapsul № 30) adlı məhsul aşağı ətraf venalarının möhkəmlənməsi və kiçik damarlarda mikrosirkulyasiyanın normalaşdırılması məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vebilak	Kapsul	2	(Lactobacillus helveticus , Lactobacillus rhamnosus, Bifidobacterium longum) - 5 billion CFU, Saccharomyces boulardii - 125 mg	Potato starch, Magnesium stearate, Vitamin C	Reform Pharma İlaç Kimya Gıda Kozmetik Ticaret Sanayi Anonim Şirketi	Türkiye	20.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş VEBİLAK (kapsul №14) adlı məhsul bağırsağ mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.□ QEYD:Qablaşma eskizi üzərində qeyd edilmiş "BFMQƏ " yazısının istehlakçı tərəfindən aydın başa düşülməsi üçün "Bioloji faallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda isə "Bioloji faallığa malik qida əlavəsi" yazısının qeyd edilməsi tələbdir.
Vena Care	Tablet	(6 X 10)	Diosmin - 450 mg, Hesperidin - 50 mg, Aesculus hippocastinum extract - 250 mg, Taraxacum officinale extract - 100 mg	Gum Arabic, Micronized cellulose	İmhotep İlaç Kozmetik və Gıda Tic. Ltd. Şti	Türkiye	16.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vena Care(tablet № 60) adlı məhsul aşağı ətraf venoz sisteminin fəaliyyətini yaxşılaşdırın vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
VeNatura Magnezium və B6 Vitamini	Tablet	60	Magnesium - 200 mg, Vitamin B6 - 5 mg	Microcrystalline cellulose (E460), Polyvinylpyrrolidone (E1201), Croscarmellose sodium (E468), Magnesium stearate (E470b), Silicon dioxide (E551)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiye	23.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Magnezium və B6 Vitamini (tablet №60) adlı məhsul Mg minerali və B6 vitaminini əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ QEYD:İstifadə üzrə təlimatda məhsulun adından sonra "bioloji faallığa malik qida əlavəsinə dair istifadə üzrə təlimat" yazısı əlavə olunması zəruridir

Venatura Omega-3	Kapsul	5 x 10	Fish oil - 950 mg, Omega 3 - 608 mg, EPA - 304 mg, DHA - 219 mg	Bovine gelatin, Deionized water, Glycerol, Orange flavour, Tocopherol rich extract	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	30.04.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Omega-3 (kapsul, № 50) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Venatura Selenium	Tablet	3	L- selenomethionine (eq to Selenium - 200 mcg) - 0.5 mg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	02.05.2019	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Venatura Selenium (tablet, №30) adlı məhsul öz tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləməkdə məqsədlə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən məhsulun tərkibində olan Selen ingredientinin gündəlik istehlak həddi 140 mq miqdarında tövsiyə olunur.
VeNatura Vitamin D3 və Menaquinon 7	Daxilə qəbul üçün məhlul	20 ml	Menaquinone 7 (Vitamin K2) mixture (Olive oil - 4.42 mg, Menaquinone 7 - 0.02 mg) - 4.44 mg, Cholecalciferol - 0.025 mg	Olive oil, Mixed tocopherol (E 306)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	29.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Vitamin D3 və Menaquinon 7 (daxilə qəbul üçün məhlul, 20 ml) adlı məhsul D və K vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ □ □
Venogel	Xarici istifadə üçün gel	75 ml	Hippocastani semen extract 10 g, Melissa aetheroleum 0.02g, Lavandulae aetheroleum 0.03 g	Isopropyl alcohol, Carbopol 940, Glycerol, Sodium hydroxide, Purified water	Pharmamed d.o.o Travnik	Bosniya və Herseqovina	10.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Venogel, xaricə istifadə üçün gel, 75 ml, tubda NI, adlı məhsul ayaqlarda yorğunluq və ağırlıq hisslərini yüngülləşdirmək məqsədi ilə tövsiyə olunan kosmetik vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Verfen	Kapsul	4			Sasera-Med MMC	Rusiya	14.05.2019	Müsbət	
Vetadep	Tablet	3	Hypericum perforatum extract - 80 mg, Glycine - 100 mg, L- Tyrosine - 200 mg, Valerian officinalis extract - 100 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Magnesium stearate	Reform Pharma İlaç Kimya Gıda Kosmetik Ticaret Sanayi Anonim Şirketi	Türkiyə	13.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vetadep (tablet № 30) adlı məhsul markazi sinir sisteminin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Vetolec	məhlul	30 ml	Iron sulphate – 149 mg (equivalent to 30 mg of iron)	Methyl paraben, Propyl paraben, Citric acid, Saccharin, Sucrose, Orange flavoring, Glycerol, Carboxymethylcellulose, Purified water	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	08.05.2019	Xitam verilən müraciətlər	"Healty Life MMC" şirkətinin 14.03.2019-cü il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Koç Pharmaceuticals Co.Ltd" şirkətinin istehsalı olan HMQ218 seriyalı Vetolec (məhlul 30 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləməkdə məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda dəmir sulfatın miqdarı istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. Belə ki, laboratoriya sınaqları zamanı dəmir sulfat 68.8 % olaraq aşkar edilmişdir (istehsalçı tərəfindən təqdim edilmiş sənədlərdə 85.0-115.0% intervalında olduğu qeyd olunmuşdur). Məhlulun 1 ml-nin ehtiva etdiyi damcı sayı göstərilmişdir. □ Göstərilən uyunsuzluğu nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, hazırlanma texnologiyası, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün ədi qeyd edilən məhsulun istifadəsi məqsəddə uyğun hesab olunmur. □ Uyunsuzluğun səbəbləri araşdırıldıqdan sonra ekspertiza rəyinin alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi" Qaydalarına uyğun olaraq yenidən Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilərsiniz. □

Viapain (Karipain)	toz	1 q x 10	Papain 15%, Lysozime 3 %	Sodium chloride, Lactose monohydrate	As-Kom	Rusiya	13.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Karipain (Viapain) quru balzam, liofilizə olunmuş toz, 1 g, şüşə flakonda N10 adlı məhsul müxtəlif onurğa xəstəlikləri zamanı yerli istifadə üçün (massa yolu ilə) tövsiyyə olunan kosmetik vasitədir, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Qeyd: □ Azərbaycan Respublikasının Sahiyyə Nazirliyinin Dövlət reyestrində "Viapain" liofilizə olunmuş toz N1, adı ilə artıq dərman vasitəsi mövcuddur. Bunu nəzərə alaraq "Viapain" adı ilə kosmetik vasitəsinin olması istehlakçılar üçün təhlükəlidir və məqsəduyğun hesab edilmir. □
Viscoderm hydrobooster	inyeksiya üçün gel	1,1 ml	Crosslinked Hyaluronic Acid - 2.5%	Disodium Hydrogen Phosphate, Sodium Dihydrogen Phosphate, Sodium Chloride, BDDE in finished product, Water for injections	İBSA Farmaceutici İtalia S.r.l	İtaliya	29.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Viscoderm hydrobooster, inyeksiya üçün gel, 1x1.1 ml, əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □
Vitcofol	Kapsul	3 x 10	İron fumarate (eq to İron - 38.5 mg) - 122.5 mg, Zinc gluconate (eq to Zinc - 7.5 mg) - 52.28 mg, Cyanocobalamin (0.1%) - 7.5 mg (1.5 mg of Vitamin B12), Vitamin B6 - 1.5 mg, Pteroylmonoglutamic acid - 0.44 mg (Folic acid - 0.4 mg)	Gelatin, Microcrystalline cellulose, Magnesium salts of fatty acids, Titanium dioxide, Silicon dioxide	Biofaktor Sp.z.o.o	Polşa	23.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitcofol (kapsul, №30) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: "İstifadə qaydası" bəndində "qadınlar 1 kapsul gündə 1 dəfə" qəbul etmək tövsiyəsinin qeyd edilməsi zəruridir.
Vitmix Multivitamin	Şərbət	100 ml	Fish oil - 200 mg, Vitamin C - 35 mg, Zinc - 10 mg, Nicotinamide - 18 mg, Vitamin B2 - 1.7 mg, Vitamin B1 - 1.4 mg, Vitamin A - 0.9 mg, Vitamin B6 - 0.7 mg, Vitamin D - 0.01 mg	Deionized Water, Sugar, Sucralose, Saccharin, Glycerol, Orange Flavoring, Citric Acid, Xhantan gum, BHT, Twin-80, Sodium Benzoate	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	06.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Vitmix Multivitamin (şərbət 100 ml) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkibi ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. □
Vitoba	Göz damcı	10 ml	Alpha tocopherol acetate (Vitamin E)-50mg, Vitamin B6-100mg, Chondroitin sodium sulfate-100mg, Ginkgo biloba - 50mg	Aqua	Bereket İlaç Kozmetik San. Tic.A.Ş	Türkiyə	30.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Vitoba, (göz üçün damcı, 10 ml) adlı məhsul kök və retinaın degenerativ-distrofik patologiyalarının müalicəsində köməkçi vasitə kimi tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Vlucid	toz	4 q	Maltodextrina - 1200 mg, Glucosamine sulfate potassium chloride - 666 mg, L - arginine - 666 mg, Malic acid - 666 mg, L-glycine - 333 mg, Citric acid - 100 mg, Alfalfa extract (Medicago sativa L.) - 40 mg, Licorice extract (Glycyrrhiza glabra L.) - 33 mg, Vitamin C (L- ascorbic acid) - 20 mg, Aspartame - 8 mg, Zinc sulfate - 5 mg, Honey - 4 mg, Pantothenic acid (D- calcium pantothenate) - 2 mg, Vitamin B6 (Pyridoxine hydrochloride) - 0.6 mg, Folic acid (Pteroylmonoglutamic acid) - 66 mcg, Vitamin B12 (Cyanocobalamin) - 0.3 mcg	Orange aroma, Sodium benzoate, Potassium sorbate,	Catalysis S.L	İspaniya	16.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vlucid (saşe, toz, № 4 q x 90) adlı məhsul immün sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: ADA-nın (EMEA)tövsiyələrinə görə Biyan bitkisinin preparatları 18 yaşdan yuxarı uşaqlara tövsiyə olduğu üçün, məhsulun istifadə qaydalarında (rəyə uyğun olaraq) müvafiq dəyişikliklər edilməsi zəruridir. Həmçinin, "BFMQƏ" yazısının istehlakçı tərəfindən aydın başa düşülməsi üçün "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir. □ □ □
Xeragel	gel	10 q	Polyorganosiloxane (Dimethyl methylvinyl siloxane) - 100%		Biodermis Corporation	ABŞ	24.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Xeragel (xarici istifadə üçün gel, 10q) adlı məhsul çapıqlara və yara izlərinə qarşı tövsiyyə olunan kosmetik tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Xoledok	Tablet	3 x 10	Silybum marianum fruit extract (25:1) - 150 mg, Taraxaci radix extract - 350 mg, Carvi fructus extract - 100 mg, Menthae folium extract - 100 mg	Gum arabic, Micronized cellulose	İmhotep İlaç Kozmetik və Gıda Tic. Ltd. Şti	Türkiyə	07.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Xoledok (tablet № 30) adlı məhsul mədə-bağırsaq sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda yaş həddinin 18 yaşdan yuxarı qeyd edilməsi və məhsulun qeydiyyat statusunun (Bioloji fəallığa malik qida əlavəsi) qeyd edilməsi zəruridir. □

Xolenol	Kapsul	(3 x 10)	Taraxacum officinale radix dry extract - 250 mg (80-110 %), Cirsium vulgare (Silybum marianum) seed dry extract - 200 mg (80-110 %), Mentha Piperita folium dry extract - 50 mg (80-110 %), Curcuma longa rhizoma dry extract - 50 mg (80-110 %), Pinus nigra bark dry extract - 17 mg (80-110 %), Olive Oil dry extract - 33 mg (80-110 %) □ □ □	Cornstarch(10 mg), Natural gelatin capsules(120 mg)	Vega İlaç Koz.Gıda İmalat San.Tic.Ltd.Şti	Türkiye	10.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən XOLENOL(kapsul № 30) adlı məhsul qaraciyər və öd yollarının xəstəliklərin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:İstifadə üzrə təlimatda və qablaşdırmada tərkibdə ingredientlər rəyə uyğun olaraq yazılsın, Azərbaycan dilinə düzgün tərcümə olunsun;"Həkim məsləhəti ilə qəbul olunmalıdır" yazısı lağ olunsun. □
XondroAs	gel	100 ml	Glucosamine sulfate - 1.5 q, Chondroitin sulfate - 1.2 q, Methylsulfonylmethane - 0.5 q, Eucalyptus oil - 2.3 q, Clove oil - 1 q, Rosemary oil - 0.5 q, Menthol - 0.25 q, Camphor - 0.25 q	Methylsilylate, Parafin, Glycerin	Akson İlaç və Tib. Ürünler San.Tic.Ltd.Şti	Türkiye	31.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən XondroAs (gel, 100 ml) adlı məhsul qığırdaq toxumasının regenerasiyasını stimül edən, zədələnmiş oynağın funksiyasının bərpasına kömək edən, oynaqalarda olan ağrıyı azaldan vasitə kimi tövsiyə olunan tibbi vasitə kimi tövsiyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Xtend BCAAs	toz	416 q	BCAA 2:1:1 - 51.042 %, L-Glutamine - 17.708 %, L-Citrulline DL Malate - 7.118 %, Trisodium citrate - 4.077 %, Magnesium citrate - 2.682 %, Potassium chloride - 2.432%, Sodium chloride - 1.645%, Pyridoxine hydrochloride (Vit. B6) - 0.007 %	Citric acid, Flavor, Sucralose (E955), Steviolglycosiden (E960), Polydextrose, Brilliant Blue (E133)	Scivation Inc	ABŞ	30.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Xtend BCAAs (toz, 416 qr) adlı məhsul idmançılarda qida rasionunu amin turşuları, vitamin və mineralarla zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Yodiron	Kapsul	3 x 10	İron (as ferrous fumarate 30 mg) - 9 mg, İodine (as Potassium iodide) - 150 mcg, Folic acid - 400 mcg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide	Fortex Nutraceutical LTD	Bolqarıstan	29.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Yodiron (kapsul №30) adlı məhsul dəmir, yod və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: qablaşmada "BFMQƏ" qısaltmasının istehlakçı tərəfindən aydın başa düşülməsi məqsədilə açıq şəkildə yazılması ("bioloji fəallığa malik qida əlavəsi") tövsiyə olunur.
Youngnoesohapvon HH074	Tablet	1	Atractylodis Rhizoma Alba - 0.06 g, Aucklandiae Radix - 0.06 g, Aquilariae Lignum - 0.06 g, Moschus - 0.06 g, Benzoinum - 0.06 g, Syzygii Flos - 0.06 g, Terminaliae Fructus - 0.06 g, Cyperi Rhizoma - 0.06 g, Piperis Longi Fructus - 0.06 g, Liquidambar Orientalis Miller - 0.03 g, Olibanum - 0.03 g, Borneolum - 0.03 g, Bovis cornu - 0.06 g, Santali Albi Lignum - 0.06 g, Aurum - 0.003 g, Linderiae Radix - 0.03 g	qeyd edilməyib	Kyung Hee Hospitalı	Cənubi Koreya	06.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Youngnoesohapvon HH074 (tablet, №10) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. □ Qeyd:Adı çəkilən məhsul Kyung Hee Universiteti Koreya Təbabəti hospitalında Koreya tibb qanununa uyğun, GMP standartına cavab verən öz imkanları hesabına istehsal olunub.Bu səbəbdən adı çəkilən məhsulun yalnız Seba Fito Tibb klinikası daxilində və həmin klinikanın bu sahədə ixtisaslaşmış mütəxəssislərinin nəzarəti altında istifadə edilməsi zəruridir.Məhsul aptek şəbəkələrində satış üçün nəzərdə tutulmur.
Yupungdan HH075	Tablet	1	Glycyrrhizae radix cum mel - 0.45 g, Ginseng radix Alba - 0.226 g, Typhae pollen - 0.226 g, Massa Medicata fermentata - 0.16 g, Cinnamomi cortex - 0.16 g, Liriodis tuber - 0.135 g, Scutellariae radix - 0.135 g, Angelicae Gigantis radix - 0.135 g, Saposhnikoviae radix - 0.135 g, Atractylodis rhizoma Alba - 0.135 g, Bupleuri radix - 0.113 g, Platycodonis radix - 0.113 g, Armeniaceae semen - 0.113 g, Poria sclerotium - 0.113 g, Cnidii rhizoma - 0.113 g, Zizyphi fructus - 1.2 g, Aurum - 0.012 g, Zingiberis rhizoma - 0.06 g	qeyd edilməyib	Kyung Hee Hospitalı	Cənubi Koreya	06.05.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Yupungdan HH075 (tablet, №6) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. □ Qeyd:Adı çəkilən məhsul Kyung Hee Universiteti Koreya Təbabəti hospitalında Koreya tibb qanununa uyğun, GMP standartına cavab verən öz imkanları hesabına istehsal olunub.Bu səbəbdən adı çəkilən məhsulun yalnız Seba Fito Tibb klinikası daxilində və həmin klinikanın bu sahədə ixtisaslaşmış mütəxəssislərinin nəzarəti altında istifadə edilməsi zəruridir.Məhsul aptek şəbəkələrində satış üçün nəzərdə tutulmur.

Zabiter	toz	3,6 q x 10	LA-5®, Lactobacillus acidophilus - 1 bln, BB-12 ®, Bifidobacterium - 1 bln, Streptococcus thermophilus SP4 - 1 bln, Fructooligosaccharides - 1000 mg, Maltodextrins - 260 mg, Zinc 6.25 mg	Fructose, Aroma, Sucralose (E955)	Difass İnternational S.r.L	İtaliya	28.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zabiter(səşe № 10) adlı məhsul immün sistemin fəaliyyətini yaxşılaşdırən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: Otkamizdə mövcud olan normalara əsasən "Uşaqlar və yeniyetmələr üçün sinkin gündəlik qəbulu 7,5 mq-dan çox olmamalıdır" yazısı lağ olunmalıdır. İstifadə üzrə təlimatda "İstifadə qaydaları və dozaları" bəndi rəyə uyğun olaraq yazılmalıdır, "əks göstərişlər" bəndi əlavə olunmalıdır. Ümumilikdə, istifadə üzrə təlimat və qablaşdırma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Zarim	gel	40 ml	Nana yağı (Mentha piperita oil)=0.000375 g, Qara zira toxumlarının yağı (Nigella sativa seed oil) - 0.00025 g, Qərənfil yağı (Caryophylli floris aetheroleum) - 0.00025 g, Daziotu yağı (Hypericum perforatum oil) (Adi günəbaxan tumlarının yağı (Helianthus annuus seed oil) 95-99 %, Daziotu çiçəklərinin ekstraktı (Hypericum perforatum flower extract) 1-5 %, Askorbil palmitat (Ascorbyl palmitate) 0,01-0,014 %) - 0.00025 g, Kəlikotunun cövhəri (Thymi herbae tinctura) - 0.000125 g, Askorbin turşusu (Ascorbic acid) - 0.000125 g, Salisil turşusu (Salicylic acid) - 0.0000625 g, Allantoin - 0.00005 g, Olliserin (Glyserin) – 30 g, Su (Aqua)=62.248513 g, Natrium benzoat (Sodium benzoate) - 0.2 g, Disodium EDTS (Disodium EDTA) - 0.05 g, Poloksamer 407 (Poloxamer 407) - 15 g	aynca göstərilməmişdir	Esensa d.o.o	Serbiya	22.05.2019	Mənfi	Ekspertizaya təqdim olunmuş Zarim (gel 40 ml) adlı məhsul daxili və xarici babasıl, anal çatların müalicəsində tövsiyə olunan məhsul olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, adı göstərilən çoxkomponentli preparatın tərkibində olan təsiredici maddələr bərdəfəlik terapevtik təsir göstərir və məhsulun tibbi vasitə olmasına əsas göstərir heç bir təsdiqedic sənəd təqdim olunmamışdır (eyni zamanda məhsulun tərkibinə daxil olan ingredientlərin rektal gel kimi tibbi vasitədə istifadəsinə dair heç bir məlumat aşkarlanmamışdır, salisil turşusunun yalnız kosmetik vasitə kimi istifadə olunmasına icazə verilir), original istifadə üzrə təlimatda da məhsulun müalicə xüsusiyyəti haqqında məlumat mövcuddur.
Zekran	Kapsul	3	Cranberry extract (Vaccinium oxycoccos) - 250 mg, Arctostaphylos Uva Ursi - 80 mg, Vitamin C - 50 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin.	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	26.04.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Zekran (kapsul №30) adlı məhsul sidik sistemi xəstəliklərinin profilaktikasında tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Zermis	Şərbət	120 ml	Allium sativum extract - 1200 mg, Syzygium aromaticum - 343,20 mg, Carob molasses - 150 mg, Mentha piperita extract - 36 mg, Cynarae scomuli foliae extract - 0.24 mg	Water, Citric acid monohydrate, Potassium sorbate, Sodium benzoate, Raspberry flavor, Guar gum, Sucralose, Glucose	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	04.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ZERMİS(şərbət, 120 ml) adlı məhsul invaziyaların müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:İstifadə qaydalarında rəyə uyğun olaraq dəyişikliklər edilsin; Syzygium aromaticum , Carob molasses bitkilərinin xammalları və istifadə formaları ;Allium sativum extract ingredientinin xammalı göstərilsin. Qablaşdırma Azərbaycan dilində də tərtib olunsun.
Zevitsel	Kapsul	2 x 15	Selenium - 150 mcg, Vitamin E - 10 mg, Zinc - 15 mg	Lactose monohydrate	Cydonia doo	Bosniya və Herseqovina	30.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zevitsel (kapsul, № 30) adlı məhsul Selen, Sink və E vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:"İstifadə qaydası" bəndində yaş həddinin 18 yaşdan yuxarı qeyd edilməsi zəruridir.Həmçinin, qablaşma eskizi üzərində aydın seçilən "Dərman vasitəsi deyildir" yazısının qeyd edilməsi zəruridir.Bundan başqa, qablaşma eskizi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda köməkçi maddənin qeyd edilməsi zəruridir.
Zimogen	Tablet	(3 x 10)	Pancreatin (amylase 4500 FIP, lipase 6000 FIP, protease 300 FIP) - 192 mg, Pepsin (1:10000) - 10 mg, Tripsin (Tripsin 42.5 TV avr; Ximotripsin-300 TV Avr) - 5 mg, □ Simeticone - 33.3 mg □	Gum Arabic, Micronized cellulose	İmhotep İlaç Kozmetik və Gida Tic. Ltd. Şti	Türkiyə	16.05.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ZİMOGEN (tablet № 30) adlı məhsul həzm prosesini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Qablaşdırma və istifadə üzrə təlimatda köməkçi maddələrin siyahısı rəyə uyğun olaraq verilsin(istehsalçının təqdim etdiyi rəsmi sənədə əsasən)

Z-Nephro	Kapsul	3	Cranberry extract (Vaccinium macrocarpon) - 400 mg	Sunflower seed oil, Bovine gelatin, Deionized water, Glycerol (E 422), Soya lechitin (E 322), Beeswax white (E 901), Iron oxide (red) (E 172)	Vefa İlaç San. ve Tic. Ltd. Şti	Türkiye	07.05.2019	Müsbet	Ekspertizaya təqdim olunmuş Z- Nephro (kapsul №30) adlı məhsul sidik-ifrazat sistemi xəstəliklərinin profilaktikası zamanı tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
----------	--------	---	--	---	---------------------------------	---------	------------	--------	---